

# Markus

«*Markus bayan қилоjan hux həwər»* ....  
*Qəmüldürgüqi Yəhyanıng təlim berixi*  
*Mat. 3:1-12; Luğa 3:1-9, 15-17; Yh. 1:19-28*

<sup>1</sup> Hudanıng oöli Əysa Məsihning hux həwirining baxlinixi: □ <sup>2</sup> Yəxaya pəyəqəmbərning yazmisida hatirləngəndək:

«Mana, aldingda əlqimni əwətimən.  
 U sening yolungni aldin'ala təyyarlaydu. □ ■  
<sup>3</sup> Anglanglar, dalada birsining towliojan awazini!  
 U: «Pərwərdigarning yolini təyyarlanglar,  
 Uning üçün qioqır yollırını tüptüz kilinglar!» —  
 dəydu». □ ■

---

□ **1:1 «Əysa Məsihning hux həwiri»** — ezi elip kəlgən, ezi toqrluk hux həwərdür. **«hux həwirining baxlinixi»** — Markus Əysa Məsih toqrluk bu hux həwərning ezi Huda aləmni yaratkjinidək yengi bir baxlinix kəldi, dəp kərsətməkqi boluxi mumkin («Yar.» 1:1). □ **1:2 «Mana, aldingda əlqimni əwətimən. U sening yolungni aldin'ala təyyarlaydu»** — sezligüqi Huda Əzi, əlwəttə. Muxu sözlər awwal «Mis.» 23:20 həm «Mal.» 3:1də kəründü. ■ **1:2 Mis. 23:20; Mal. 3:1; Mat. 11:10; Luğa 7:27.** □ **1:3 «Anglanglar, dalada birsining towliojan awazini! U: «Pərwərdigarning yolini təyyarlanglar, Uning üçün qioqır yollırını tüptüz kilinglar!»** — «Yəx.» 40:3. ■ **1:3 Yəx. 40:3; Mat. 3:3; Luğa 3:4; Yh. 1:23.**

**4** Kixilerni qəmüldürüz elip baridiqan Yəhya *pəyərəmbər* qəl-bayawanda pəyda bolup, gunahlaroqa kəqürüm elip kelidiqan, towa ķilixni bildüridiqan *suoja* «qəmüldürüz»ni jakarlaxka baxlidi. □ ■

**5** Pütün Yəhudiyə əlkisidikilər wə pütkül Yerusalem xəhiriidikilər uning aldioqa qikip, gunahlarını ikrar ķilixi bilən uning təripidin Iordan dəryasında qəmüldürüldi. ■ **6** Yəhya bolsa təgə yungidin ķilinoqan kiyim kiygən, beligə kən tasma baqlıloqanidi; yeməkliki qekətkə bilən yawa hərə həsili idi. ■ **7** U mundak dəp jakarlaytti:

— Məndin կudrətlik bolğan biri məndin keyin kelidu. Mən hətta engixip kəxlirining boqkuqını yexikkimu layik əməsmən! ■ **8** Mən silərni suoqila qəmüldürimən, lekin u silərni Mukəddəs Rohka qəmüldüridu. ■

*Məsihning qəmüldürülüxi wə sinilixi  
Mat. 3:13-17; Luğa 3:21-22*

□ **1:4** «**Yəhya qəl-bayawanda pəyda bolup...**» — ərəbqə «Yəhya» degən isim ibraniy tilida wə grek tilida uqrayıdıcıqan «Yuhanna» degən isimdir; mənisi, «Pərvərdigarning mehîr-xəpkiti»dur. **««gunahlaroqa kəqərum elip kelidiqan, towa ķilixni bildüridiqan «qəmüldürüz»»** — «qəmüldürüz» bolsa, suoja qəmüldürüxnı kərsitudu. Baxkıqə eytkanda, «yaman yolliringlardın yenip, towa ķilinglar! Towa ķiloqanlıqları bildürük üçün suoja qəmüldürüxnı կobul ķilinglar. Xundaq ķiloqanda, Huda silərni kəqərum ķilidu!» — Degəndək. ■ **1:4** Mat. 3:1; Luğa 3:3; Yh. 3:23. ■ **1:5** Mat. 3:5; Luğa 3:7. ■ **1:6** 2Pad. 1:8; Law. 11:22; Mat. 3:4. ■ **1:7** Mat. 3:11; Luşa 3:16; Yh. 1:27. ■ **1:8** Yəx. 44:3; Yo. 2:28,29; Mat. 3:11; Ros. 1:5; 2:4; 11:15,16; 19:4.

**9** Xu künlərdə xundak boldiki, Əysa Galiliyə əlkisining Nasarət xəhəridin kelip, Yəhya təripidin Iordan dəryasında qəmüldürüldi.  
**10** U sudin qıkkandila, asmanlarning yerilip, Rohning kəptər kiyapitidə qüxüp, əz üstigə konuwatkanlığını kərdi. □ ■ **11** Xuning bilən asmanlardın: «Sən Mening səyümlük Oqlum, Mən səndin toluk hursənmən!» degən bir awaz anglandı.■

**12** Wə Roh dərhal uni qəl-bayawanoqa süyləp qıqardı. □ ■ **13** U qəldə kırıq kün turup, Xəytan təripidin sinilip turatti. U xu yerdə yawayı hayvanlar bilən billə idi; xu künlərdə pərixtılər uning hizmitini kıldı.□

*Əysanıng tət belikqini qaķirixi*  
*Mat. 4:12-22; Luķa 4:14-15; 5:1-11*

- 
- **1:10** «**Rohning kəptər kiyapitidə qüxüp, əz üstigə konuwatkanlığını kərdi**» — «Roh» Hudanıng Rohı, Muqəddəs Rohnı kərsitudu. «**kəptər kiyapitidə**» — yaki «pahtək kiyapitidə». Grek tilida bu kux «peristera» dəp atılıdu. «peristera» grek tilida həm kəptərni həm pahtəknimə kərsitudu.
- **1:10** Mat. 3:16; Luķa 3:21; Yh. 1:32. ■ **1:11** Zəb. 2:7; Yəx. 42:1; Mat. 3:17; 17:5; Mar. 9:7; Luķa 3:22; 9:35; Kol. 1:13; 2Pet. 1:17. □ **1:12** «**Wə Roh dərhal uni qəl-bayawanoqa süyləp qıqardı**» — «Roh» — Hudanıng Rohı, Muqəddəs Rohnı kərsitudu. «....Roh dərhal uni qəl-bayawanoqa süyləp qıqardı» — grek tilida «...Roh dərhal uni qəl-bayawanoqa ittirip qıqardı» deyildi. ■ **1:12** Mat. 4:1; Luķa 4:1. □ **1:13** «**U qəldə kırıq kün turup, Xəytan təripidin sinilip turatti**» — bu ayətkə ķarioqanda, u qəl-bayawanda kırıq kün turoqanda, Xəytanning sinaklıri tohtimay dawamlaxturuloğanidi. «Matta» wə «Luķa»da hatirləngən sinaklar bu kırıq künning ahirida kəlgən bolup, sinaklar əwjigə qıkkənidi.

**14-15** Əmdi Yəhya solanoqandin keyin, Əysa Galiliyə əlkisigə berip: «Wakit-saiti toxti, Hudaning padixahlıki yekinlaxtı! Towa kilinglar, hux həwərgə ixininglar!» dəp Hudaning padixahlığının hux həwirini jakarlaxlaşqa baxladı. □ ■

**16** Xu künlərdə u Galiliyə dengizi boyida ketiwetip, Simon bilən inisi Andriyasni kərdi. Ular belikqi bolup, dengizoqa tor taxlawatattı. □ ■

**17** Əysa ularoqa:

— Mening kəynimdin menginglar, mən silərni adəm tutkuqi belikqi kılımən! — dedi. □ ■

**18** Ular xuan torlurını taxlap, uningoqa əgixip mangdi. ■ **19** U xu yərdin bir'az etüp Zəbədiyning oqlı Yakupni inisi Yuhanna bilən kərdi. Bu ikkisi kemidə turup torlurını ongxawatattı. ■ **20** U xuan ularnimu qakirdi. Ular atisi Zəbədiyni mədikarlar bilən billə kemidə կaldurup, əzliri uning bilən mangdi.

*Əysanıng jin qaplaçkan adəmni azad kılıxi  
Luğa 4:31-37*

- 
- **1:14-15** «**Hudaning padixahlığının hux həwiri**» — yaki «Hudaning hux həwiri». ■ **1:14-15** Mat. 4:12; Luğa 4:14; Yh. 4:43. □ **1:16** «**Ular belikqi bolup, dengizoqa tor taxlawatattı**» — muxu hil tor adəttə kemining kəynidin tartıllatti. ■ **1:16** Mat. 4:18. □ **1:17** «**mən silərni adəm tutkuqi belikqi kılımən!**» — «adəmni tutkuqi» muxu yerdə «tutux» ziyan yətküzüx yaki ulardin paydilinix üçün əməs, bəlki ularni Xəytanning ilkidin elip կutkuzuxni kərsitidu. ■ **1:17** Yer. 16:16; Əz. 47:10. ■ **1:18** Mat. 19:27; Mar. 10:28; Luğa 5:11; 18:28. ■ **1:19** Mat. 4:21.

**21** Ular KəpərNahum xəhiringə kirdi. Xabat künü u udul sinagogka kirip, təlim berixkə baxlıdi. □ ■ **22** Halayık uning təlimigə həyranuňəs boluxti. Qünki uning təlimliri Təwrat ustazlınınıngkigə ohximaytti, bəlki tolimu nopuzluk idi. ■

**23** Sinagogta napak roh qaplaxkən bir adəm bar idi. U:□ ■

**24** — I Nasarətlik Əysa, biz bilən karing bolmisun! Sən bizni yokatkılı kəldingmu? Mən sening kimlikingni bilimən, sən Hudanıng Muķəddəsəs bolqauqisisən! — dəp towlaytti.

**25** Lekin Əysa *jinoja* tənbih berip: — Aqzingni yum, bu adəmdin qik! — dedi.

**26** Napak roh həlikə adəmning tenini tartıxturup, kattik warkirioqınıqə uningdin qikip kətti.

**27** Halayık həmmisi buningdin intayın həyran bolup, əzara oquloqlula kılıxip:

— Bu qandak ix? Yengi bir təlimoqu! Qünki u hökük bilən hətta napak rohlaroqimu buyruk kılalaydikən, ularmu uning səzигə boysundi-kən, — deyixti. **28** Buningdin uning xəhriti xu haman pütün Galiliyə əlkisining ətrapiqə pur kətti.

*Əysanıng Simonning əyida bimarlarnı sakayıtxı*  
Mat. 8:14-17; Luğa 4:38-41

- **1:21** «U udul sinagogka kirip, təlim berixkə baxlıdi» — «sinagog»lar — Yəhudiylarning ibabət kılıxqa yiojılıdioqan jayliri. ■ **1:21** Mat. 4:13; Luğa 4:31.  
 ■ **1:22** Mat. 7:28; Luğa 4:32. □ **1:23** «napak roh» — jinni kərsitudu, əlwəttə. Əmma bundak ibarə jinlarning əyni napaklığını təkitləydu. ■ **1:23** Luğa 4:33.

**29** Ular sinagogdin qikipla, Yakup wə Yuhanна bilən Simon wə Andriyasning əyigə bardi. ■

**30** Əmma Simonning keynanisi kizitma iqidə yetip қaloqanidi. Ular dərħal uning əhwalini *Əysaşa* eytti. **31** U ayalning қexiqə berip, қolidin tutup, yeləp ərə turquzdi. Uning kizitmisi dərħal yandi wə u ularni kütükə kirixti.

**32** Kəqkurun kün patkanda, kixilər barlıq aqrıqlarnı wə jin qaplaxşanlarnı uning aldioqa elip kelixti. □ ■ **33** Pütün xəhərdikilər ixik aldioqa toplaxşanidi. **34** Xuning bilən u hər türlik kesəllərgə giriptar bolqan nuroqun kixilərni sakaytti wə nuroqun jinlarnı kixilərdin həydiwətti. Lekin u jinlarning gəp kilişkə yol қoymidi, qunki ular uning kim ikənlikini bilihətti.

### *Dua kılıx, təlim berix*

*Luğa 4:42-44*

**35** Ətisi ətigən tang tehi atmastinla, u ornidin turup, xəhərdin qikip, hilwət bir jayqa berip dua-tilawət kıldı. ■ **36** Simon bilən uning həmrahları uni izdəp qıktı. **37** Uni tapkanda:

— Həmmə adəm seni izdixiwatidu! — deyixti.

**38** U ularoqa:

■ **1:29** Mat. 8:14; Luğa 4:38. □ **1:32 «Kəqkurun kün patkanda, kixilər barlıq aqrıqlarnı wə jin qaplaxşanlarnı uning aldioqa elip kelixti»** — xu künü «xabat künü» (dəm elix künü) bolup, həlk bimarlarnı Əysanıng aldioqa kətürüp apirix üqün kəqkurunoqıqə kütkenidi. Ibraniylar oja nisbətən «yengi bir kün» kəqkurunda baxlinidu. ■ **1:32** Mat. 8:16; Luğa 4:40.

■ **1:35** Mat. 14:23; Luğa 4:42.

— Baxka yərlərgə, ətraptiki yezilaroqimu səz-kalamni jakarlixim üçün baraylı. Qünki mən dəl muxu ix üçün kelixim, — dedi. □ ■ 39 Xundak kılıp, u pütkül Galiliyə əlkisini aylinip, sinagoglirida səz-kalamni jakarlaytti həmdə jinlarnı kixilərdin həydiwetətti.

*Əysanıng mahaw kesəlni sakaytixi*  
Mat. 8:1-4; Luğa 5:12-16

40 Mahaw kesili bar bir kixi uning aldioqa kelip yelinip, tizlinip turup:

— Əgər halisingiz, meni kesilimdin pak kılalaysız! — dəp ətündi. □ ■

41 Əysa iqi aqrioqaq қolini sozup uningəla təvküzüp turup:

— Halaymən, pak kılınoqin! — dewidi, 42 xu səz bilənla mahaw kesili dərhal bimardin ketip, u pak kılındı. 43 U uningəla:

— Həzir bu ixni həqkimgə eytma, bəlki udul berip *məs'ul* kahinoqa əzüngni kərsitip, kahinlarda guwaqlik bolux üçün, Musa bu kesəldin paklanqlarına əmr kılınan *kurbanlıklarnı* sunoqin, — dəp uni ķattık

---

□ 1:38 «**Qünki mən dəl muxu ix üçün kelixim**» — grek tilida «qünki mən dəl muxu ix üçün qikixim». ■ 1:38 Yəx. 61:1; Luğa 4:18;43. □ 1:40 «**mahaw kesili bar bir kixi**» — «mahaw kesili» bir hil korkunqluk terə kesili bolup, Yəhudiylar bu hil kesəlgə giriptar bolovanlarnı napak dəp կarap ularoq kət'iy yekin laxmaytti. ■ 1:40 Mat. 8:2; Luğa 5:12.

agaħlandurup yoloja saldi. □ ■

**45** Biraқ u adəm qikip, bu ixni kəp yərlərdə jar selip, keng yeyiwətti. Xuning bilən Əysa həeqkandak xəhərgə oquq-axkara kirəlməy, bəlki xəhərlər sırtidiki hilwət jaylarda turuxka məjbur boldi; halayık hər tərəptin uning yenioja toplixatti.

## 2

*Əysanıng paləq adəmni sakaytixi*

*Mat. 9:1-8; Luğa 5:17-26*

**1** Birnəqqə kündin keyin u kaytidin Kəpərnahum oja kirdi. U əydikən, degən həwər tarkiliwidi, ■ **2** xunqə kəp adəm u yergə yiçildiki, hətta ixik alddidimu put dəssigüdək yər կalmiojanidi. U ularoja səzkalam yətküzüwat atti. **3** Mana xu əsnada, birnəqqə adəm uning aldi oja bir paləqni elip kəldi; uni ulardin təti kətürüp əkəlgənidi. ■ **4** Adəmning kəplükidin uningoja yekinlix almay, ular uning üstidin əgzini texip, təxük aqkandin

---

□ **1:43 «Musa bu kesəldin paklanojanlar oqa əmr kıləjan kurbanlıqlarnı sunoqın»** — Musa pəyoqəmbər Təwrat ənunida xundak əmrni kərsətkən: — Bir mahaw kesili sakaytilojan bolsa, u mukəddəs ibadəthanı oja berip, əzinin sakaytilojanlıqını kahinoja kərsitip, andin mahaw kesili din sakaylojanlar kılıxka tegixlik kurbanlıqlarnı sunuxi kerək idi. Xübhisizki, Musa pəyoqəmbərdin baxlap Məsih Əysa kəlgüqə, bu murasim həq ətküzülüp bəkən əməs idi. «Law.» 14-babni kərung. ■ **1:43** Law. 13:2; 14:1. ■ **2:1** Mat. 9:1; Luğa 5:17.

■ **2:3** Mat. 9:1; Luğa 5:18.

keyin paləqni zəmbil bilən *Əysanıng aldiŋa* qüxürdi. □ 5 Əmdi Əysa ularning ixənqini kərüp paləqkə:

— Balam, gunahlıring kəqürüm kılindi, — dedi.

6 Lekin u yerdə olturoğan bəzi Təwrat usta-zliri kənglidə gumaniy soallarnı köyup: 7 «Bu adəm nemə üçün mundak dəydu? U kupurluk kiliwatidioqu! Hudadin baxlaşa kimmu gunahlarnı kəqürüm kılalisun?» deyixti. ■

8 Əysa xuan rohida ularning kəngülliridə xundak gumaniy soallarnı köyuwatkanlığını biliп yetip, ularoğa mundak dedi:

— Silər kəngüldə nemixlaş xundak soallarnı köyisilər? 9 Muxu paləqkə: «Gunahlıring kəqürüm kılindi!» deyix asanmu, yaki «Ornungdin tur, zəmbil-kərpəngni yioqixturup mang!» deyix asanmu? 10 Əmma hazır silərning Insan'oqlining yər yüzidə gunahlarnı kəqürüm kılıx hökükjə iğə ikənlikini bilixinglar üçün,  
— U paləq kesəlgə:

11 — Sanga eytayki, ornungdin tur, zəmbil-kərpəngni yioqixturup əyünggə kayt! — dedi.

12 U dərhal ornidin dəs turup, zəmbil-kərpisini yioqixturdi wə həmməylənning kəz aldida əydiп qikip kətti. Həmməylən kattik həyran ķelip Hudani uluoqlixip:

— Muxundak ixni əzəldin kərüp bağmioqaniduk,  
— deyixti.

---

□ 2:4 «uning üstidin eгzini texip, төхүк аққандын keyin...» — awwal eгzining kaһıxlırını elixi kerék idi. ■ 2:7 Zəb. 32:5; 51:2-4; Yəx. 43:25.

*Əysanining Lawiyni muhlislikça qakirixi — «gunahkarlar» bilən həmdastihan olturuxi  
Mat. 9:9-13; Luğa 5:27-32*

13 U yənə dengiz boyioqa қarap mangdi. Kixilər topi uning ətrapiqə olixiwaldi. U ularoqa təlim bərdi.■

14 U yoldin etüp ketiwatqanda, baj alidioqan orunda olturoqan Alfayning oqlı Lawiyni kərüp, uningoqa:

— Manga əgəxkin, — dedi. U ornidin turup, uningoqa əgəxti.□

15 Wə xundak boldiki, u *Lawiyning* əyidə dastihanda olturoqanda, nuroqun bajgirlar wə gunahkarlar Əysa wə uning muhlisliri bilən həmdastihan boldi. Bundak kixilər heli kəp idi, ularmu uningoqa əgəxkənidi. □ 16 Əmdi Təwrat ustazliri wə Pərisiyələr uning gunahkarlar wə bajgirlar bilən bir dastihanda olturoqanlığını kərüp, muhlisliriqə:

— U nemixka bajgir wə gunahkarlar bilən bir

■ **2:13** Mat. 9:9; Luğa 5:27. □ **2:14 «baj alidioqan orunda olturoqan Alfayning oqlı Lawiy...»** — «Lawiy»ning baxqa ismi «Matta» idi. □ **2:15 «dastihanda olturoqanda»** — grek tilida «dastihanda yatqanda» bilən ipadilinidu. Xu qaqlarda kixilər dastihan selinoqan xırə ətrapida yanpaxlap yatkən haldə əqizalinixatti. **«nuroqun bajgirlar wə gunahkarlar Əysa wə uning muhlisliri bilən həmdastihan boldi»** — «bajgirlar» Israilning zeminini ixçal kılqan rimliklər üçün əz həlkidin baj yiçip beridioqan wə xu səwəbtin nəprətkə uqrıqən Yəhudiyalar. **«gunahkarlar»** — Təwrat-injil boyiqə hərbir adəm gunahkar, əlwəttə. Lekin muxu ayəttiki «gunahkarlar» degən söz, həli qong Pərisiyələr wə Təwrat ustazliri təripidin alahidə «gunahkarlar» dəp ataloqan bajgirlar, pahixə ayallar, hətta sawatsız kixilər қatarlıklarnı kezdə tutidu.

dastihanda yəp-iqip olturidu?! — deyixti. □

**17** Buni angloqan Əysa ularqa:

— Saqlam adəm əməs, bəlki bimarlar tewipkə mohtajdur. Mən həkkaniylarnı əməs, bəlki gunahkarlarnı qakırqılı kəldim, — dedi. □ ■

### *Yengi konidin əwzəldur*

*Mat. 9:14-17; Luğa 5:33-39*

**18** Əmdi Yəhyanıng muhlisliri bilən Pərisiyər roza tutuwatatti. Bəzilər uning aldiqə kelip:

— Nemixkə Yəhyanıng muhlisliri wə Pərisiyərləning muhlisliri roza tutidu, lekin sening muhlisliring tutmaydu? — dəp soraxtı. ■

**19** Əysa jawabən mundak dedi:

— Toyı boluwatkan yigit tehi toyda həmdastihan olturoqan qaqlıda, mehmanlırı roza tutup oltursa կandak bolidu!? Toyı boluwatkan yigit toyda bolsila, ular həqkandak roza tutalmaydu. □ ■

□ **2:16 «Təwrat ustazlırı wə Pərisiyər...»** — «Pərisiyər» kəttik tələplik bir diniy məzhəptikilər idi. Ular toqruşuk «Təbirlər»ni körüng. □ **2:17 «həkkaniylarnı əməs, bəlki gunahkarlarnı qakırqılı kəldim»** — muxu muhım seziđə «gunahkarlar» degini, əzlirining gunahkar ikənlilikini tonup yətkənlərni kəzdə tutidu, əlwattə. Qünki həmmə adəm gunahkardur. «Həkkaniylar» Pərisiyərdək əzinə həkkaniy dəp hesablıqanlarnı kərsitudu. Xunga Məsih xundak kixilərni qakıralmayıtti. ■ **2:17** Mat. 9:13; 21:31; Luğa 5:32; 19:10; 1Tim. 1:15. ■ **2:18** Mat. 9:14; Luğa 5:33. □ **2:19 «toy mehmanlırı»** — grek tilida «mərikə zalining pərzəntliri» degən ibarə bilən ipadilinidu. ■ **2:19** Yəx. 62:5; 2Kor. 11:2.

**20** Əmma xu künlər keliduki, yigit ulardin elip ketilidu, ular xu kündə roza tutidu. □

**21** Həqkim kona kəngləkkə yengi rəhttin yamak salmaydu. Undak əwsa, yengi yamak *kirixip*, kona kiyimni tartixturup yirtiwetidu. Nətijidə, yirtik tehimu yoqinap ketidu. □ **22** Həqkim yengi xarabni kona tulumlar oqa қaqlımaydu. Əgər undak əwsa, xarabning *eqixi bilən* tulumlar yerilip ketidu-də, xarabmu təkülüp ketidu həm tulumlarmu kardin qıçıdu. Xuning üçün yengi xarab yengi tulumlar oqa қaqlınıxi kerək. ■

*Insan'ooqli «Xabat künining Igisi»dur .... 23-ayəttiki izahatni körüng*

*Mat. 12:1-8; Luğa 6:1-5*

**23** Bir xabat künü xundak boldiki, u bu qədayılıklardın ətüp ketiwatatti. Uning muhlisliri yolda mengiwatqanda baxaklıarnı üzükə baxlıdi. □ ■ **24** Pərisiylər uningoşa:

---

□ **2:20 «yigit mehmanlardin elip ketilidu»** — bu səzlər Əysanın ələmi əzizə əgərkənlərgə կայօս-հերթ elip kelidioqanlığını kərsitidiqan bexarət. □ **2:21 «Həqkim kona kəngləkkə yengi rəhttin yamak salmaydu»** — yengi rəht kirixip ketidu, əlwəttə. ■ **2:22 Mat. 9:17.** □ **2:23**

**«Bir xabat künü xundak boldiki, ...»** — «xabat künü» (dəm elix künü) toqqruluq «Təbirlər»ni körüng. Bu xənbə künü, Təwrat kalendari boyiqə həptining yəttinqi künü bolup, Musa pəyoqəmbərgə qüxürülgən kanun boyiqə Israildiki hərbir insan wə mal-qarwilarmu xu künü hərkəndək ix-hizmət kılmay, dəm elixi kerək idi. ■ **2:23** Қan. 23:24; Mat. 12:1; Luğa 6:1.

— Kara, ular nemixka xabat küni *Təwratta qəkləngən ixni kılıdu?* — deyixti. □ ■

*25 U ularqa:*

— *Padixah* Dawutning əzi wə həmrəhliiri hajətmən bolqanda, yəni aq қaloqanda nemə қiloqanlığını *mukəddəs yazmilardin okumiqanmusilər?* □ ■ *26* — Demək, Abiyatar bax kahin bolqan waktida, u Hudanıg əyigə kirip, Hudaqa ataloqan, Təwratta pəkət kahinlarning yeyixigila bolidioqan nanlarnı *sorap* yegən, xundakla həmrəhliiroqimu bərgən? — dedi. □ ■

---

**□ 2:24 «Təwratta qəkləngən ix»** — Təwrat ənunida qəkləngən, deməkqi. Təwrat ənuni boyiqə dəm elix küni «haman tepix» «hizmət» dəp kərilip, ənənəvi hilalıq ix dəp hesablini kerək idi, əlwəttə. Pərisiyələr muhlislarning danlarnı yeyix üçün aklixini «haman təpkənlik» dəp ərioqan. Əmdi baxaklarnı üzüp yeyix ziraətlərgə oroqək selix bilən ohxaxmu yaki ohxax əməsmu, buningə qəzəbələr Məsihning jawabını okup əzi birnemə desun! «Matta»diki «köxüməqə səz»imizdə muxu ix toqrluluq izahatlırimizni kərung. ■ **2:24** Mis. 20:10.

**□ 2:25 «Dawutning... aq қaloqanda nemə қiloqanlığını mukəddəs yazmilardin okumiqanmusilər?»**  
— «okumiqanmusilər?» degən səz Pərisiyələrning daim rəkibliridin soraydioqan soal xəkli idi. ■ **2:25** 1Sam. 21:6.

**□ 2:26 «Abiyatar bax kahin bolqan waktida»** — «1Sam.» 21:1-7 boyiqə, Abiyatar rəsmiy bax kahin bolmioqan. Lekin Injil dəwridiki əhwalıqə ohxax, ikki adəm baxqa-baxqa yerdə bolsa ikkisi xu rolda boluxi mumkin (Məsih yər yüzidə hizmət əqliqən məzgildə Kayafa isimlik həm Annas isimlik ikki adəm ohxax bir wakitta «bax kahin» idi). **«Dawut** Hudanıg əyigə kirip, Hudaqa ataloqan, Təwratta pəkət kahinlarning yeyixigila bolidioqan nanlarnı *sorap* yegən, xundakla həmrəhliiroqimu bərgən?» — bu wəkə «1Sam.» 21:1-7də hatirləngən. ■ **2:26** Law. 24:9.

**27** U ularoqa yənə:

— İnsan xabat künü üçün əməs, xabat künü insan üçün yaritildi. **28** Xuning üçün, İnsan'ooqli xabat küniningmu Igisidur, — dedi. □ ■

## 3

*Koli құруп кәткән бимарниң сақатыліхи*

*Mat. 12:9-14; Luğa 6:6-11*

**1** U yənə sinagogka kirdi. Xu yerdə bir қоли yigiləp kәtkən bir adəm bar idi. ■ **2** *Pərisiyler* Əysanıng üstidin ərz қılıaylı dəp xabat künidə kesəl saқaytidioqan-saқaytmaydioqanlığını paylap yürətti. □ **3** Əysa қоли yigiləp kәtkən adəmgə: — Ornungdin turup, otturişa qikkin! — dedi.

**4** Andin, sinagogdikilərdin:

— Tewrat қанuniqa uyqun bolqını xabat künü yahxilik қılıixmu, yaki yamanlık қılıixmu? Janni қutkuzuxmu yaki һalak қılıixmu? — dəp soridi. Lekin ular zuwan sürüxmidi.

**5** U oqəzəp bilən ətrapişa nəzər selip ularoqa kəz yügürtüp, ularning tax yürəklikidin қayoqurdi. Andin u kesəlgə:

---

□ **2:28** «*İnsan'ooqli*» — Məsihning əzini kersitudu. Bu ibarə toqrluluk «Təbirlər»ni kərung. ■ **2:28** Mat. 12:8; Luğa 6:5. ■ **3:1** Mat. 12:9; Luğa 6:6. □ **3:2**

**«Pərisiyler** Əysanıng üstidin ərz қılıaylı dəp xabat künidə kesəl saқaytidioqan-saқaytmaydioqanlığını paylap yürətti» — ularning қilmakçı bolqan ərzi bolsa «U xabat künida kesəlni saқaytsa, «ixligən» yaki «hizmət қılıqan»qa barawər bolidu, xunga (ularning qüxinixiqə) «Tewrat қanuniqa hilaplıq қılıqan»» bolidu.

— Kəlungni uzat, — dedi. U қolini uzitiwidi, қолı əsligə kəltürüldi. □ ■

**6** Əmdi Pərisiyər dərhal sirtqa qikip, uni қandak yokitix toqrisida Herod *padixaḥning* tərəpdarlıri bilən məslihət kilişkə baxlidi. □ ■

### *Dengiz boyidiki top-top adəmlər*

**7-8** Andin Əysa muhlisirli bilən billə u yərdin ayrılip dengiz boyıqə kətti; Galiliyə əlkisidin qong bir top adəmlər uningoşa əgixip bardi; xundakla uning қıləqan əməllirini angliqan haman, pütün Yəhudiyyə əlkisidin, Yerusalem xəhəridin, Idumiya əlkisidin, Iordan dəryasining қarxi təripidin, Tur wə Zidon xəhərlirinинг ətrapidiki jaylardın zor bir top adəmlərmü uning yenioşa kelixti. □ ■ **9** U adəmlərning keplikidin əzini kistap қoymisun dəp muhlisliqə kiqik bir kemining uningoşa yekin turuxini tapılıdi. **10** Qünki u nuroqun bimar-

□ **3:5 «қолı əsligə kəltürüldi»** — kəltürüldi» degən peilning «məjhul xəkli» bizgə bu ixni Huda Əzi қıləqan, degənni ukürurredi. Əmdi ular bu məjizini «xabat künidə yaratqanlığı» üçün zadi kimni əyibliməkqi? ■ **3:5** 1Pad. 13:6. □ **3:6**

**«Herod padixaḥning tərəpdarlıri»** — Herod padixaḥ wə uning tərəpdarlıri toqrluluq «Təbirlər»ni kərung. Lekin bizgə əng həyran қalarlıq bəlkim xuki, Rəbbimiz təlim berixkə baxlıqanda, bir-birigə kükəndə bolqan ««Herod tərəpdarlıri» wə Pərisiyər həmkarlıxip, Əysani yokitixkə məslihətlidü («Mat.» 22:16nimü kərung). Mana қarangoşluğka təwə bolqan kixilər haman birinqi bolup nur bilən düxmənlidü («Yuh.» 1:5, 3:19). ■ **3:6** Mat. 12:14; Yh. 10:39; 11:53.

□ **3:7-8 «Idumiya əlkisi»** — «Idumiya» Təwratta «Edom» deyildidu. ■ **3:7-8** Mat. 4:25; Luqā 6:17.

larnı sakaytkını tüpəylidin hərkəndək wabakesəlliklərgə giriptar bolqanlarning həmmisi uningoşa *kolumni* bir təvküzuwalsam dəp kistixip kelixkənidi. <sup>11</sup> Napak rohlar *qaplix-i-walojanlar* қaşanla uni kərsə, uning aldiqşa yıklılıp: «Sən Hudanıng Oolisən!» dəp warkirixatti. <sup>12</sup> Lekin u *napak rohlarşa* əzinin kim ikənlilikini axkarilimaslıkqa ķattık tənbih berip agahlanduratti.

### *Əysanıng on ikki rosulni tallixi*

*Mat. 10:1-4; Luğa 6:12-16*

<sup>13</sup> U taşka qıkip, ezi halıqan kixilerni yenioşa qakırdı; ular uning yenioşa kelixti. ■ <sup>14</sup> U ulardin on ikkisini ezi bilən billə boluxka, səzkalamni jakarlaxka, <sup>15</sup> kesəllerni sakaytix wə jinlarnı həydəx həkükioşa igə boluxka tallap bekitti. □ <sup>16</sup> U *bekitkən on ikki kixi*: Simon (u uningoşa Petrus dəp isim köyən), <sup>17</sup> Zəbədiyning oölli Yakup wə uning inisi Yuhanna, (u ularni «Binni-Rəgaz», yəni «Güldürmama oqlulları»

■ **3:13** Mat. 10:1; Mar. 6:7; Luğa 6:13; 9:1. □ **3:15**

«U ulardin on ikkisini ezi bilən billə boluxka... jinlarnı həydəx həkükioşa igə boluxka tallap bekitti» — (14-15-ayət) bəzi kona keqürənilərda 14-15-ayəttə «U ulardin on ikkisini «rosullar» dəp atap, ezi bilən billə boluxka, səzkalamni jakarlaxka wə jinlarnı həydəx həkükioşa igə boluxka tallap bekitti» deyildi.

dəpmu atıoqan), □ 18 Andriyas, Filip, Bartolomay, Matta, Tomas, Alfayning oqlı Yaқup, Taday, millətpərwər dəp ataloqan Simon □ 19 wə uningoqa satkunluk қiloqan Yəhuda Ixkariyotlardın ibarət.

### *Əysa Xəytandin küqlüktur*

*Mat. 12:22-32; Luğa 11:14-23; 12:10*

20 U əygə käytip kəlgəndin keyin, u yərgə yənə xunqə nuroqun adəmlər toplandıki, ularning hətta oqızalanəqudəkmə wakti qıkmidi.  
 ■ 21 Əysanıng ailisidikilər buni anglap, uni tutup kelixkə berixti. Qünki ular uni «Əklini yokitiptu» degənididi.

22 Yerusalemın qüvkən Təwrat ustazlıri bolsa: «Uningda Bəəlzibub bar», wə «U pəkət jinlarning əmirigə tayinip jinlarnı қooqliwetidikən», deyixətti. ■

23 Xuning üçün u Təwrat ustazlırını yenioqa qakırıp, ularqa təmsillərni ixlitip mundak dedi:

□ 3:17 «Zəbədiyning oqli Yaқup wə uning inisi...» — yaki «Zəbədiyning oqli Yaқup wə uning akisi...». «**u ularnı «Binni-Rəgaz», yəni «Güldürmama oqulları» dəpmu atıoqan**» — muxu yerdə biz bu isimni ibraniy tilidiki ahəngi boyiqə alduk. «Rəgaz» ibraniy tilida adəttə «qəzəp, kəhr»ni bildüridü. Karioqanda ular ikkilisi əslidə intayın terikkək idi! Grek tilida tələppuz «Boanərgəs» dəp okulidu. □ 3:18 «**millətpərwər dəp ataloqan Simon**» — yaki «Kanaanlıq Simon». Yəhudiy «millətpərwərliri» yaki «millətqılırıcı» wətinini Rim imperiyəsidin azad kılıx üçün zorawanlıq yoli bilən kürəx կiloquqilar idi.  
 ■ 3:20 Mar. 6:31. □ 3:22 «**uningda bəəlzibub bar**» — «bəəlzibub» yaki «bəəlzibul» bolsa jinlarning əmiri boləqan Xəytanning baxka bir ismidur. ■ 3:22 Mat. 9:34; 12:24; Luğa 11:15; Yh. 8:48.

— Xəytan Xəytanni qandaqmu қоqlisun? ■  
**24** Əgər padixahlıq əz iqidin bəlünüp əzara sokuxkan bolsa xu padixahlıq put tirəp turalmaydu; **25** xuningdək əgər bir ailə əz iqidin bəlünüp əzara sokuxsa xu ailə put tirəp turalmaydu. **26** Əgər Xəytan əz-əzigə қarxi qikip bəlünsə, u put tirəp turalmay, yokalmay қalmaydu.

**27** Həqkim küqtünggür birsining əyigə kirip, uning mal-mülkini bulap ketəlməydu — pəkət u xu küqtünggürni awwal baoqliyalisa andin əyini bulang-talang kılalaydu. □ ■

**28** Xuni silərgə bərhək eytip կoyayki, insan balılıri etküzgən türlük gunahlırinin həmmisini, xundakla ular kıləqan kupurluklirinинг həmmisini kəqürükə bolidu. □ ■ **29** Birak kimdikim Mukəddəs Rohka kupurluk kilsə, əbədil'əbədgiqə həq kəqürülməydu, bəlki mənggülük bir gunahning

■ **3:23** Mat. 12:25. □ **3:27** «**Həqkim küqtünggür birsining əyigə kirip, uning mal-mülkini bulap ketəlməydu — pəkət u xu küqtünggürni awwal baoqliyalisa andin əyini bulang-talang kılalaydu**» — bu təmsildiki «küqtünggür adəm» Xəytanni kərsitudu, əlwəttə. Uning əyini bulang-talang kıləqqi Əysadin baxqa həqkim bolmayıdu. ■ **3:27** Mat. 12:29; Kol. 2:15.

□ **3:28** «**ular kıləqan kupurluklirinинг həmmisi...**» — grek tilida «ular kupurluk bilən kıləqan kupurluklirinining həmmisi» degən söz bilən ipadilinidu. Bu ibarə ularning kupurlukları bəlkim intayin eçir boluxi mumkin degənni bildüridi. ■ **3:28** 1Sam. 2:25; Mat. 12:31; Luğa 12:10; 1Yuha. 5:16.

hökümi astida turidu. □ ■

*30 Əysanıng bu səzi ularning «uningoqa napak roh qaplixiptu» degini üçün eytiloqanidi.*

*Əysanıng anisi wə iniliri  
Mat. 12:46-50; Luğa 8:19-21*

*31 Xu wakitta uning anisi bilən iniliri kəldi. Ular sirtida turup, uni qakırıxka adəm kirgüzdi.* ■

*32 Bir top halayıq uning ətrapida olturattı. Ular: — Mana, aningiz, iniliringiz sizni izdəp sirtta turidu, — deyixti.* □

*33 Əysa ularoqa jawabən:*

— Kim mening anam, kim mening inilirim? — dedi. *34 Andin, u əpqürisidə olturoqanlaroqa karap mundak* dedi:

Mana bular mening anam wə inilirim! *35 Qünki kimki Hudanıng iradisini ada kilsa, xu mening aka-inim, aqa-singlim wə anamdur.* ■

## 4

*Uruk qaqkuqi toqrisidiki təmsil  
Mat. 13:1-9; Luğa 8:4-8*

□ **3:29 «Mukəddəs Rohka қarxi** kupurluk kılıx» — yaki «Mukəddəs Rohka қarxi gəp kılıx» degən gunah toqrluluk «Matta»diki «koxumqə söz»imizdə tohtilimiz. ■ **3:29** 1Yuha. 5:16. ■ **3:31** Mat. 12:46; Luğa 8:19. □ **3:32**

**«Mana, aningiz, iniliringiz sizni izdəp sirtta turidu»** — bəzi kona keqürmilərdə «wə singilliringiz» dəp koxup okulidu. Həqbolmılqanda grek tilida «aka-inilər» degən söz bir kərindax «aqa-singillar»ni əz iqigə alatti. ■ **3:35** Yh. 15:14; 2Kor. 5:16,17.

**1** U yənə dengiz boyida *həlkə* təlim berixkə baxlidi. Uning ətrapıqə zor bir top adəmlər olixıwalqaqka, u bir kemigə qikip dengizdə olturdi; pütkül halayık bolsa dengiz ķiroqlikida turuxattı. ■ **2** U ularıqə təmsil bilən nuroqun ixlarnı əgətti. U təlim berip mundaq dedi:

**3** — Kulak selinglar! Uruk qaqkuqi uruk qaqkılı *etizoja* qikiptu. **4** Uruk qaqkanda uruklardın bəziliri qioqır yol boyıqə qüxüptu, kuxlar kelip ularnı yəp ketiptu. **5** Bəziliri tupriki az taxlıq yərgə qüxüptu. Topisi qongkur bolmioqanlıktın, tezla ünüp qikiptu, **6** lekin kün qikix bilənla aptapta kəyüp, yiltizi bolmioqaqka kurup ketiptu.

**7** Bəziliri tikənlərning arisioqa qüxüptu, tikənlər əsüb maysılarnı boqquwelip, ular həq həsul bərməptu. **8** Bəziliri bolsa, yahxi tuprakqə qüxüptu. Ular əsüb awup qong bolqanda həsul beriptu. Ularning bəziliri ottuz həssə, bəziliri atmix həssə, yənə bəziliri yüz həssə həsul beriptu.

**9** — Angliqudək ķuliki barlar buni anglisun! — dedi u.

### *Təmsillərning məksiti*

*Mat. 13:10-17; Luğa 8:9-10*

**10** U uning ətrapidikilər həm on ikkiylən bilən yaloquz ķaloqanda, ular uningdin təmsillər

---

■ **4:1** Mat. 13:1; Luğa 8:4.

toopruluk soraxti. □ ■ 11 U ularoqa mundaq dedi:  
— Hudaning padixahlığining sirini bilixkə silər  
nesip boldunglar. Lekin sırttikilərgə həmmə ix  
təmsillər bilən ukturulidu; □ ■ 12 buning bilən:  
«Ular қaraxni қaraydu, biraq kerməydu;  
Anglaxni anglaydu, biraq qüxənməydu;  
Xundak bolmisidi, ular yolidin yanduruluxi  
bilən,  
Kəqürüm kılınatti» degən səz əməlgə axu-  
rulidu. □ ■

*Uruk qaqkuqi tooprısidiki təmsilning  
qüxəndürülüxi*

*Mat. 13:18-23; Luğa 8:11-15*

13 Andin u ularoqa:

— Silər muxu təmsilnimu qüxənmidinglarmu?  
Undakta, կandakmu baxka hərhil təmsillərni  
qüxinələysilər? — dedi. ■ 14 Uruk qaqkuqi  
səz-kalam qaqidu. ■ 15 Üstigə səz-kalam  
qeqləqan qioqır yol boyi xundak adəmlərni

- 4:10 «u uning ətrapidikilər həm on ikkiylən bilən  
yaloquz қaloqanda, ular uningdin təmsillər toopruluk so-  
raxtı» — muxu yerdə «uning ətrapidikilər» uningoja əgəxkənlər  
(on ikkiyləndin sirt)ni kərsətsə kerək. ■ 4:10 Mat. 13:10; Luğa  
8:9. □ 4:11 «Lekin sırttikilərgə həmmə ix təmsillər bilən  
ukturulidu» — «sırttikilərgə» Hudaning padixahlığının yaki  
uning nijatidin sırtta turoqanlar, demək. ■ 4:11 Mat. 11:25;  
2Kor. 2:14; 3:14. □ 4:12 «ular қaraxni қaraydu, biraq  
kerməydu; anglaxni anglaydu, biraq qüxənməydu; xun-  
dak bolmisidi, ular yolidin yanduruluxi bilən, kəqürüm  
kılınatti» — bu səzlər «Yəx.» 6:9-10din elinoqan. ■ 4:12 Yəx.  
6:9-10; Mat. 13:14; Luğa 8:10; Yh. 12:40; Ros. 28:26; Rim. 11:8.  
■ 4:14 Mat. 13:19; Luğa 8:11.

kərsətkənki, ular səz-kalamni anglioqan haman Xəytan dərhal kelip ularning kəlbigə qeqiloqan səz-kalamni elip ketidu. <sup>16</sup> Buningoqa ohxax, taxlıq yərlərgə qeqiloqan uruklar bolsa, səz-kalamni anglioqan haman huxallıq bilən köbul kılqanlarnı kərsitudu. <sup>17</sup> Həlbuki, kəlbidə həq yiltiz bolmioqaqka, pəkət wakitlik turidu; səz-kalamning wəjidin kiyinqılık yaki ziyankəxlikkə ugriqanda, ular xuan yoldin qətnəp ketidu. <sup>18</sup> Tikənlərning arisioqa qeqiloqini xundak bəzi adəmlərni kərsətkənki, bu adəmlər səz-kalamni anglioqini bilən, <sup>19</sup> lekin kəngligə bu dunyaning əndixiliri, bayılıklärning eziketuruxi wə baxka nərsilərgə bolqan həwəslər kiriwelip, səz-kalamni boouwetidu-də, u həq həsul qıqarmaydu. ■ <sup>20</sup> Lekin yahxi tuprakqa qeqiloqan uruklar bolsa — səz-kalamni anglisi bilən uni köbul kılqan adəmlərni kərsitudu. Bundaq adəmlər həsul beridu, birsi ottuz həssə, birsi atmix həssə, yənə birsi yüz həssə həsul beridu.

*Sewət astidiki qiraοj*

*Luğa 8:16-18*

<sup>21</sup> U ularoqa yənə mundak dedi:

— Qiraοj sewət yaki kariwat astioqa köyulux üçün kəltürüləmdü? U qiraοjdanning üstigə köyulux üçün kəltürülməmdü? □ ■ <sup>22</sup> Qünki

■ **4:19** Mat. 19:23; Mar. 10:23; Luğa 18:24; 1Tim. 6:9.

□ **4:21** «**Qiraοj sewət yaki kariwat astioqa köyulux üçün kəltürüləmdü?**» — «sewət» grek tilida «elqigüqi sewət» deyildi. ■ **4:21** Mat. 5:15; Luğa 8:16; 11:33.

yoxurulqan həqkandak ix axkarilanmay kalmaydu, xuningdək hərkandak məhpiy ix yüz bərgəndin keyin ayan bolmay kalmaydu. ■

**23** Angloqudək külük barlar buni anglisun!

**24** Angloqanliringlarqa kəngül bəlünqlar! Qünki silər *baxkilaroja* կandaq əlqəm bilən əlqisənglar, silərgimu xundaq əlqəm bilən əlqəp berilidu, hətta uningdinmu kəp қoxup berilidu.

□ ■ **25** Qünki kimdə bar bolsa, uningoja tehimu kəp berilidu; əmma kimdə yok bolsa, hətta uningda bar bolqanlirimu uningdin məhərum kılınidu. □ ■

### *Üngən uruk tooqrisidiki təmsil*

**26** U yənə mundak dedi:

■ **4:22** Ayup 12:22; Mat. 10:26; Luğa 8:17; 12:2. □ **4:24**  
**«Silər baxkilaroja կandaq əlqəm bilən əlqisənglar»** — bu söz kəp tərəplimilik boluxi kerək; məsilən: (1) adəm Hudanıng sezigə կanqılık kəngül bəlüp etibar bərsə, uningoja xunqılık əkil beridu; (2) biz baxkilaroja rəhim-xəpkət kərsətsək, Hudamu bizgə rəhim-xəpkət kərsitudu; (3) ((2)-teripigə yekin) biz baxkılarnı կaysi əlqəm bilən bahalısaq, Huda bizni bahalıqanda dəl xu əlqəmni ixlitidu; (4) baxkilaroja կanqılık həyr-sahawət kərsətsək, Hudamu keyin bizgə xunqılık iltipatni kərsitudu. ■ **4:24** Mat. 7:2; Luğa 6:38. □ **4:25**

**«Qünki kimdə bar bolsa, uningoja tehimu kəp berilidu; əmma kimdə yok bolsa, hətta uningda bar bolqanlirimu uningdin məhərum kılınidu»** — «kimdə bar bolsa... » — bu «bar bolsa» nemini kərsitudu? Xübhisizki, əbədiy əhmiyətlik birər nərsə bolsa kerək, bu iman-ixənqni əz iqigə qoşum alidu. Biz əzimizgə «əbədiy əhmiyətlik» hərnemə boluxi üçün uni pəkət Məsihədinla tapalaymız. ■ **4:25** Mat. 13:12; 25:29; Luğa 8:18; 19:26.

— Hudaning padixahlıkı yənə birsining tuprakça uruk qaqkınıoşa ohxaydu: <sup>27</sup> u uhlaydu, orundin turidu, keqə-kündüzlər etüwerip, uruk bih urup əsidu. Lekin qaqkuqi կandaq yol bilən əsidiqanlığını bilməydu. <sup>28</sup> Tuprak əzлükidin həsul beridu; uruk awwal bih uridu, keyin bax qıkiridu, ahirda baxaklar toluk dan tutidu. <sup>29</sup> Dan pixkanda, *qaqkuqi* dərhal oroqak salidu, qünki həsul wakti kəlgən bolidu.□

*Kıqa uruķi tooqrisidiki təmsil*  
Mat. 13:31-32, 34-35; Luķa 13:18-19

<sup>30</sup> U yənə mundak dedi:

— Hudaning padixahlığını nemigə ohxitimiz? Yaki կandaq bir təmsil bilən sürətləp berələymiz? ■ <sup>31</sup> U goya bir tal kıqa urukıoşa ohxaydu. U yərgə teriləqanda, gərqə yər yüzidiki barlık uruklarning iqidə əng kiqiki bolsimu, □ <sup>32</sup> teriləqandin keyin, hərkəndək ziraəttin egiz əsüb xundak qong xahlayduki, asmandiki կuxlarmu uning sayisigə konidu.□

- 
- **4:29 «qaqkuqi dərhal oroqak salidu»** — grek tilida «qaqkuqi dərhal oroqak əwətidu». ■ **4:30 Mat. 13:31; Luķa 13:18.** □ **4:31 «gərqə yər yüzidiki barlık uruklarning iqidə əng kiqiki bolsimu,...»** — yaki «gərqə tuprak iqidiki barlık uruklarning iqidə əng kiqiki bolsimu,...». □ **4:32 «...asmandiki կuxlarmu uning sayisigə konidu»** — yaki «...asmandiki կuxlarmu uning sayisigə uwulaydu». Bu yərdə tiloqa elinoqan kıqa ottura xərkətə əsidiqan, yahxi əskəndə hətta üq metrdin exip ketidioqan, əsümlükni kərsitidu.

33 U xuningoşa ohxax halayık anglap qüxinəligüdək nuroqun təmsillər bilən səzkalamni yətküzdi. ■ 34 Lekin təmsil kəltürməy turup ularoşa həqkandaq söz kilmaytti. Lekin əz muhlisliri bilən yalozuz қalɔqinida, ularoşa həmmmini qüxəndürüp berətti.

*Əysanıng boranni tingitixi  
Mat. 8:23-27; Luğa 8:22-25*

35 Xu küni kəq kirgəndə, u ularoşa:

— Dengizning u կetiöqa ətəyli, — dedi. ■

36 Ular halayıknı yoloşa seliwətkəndin keyin, uni kemidə olturoqan peti elip yürüp ketixti. Ular bilən billə mangooqan baxka kemilərmə bar idi.

□ 37 Wə mana, əxəddiy կara կuyun qılıqp kətti; xuning bilən dolğunlar kemini urup, su հalkıp kirip, kemigə toxay dəp կalɔqanidi. 38 Lekin u kemining ayaq təripidə yastuğka bax կoyup uykuşa kətkənidi. Ular uni oyqitip:

— I ustaz, հalak boluwatkinimizə karing yokmu? — dedi.

39 U ornidin turup, boranoşa tənbih berip, denizoşa: «Tinqlan! Jim bol!» dewidi, boran tohtap, qongkur bir jimjilik həküm sürdi. ■

■ 4:33 Mat. 13:34. ■ 4:35 Mat. 8:23; Luğa 8:22.

□ 4:36 «...uni kemidə olturoqan peti elip yürüp ketixti»

— Məsih allığaqqan kemidə olturoqanidi (1-ayəttə). Baxka bir hil tərjimisi: «...uni xu peti kemisigə qüxürüp, elip yürüp ketixti» — bu tərjimidə «xu peti» bəlkim Məsih «həqkandaq təyyarlıksız (dengiz səpirigə layık kiyim yaki yemək-iqmək almıqan) һalda» degəndək boluxi mümkün. ■ 4:39 Ayup 26:12; Zəb. 107:29; Yəx. 51:10.

**40** — Nemixka xunqə korkisilər? Silerdə qandaksigə tehiqə ixənq bolmaydu? — dedi u ularoqa.

**41** Ularnı intayın zor bir korkunq bastı, ular bir-birigə:

— Bu adəm zadi kimdu? Hətta xamal wə dengizmu uningoşa itaət kılıdıkən-hə! — dəp ketixti.

## 5

*Kəp jinlar qaplaçkan «Koxun» isimlik adəmning saçayı tilixi*

*Mat. 8:28-34; Luğa 8:26-39*

**1** Ular dengizning u ketioqa, Gadaralıklarning yurtioqa yetip bardı. □ ■ **2** U kemidin qübüxi bilənla, napak roh qaplaçkan bir adəm gər əngkürliridin qıkip, uning aldiqə kəldi. **3** U adəm əngkürlərni makan kıləqan bolup, uni həqkim hətta zənjirlər bilənmə baqlıyalmayıttı.

**4** Qünki kəp ketim put-kolliri kixən-zənjirlər bilən baqlanıqan bolsimu, u zənjirlərni üzüwetip, kixənlərni qekiwətkənidi; həqkim uni boysunduralmıqanıdi. **5** U keqə-kündüz mazarlıkta wə taqlar arısida tohtawsız warkırap-jarkırap yürətti, əz-əzini taxlar bilən kesip yarılandurattı.

---

□ **5:1 «Gadara»** — bəzi kəqürmilərdə «Gerasa» yaki «Gərgəsə» dəp atılıdu. ■ **5:1** Mat. 8:28; Luğa 8:26.

**6** Lekin u Əysani yiraktin körüp, uning aldiqa yükürüp berip, səjdə қildi<sup>□</sup> **7** wə қattık awazda warkırap:

— Həmmidin aliy Hudaning Oqlı Əysa, sening mening bilən nemə karing! Huda həkki, səndin etünüp қalay, meni kiyrima! — dedi<sup>□</sup> **8** (qünki Əysa uningoşa: «Həy napak roh, uningdin qik!» degənidi).<sup>□</sup>

**9** U uningdin:

— Isming nemə? — dəp soridi.

— Ismim «köxon» — qünki sanımız kəp, — dəp jawab bərdi u.<sup>□</sup>

**10** Wə u Əysadin ularni bu yurttin həydiwətmigəysən, dəp kəp etünüp yalwurdi.

**11** Taq baqrıda qong bir top tongguz padisi otlap yürətti. **12** Jinlar uningoşa:

— Bizni muxu tongguzlarqa əwətkin, ularning iqigə kirip ketixkə yol қoyoqaysən, — dəp yalwruxti.

**13** Əysa dərhal yol қoydi. Xuning bilən napak rohlar qikip, tongguzlarning tenigə kirixi

<sup>□</sup> **5:6 «u Əysani yiraktin körüp, uning aldiqa yükürüp berip, səjdə қildi»** — yaki «u Əysani yiraktin körüp, uning aldiqa yükürüp berip, yərgə bax қoydi». <sup>□</sup> **5:7 «səndin etünüp қalay, meni kiyrima!»** — «meni kiyrima!» degən sez «bax jin»ning səzi bolsa kerək. Bu adəmgə nuroqun jinlar qaplaxkanidi. <sup>□</sup> **5:8 «Əysa uningoşa: «... uningdin qik!» degənidi»** — grek tilida «Əysa uningoşa: «... uningdin qik!» buyruwatatti» deyilidu. <sup>□</sup> **5:9 «Ismim «köxon»**

— «köxon» latin tilida «legion» deyilidu, adəttə az degəndimu altə ming kixilik armiyini kərsitudu. **«qünki sanımız kəp»** — okurmənlər muxu yərdə ikki awazning barlıkjını baykayıdu — birinqisi («Ismim «köxon»»), bu biqarə adəmning əziningki, ikkinqisi, («qünki sanımız kəp») mingliqan jnlarningki idi.

bilənla, tongguzlar tik yardin etilip qüxüp, den-gizoqa oqärk boldi. Ular ikki mingoqa yekin idi. <sup>14</sup> Tongguz bağkuqilar bolsa u yerdin qeqip, xəhər-yezilarda bu ixlarni pur ķildi. Xu yerdikilər nemə ix yüz bərgənlikini kərgili qıqxıti.

<sup>15</sup> Ular Əysanıng yenioqa kəldi wə ilgiri jinlar qaplixıwalıqan ħeliki adəmning kiyimlərni kiyip, əs-ħoxi jayida olturoqınıni — yəni «köxonun jinlar» qaplaxkan xu adəmni kərüp, қorkup ketixti. <sup>16</sup> Bu wəkəni kərgənlər jinlar qaplaxkan adəmdə nemə yüz bərgənlikini wə tongguzlarning akıwitini həlkə bayan ķılıp bərdi.

<sup>17</sup> Buning bilən halayık Əysaqa: Yurtlirimizdin qıkip kətkəysən, dəp yalwuruxka baxlidi.

<sup>18</sup> U kemigə qikiqatkanda, ilgiri jinlar qaplaxkan ħeliki adəm uningdin: Mənmu sən bilən billə baray, dəp etündi. ■

<sup>19</sup> Lekin u buningoqa unimay:  
— Əz əydikiliring wə yurtdaxliringning yenioqa berip, ularoqa Pərwərdigarning sanga xunqılık uluq ixlarni ķılıp bərgənlikini, Uning sanga rəhîm-xərkət kərsətkənlikini həwərləndürjin, — dedi. □ <sup>20</sup> U kaytip berip, Əysanıng əzигə կandaq uluq ixlarni ķılqanlığını «On xəhər rayonı»da jar kilişkə baxlidi. Buni angliqlanlarning həmmisi tolimu həyran ķelixti. □

■ 5:18 Luká 8:38. □ 5:19 «ularoqa Pərwərdigarning sanga xunqılık uluq ixlarni ķılıp bərgənlikini... həwərləndürjin» — yaki «ularoqa Rəbning sanga xunqılık uluq ixlarni ķılıp bərgənlikini... həwərləndürjin». □ 5:20 «On xəhər rayonı» — grek tilida «Dekapolis».

*Uning Yairusning kızini tirildürüxi wə hun kesili başkan bir ayalni sağaytixi  
Mat. 9:18-26; Luğa 8:40-56*

21 Өйсә қаятидин кемә билән дengizning u қетиңә өткөндө, зор bir top halayık uning yeniңә yioqıldı; u dengiz boyida turattı. ■ 22-23 Mana, мәлүм bir sinagogning qongi Yairus isimlik bir kixi кeldi. U uni көрүп ayioqıqa yikilip:

— Kiqik kızım eləy dəp қaldı. Berip uningoşa қolliringizni тəgküzüp қoysingiz, u sakiyip yaxioqay! — dəp қattıq yelindi. ■

24 Өйсә uning bilәn billə bardı. Zor bir top halayıkmu olixip қistaxқан һалда кейnidin mengixti. 25 Hun təwrəx kesiligə giriptar bolоqınıңа on ikki yıl bolоqan bir ayal bar bolup, ■ 26 u nuroqun tewiplarning қолida көp azab tartıp, bar-yokını həjləp tүгətkən bolsimu, ھeqкandak ünumi bolmay, tehimu eoirlixip kətkənidi. 27 Bu ayal Өйсә həkkidiki gəplərni anglap, halayıkning otturisidin қistilip kelip, arkə tərəptin uning tonini silidi. 28 Qunki u kənglidə: «Uning tonini silisamla sağaymay қalmaymən» dəp oylioqanidi. 29 Hun xuan tohtap, ayal kesəl azabidin sağaytiloqanlığını өz tenidə səzdi. □ 30 Өйсә dərhal wujudidin қudrətning qikkanlığını sezip, halayıkning iqidə kəynigə burulup:

— Kiyimimni silioqan kim? — dəp soridi. ■

31 Muhlisliri uningoşa:

---

■ 5:21 Luğa 8:40. ■ 5:22-23 Mat. 9:18; Luğa 8:41. ■ 5:25 Law. 15:25; Mat. 9:20; Luğa 8:43. □ 5:29 «**hun xuan tohtap...**» — grek tilida «**кан екими xuan tohtap...**». ■ 5:30 Luğa 6:19.

— Halayikning əzüngni kistap mengi-watkanlığını körüp turukluk, yənə: «Meni silioqan kim?» dəp soraysənəq? — deyixti.

**32** Birak Əysa əzini silioquqını tepix üçün tehqə ettrapişa қarawatatti. □ **33** Əzidə nemə ixning yüz bərgənlikini səzgən ayal қorkup-titrigən halda kelip uning aldioqa yıqıldı wə uningoqa həkikiy əhwalni pütünləy eytti. **34** U uningoqa:

— Kızım, ixənqing seni sakaytti! Tinq-hatırjəmliktə kayt! Kesilingning azabidin sakayοqin, — dedi. □ ■

**35** U bu səzni kiliwatkanda, sinagogning qongining əyidin bəzilər kelip uningoqa:

Kizingiz əldi. Əmdi ustazni nemixką yənə awarə kılısiz?! — deyixti. ■

**36** Lekin Əysa bu səzlərni anglap dərhal sinagogning qongioqa:

Кorkmioqin! Pəkət ixənqtə bol! — dedi.

**37** U pəkət Petrus, Yakup wə Yakupning inisi Yuhanна bilən yoloqa qıktı; baxka ھeqkimning əzi bilən billə berixioqa yol қoymidi. **38** U sina-

---

□ **5:32 «əzini silioquqını tepix üçün...»** — grek tilida «silioquqi» ayalqə rodtə bolup, Rəbbimizning əzini tutqan kixinining ayal ikənlikini bilgənlikini kərsitudu. □ **5:34 «kızım, ixənqing seni sakaytti!»** — «sakaytti» muxu yerdə grek tilida «kutkuzdi» degən söz bilən ipadilinidu. **«Tinq-hatırjəmliktə kayt!»** — bu ayal nemixką xundak қorktı (33-ayətni kərüng)? Uningda hun təwrəx kesili boloqanlıkı üçün, Təwrat қanuni boyiqə əzi təgkən barlıq kixilərni «napak» kıləqan bolidu (məsilən, ularnı ibadəthənioqa kirix, қurbanlıq kilişkə waqıtlıq layakətsiz kıləqan bolatti). Xuning bilən u ətrapiki halayiknilə napak kılıplı қalmay, bəlkı Məsihning əzinimə «napak» kıləqan bolatti.

■ **5:34** Mat. 9:22; Mar. 10:52. ■ **5:35** Luğa 8:49.

gogning qongining əyi aldişa kəlgəndə, kiykas-quğanni, halayıkning қattık nalə-pəryad wə ah-zar kətürgənlikini kərüp, <sup>39</sup> əygə kirip ularoşa: — Nemixka kiykas-quğan wə ah-zar kətürisilər? Bala əlməptu, uhlap կaptu, — dedi. ■ <sup>40</sup> Ular uni məshirə kilixti; lekin u həmməylənni taxkirişa qıkıriwetip, balining ata-anisini wə əz həmrəhələrini elip, bala yatkan əygə kirdi. <sup>41</sup> U balining kolini tutup, uningoşa: «Talita kumi» dedi. Bu səzning mənisi «Kızım, sanga eytimənki, ornungdin tur» degənlik idi. <sup>42</sup> Kız dərhal ornidin turup mangdi (u on ikki yaxta idi). Ular bu ixşa mutlək həyran կelixti. <sup>43</sup> U ularoşa bu ixni həqkimgə eytmaslıknı қattık tapılıdi, xundakla kizoşa yegüdək birnemə berixni eytti.

## 6

*Nasarətliklərning uni qətkə ķekixi*

*Mat. 13:53-58; Luğa 4:16-30*

<sup>1</sup> U u yərdin ketip, əz yurtioşa kəldi. Uning muhlislirimu uningoşa əgixip bardı. ■ <sup>2</sup> Xabat künü kəlgəndə, u sinagogda təlim berixkə kirixti. Təlimini angloqanlardın kəp adəm intayın həyran boluxup:

— Bu adəm bularoşa nədin erixkəndu? Uningoşa muxundak danalik կandaq berilgən? Uning կolida muxundak möjizilər կandaq yarıtilidiqandu? <sup>3</sup> U həlikə yaqaqqı əməsmu,

■ **5:39** Yh. 11:11.

■ **6:1** Mat. 13:53; Luğa 4:16.

Məryəmning oqlı, xundakla Yakup, Yosə, Yəhuda wə Simonlarning akisioqu? Uning singillirimu bu yerdə arimizda turuwatmamdu? — deyixti. Xuning bilən ular uningoşa həsət-bizarlıq bilən қaridi. □ ■ 4 Xuning bilən Əysə ularoşa:

— Hərkəndək pəyəqəmbər baxka yərlərdə hərmətsiz qalmayıdu, pəkət ez yurti, ez uruk-tuqkanlıri arisida wə ez əyidə hərmətkə sazawər bolmayıdu, — dedi. ■

5 Xuning bilən қollirini birkənqə bimarning üstigə təgküzüp, ularni sakaytqandan baxka, xu yerdə u həqkəndək məjizə yaritalmidi. ■ 6 Wə u ularning iman-ixənqsizlikidin həyran қaldi. ■

*Əysaning on ikki rosulni əwətixi*

*Mat. 10:1, 5-15; Luğa 9:1-6*

7 Andin u ətraptiki yeza-kəntlərni aylınip təlim bərdi.

U on ikkiylənni yenioşa qakirdi wə *həlk arisioşa* ikki-ikkidin əwətixkə baxladı. U ularoşa napak rohłarnı həydəx həkükini bərdi; □ ■ 8 wə ularoşa: — Səpərdə yeninglaroşa həsidiñ baxka nərsə eliwalmanglar, nə hurjun nə nan eliwalmanglar, bəlwəoqka pulmu salmanglar, □

- 6:3 «**u həlikı yaşaqqı əməsmu, Məryəmning oqlı...**» — Yəhudiyalar arisida adəmlər atisining ismi bilən tonuluxi kerək idi. Yaloquz anisining ismini tiləqə elixning ezi birhil həkarət idi.
- 6:3 Yh. 6:42. ■ 6:4 Mat. 13:57; Luğa 4:24; Yh. 4:44.
- 6:5 Mat. 13:58. ■ 6:6 Mat. 9:35; Luğa 13:22. □ 6:7 «**napak rohlar**» — jinlarnı kersitidu. ■ 6:7 Mat. 10:1; Luğa 6:13; 9:1. □ 6:8 «**hurjun**» — yaki «tiləmqining haltisi».

**9** putunglaroqa kəxlərni kiyinglar, biraq ikki yəktək kiyiwalmanglar, — dəp tapilidi. □ ■ **10** U yənə:

— Bir yurtka barojininglarda, kimning əyigə kobul kılınip kirsənglar, u yurttin kətküqə xu əydila turunglar. □ **11** Kaysi yərdikilər silərni kobul kilmisa, xundakla sezünglarnı anglimisa, u yərdin kətkininglarda, ularoqa agah-guwaḥ bolsun üçün ayioqinglardiki topini kekiwetinglar! — dedi. □ ■

**12** Xuning bilən ular yoloqa qıkıp, kixilərni gunahlıriqə towa kılıxka jar selip ündidi. **13** Ular

---

□ **6:9 «Əysə** ularoqa: — Səpərdə yeninglaroqa həsidiñ baxka nərsə eliwalmanqlar, nə hurjun nə nan eliwalmanqlar, bəlwaqka pulmu salmanglar, putunglaroqa kəxlərni kiyinglar, biraq ikki yəktək kiyiwalmanglar, — dəp tapilidi» — (9-10-ayət) kızıkarlık yeri xuki, «Matta» wə «Luğa»da hatiriləngən bayanlar boyiqə Rəbbimiz ularoqa həsa eliwelix wə kəx kiyixnimu mən'i kılqan. Pikrimiz tehi mukımlaxmioqını bilən oylaymizki, «Matta» bilən «Luğa» wə «Markus»ta bəlkim ikki ayrim wakit-əhwal kərsitilidü. ■ **6:9** Ros. 12:8. □ **6:10 «kimning əyigə kobul kılınip kirsənglar, u yurttin kətküqə xu əydila turunglar»** — bu əmrədə qong danalıq bar. İkki səwəbtin eytiləşən boluxi mumkin: — (1) kona zamanlarda kəp diniy wəz eytkuqilar eymu-ey yoklap pul tiləyti; lekin Əysanıñ muhlisilri həq tiləmqılık kılmaslıkçı kerək; (2) ular eymu-ey kəqüp yürsə, həlkətə hərtürlük həsət-guman pəyda boluximu mumkin — «Nemixka ular **bizning** əydə könmaydu?» yaki «Nemixka ular bizning əydin keqüp ketidü?» degəndək. □ **6:11 «u yərdin kətkininglarda, ularoqa agah-guwaḥ bolsun üçün ayioqinglardiki topini kekiwetinglar!»** — «ayaqdiki topini kekiwetix» degən bu ixarət «bizning silər bilən munasiwetimiz yok», degənni bildürüp, Hudanıñ sezini rət kılqanlaroqa қattıq agahlıandurux idi. ■ **6:11** Mat. 10:14,15; Luğa 9:5; 10:12; Ros. 13:51; 18:6

nuroqun jinlarni həyididi, nuroqun bimarlarni zəytun meyi bilən məsih kılıp sakaytti. □ ■

*Qəmüldürgüqi Yəhyaning əlümi*

*Mat. 14:1-12; Luğa 9:7-9*

**14** Uning nami məxhur bolqaqka, Əherod padixah uning həkkidə anglap: «Bu adəm qokum əlümdin tirilgən Qəmüldürgüqi Yəhyadur. Xuning üçün muxu alahidə kudrətlər uningda küqini kərsitudu» dəyitti. □ ■ **15** Baxkilar: «U İlyas pəyoqəmbər» desə, yənə bəzilər: «Burunki pəyoqəmbərlərdək bir pəyoqəmbər bolsa kerək» deyixətti.

**16** Bırak bularnı anglioqan Əherod:

— Mən kallisini aloqan Yəhyaning əzi xu — u əlümdin tiriلىptu! — dedi.

**17-18** Əherodning bundak deyixinining səwəbi, u əgəy akisi Filipning ayali Əherodiyəning wəjидин adəm əwətip Yəhyani tutup, zindanoqa taxliqənidi. Qünki u xu ayal bilən nikahlılanıqanidi; Yəhya Əherodka *tənbih berip*:

---

□ **6:13 «ular ... Nuroqun bimarlarni zəytun meyi bilən məsih kılıp sakaytti»** — «məsih kılıx» muxu yerdə adəmning bəxiqə zəytun meyini sürüxni kərsitudu. «Təbirlər»ni kərung.

■ **6:13** Yak. 5:14. □ **6:14 «Uning nami məxhur bolqaqka, Əherod padixah uning həkkidə anglap...»** — «Əherod»lar toqıruluk «Təbirlər»ni kərung. «...uning həkkidə anglap: «Bu adəm ... Qəmüldürgüqi Yəhyadur...» dəyitti» — baxka birhil tərjemisi: «..uning həkkidə anglap қaldı. Bəzilər: «Bu adəm ... Qəmüldürgüqi Yəhyadur...» — deyixətti». ■ **6:14**

Mat. 14:1; Luğa 9:7.

«Akangning ayalini tartiwelixing Təwrat қануниңа hilap» dəp қayta-қayta degənidi. □ ■

**19** Xuning üçün Ҳerodiyə Yəhyyaqa adawət saklaytti; uni əltürməkçü bolğan bolsimu, lekin xundak kılalmayıttı. **20** Qünki Ҳerod Yəhyyani diyanətlik wə mukəddəs adəm dəp bilip, uningdin қorkətti, xunglaxka uni қoşdaytti; u uning sözlerini angloqan qaqlırıda alakzadə bolup ketətti, lekin yənilə sözlerini anglaxka amrak idi. □ ■

**21** Əmma Ҳerodiyə kütkən pəyt ahir yetip kəldi; Ҳerod tuqulqan künidə eż əməldarları, mingbexiliri wə Galiliyə əlkisidiiki katta ərbablarını ziyapət bilən kütüwaldi; ■ **22** həlikı Ҳerodiyəning kizi sorunoqa qüxüp ussul oynap

□ **6:17-18 «Qünki u xu ayal bilən nikahlanıqanidi; Yəhya Ҳerodka tənbih berip: «Akangning ayalini tartiwelixing Təwrat қанuniңa hilap» dəp қayta-қayta degənidi»** — Ҳerod əgəy akisi Filipning ayalı Ҳerodiyəni Filiptin tartiwelip andin uni ajrixıxka қayıl kılıp, Ҳerodiyə bilən ezi toy қiloqanidi. Yəhyyani tutux «Ҳerodiyəning wəjидин» — bəlkim uning biwasitə təlipidin bolğan boluximu mumkin. **«Akangning ayalini tartiwelixing Təwrat қанuniңa hilap»** — Təwrattiki «Law.» 16:18, 20:21də, birsining aka yaki ukisi həyat əhwalda, birining ayalini yənə biri eż əmrigə elixka bolmayıdu, dəp bəlgiləngən.

■ **6:17-18 Mat. 14:3; Luğa 3:19; 9:9; Law. 18:16; 20:21.**

□ **6:20 «Herod Yəhyyani diyanətlik wə mukəddəs adəm dəp bilip...»** — okurmənlərgə ayanki, Təwrat wə Injilda «mukəddəs» degənning mənisi «uluq» əməs, bəlkı «pak», «Hudaqa ataloqan»dur. **«u uning sözlerini angloqan qaqlırıda alakzadə bolup ketətti»** — bəzi kona kəqürəmilərdə buning ornida: «u uning sözlerini anglap nemə klixni biləlməy қalatti» yaki «u uning sözlerini anglap kep ixlarnı қıllatti» deyildi. ■ **6:20 Mat. 14:5; 21:26. ■ 6:21 Yar. 40:20; Mat. 14:6.**

bərdi. Bu Herod wə həmdastıhan bolqanlarqa bəkmu yarap kətti. Padixah kızıqa: — Məndin nemə tələp kilsang, xuni berimən, — dedi. □

**23** Andin u kəsəm kılıp yənə:

— Məndin nemə tələp kilsang, hətta padixahlıkimning yerimini desəngmu xuni berimən, — dedi. ■

**24** Kız sırtqa qıkıp, anisidin:

— Nemə tələp kılay? — dəp soriwidi, anisi: — Qəmüldürgüqi Yəhyaning kallisini tələp kıl, — dedi.

**25** Kız dərhal padixahning aldiqa aldirap kirip: — Qəmüldürgüqi Yəhyaning kallisini hazırlanır bir təhsigə köyup əkilixlirini halaymən, — dedi.

**26** Padixah buningqa nahayiti həsrət qəkkən bolsimu, kəsəmliri tüpəylidin wə dastihanda olturoqanlar wəjидин, uningoqa bərgən səzidin yanousi kəlmidi. **27** Xunga padixah dərhal bir jallat əwətip, uning kallisini elip kelixni əmr kıldı. Jallat zindanoqa berip Yəhyaning kallisini elip, □ ■ **28** uni bir təhsigə köyup, kızning aldiqa elip kılıp uningoqa bərdi. Kız uni anisioqa tapxurdi. **29** Bu ixni anglioqan Yəhyaning muhlisliri kılıp, jəsətni elip ketip bir kəbrigə köydi.

□ **6:22 «Herodiyəning kızı»** — burunkı eridin bolqan kızı. Bəzi kona kəqürmilərdə: «... uning kızı Herodiyə» deyildid. Undak tərjimə toqra bolsa, Herodiyəning kızining ismining əzinin ismi bilən ohxax boluxi ajayib ix əməs, əlwəttə. ■ **6:23** Hək. 11:30. □ **6:27 «...padixah dərhal bir jallat əwətip...»** — yaki «...padixah dərhal bir karawul əwətip...». ■ **6:27** Mat. 14:10.

*Əysanıng bəx ming kixini ozuklanduruxi  
Mat. 14:13-21; Luğa 9:10-17; Yħ. 6:1-14*

30 Käytip kəlgən rosullar Əysanıng yenioqa yiqlıldı, nemə қılqanlıri həm nemə təlim bərgənlirini uningoşa məlum kilixti. ■ 31 Kelipketiwatkanlar naħayiti kəplikidin ularoqa tamaklinixkimu wakıt qikəmidi. Xunga u ularoqa:  
— Yürünglar, mən bilən hilwət bir jayoqa berip, birdəm aram elinglar, — dedi. ■ 32 Buning bilən ular kemigə qüxüp, hilwət bir qel yərgə karap mangdi. ■ 33 Birak nuroqun kixilər ularning ketiwatkanlıqını baykap, ularni tonuweliwidi, ətraptiki barlık xəhərlərdin piyadə yoloqa qikip, yüksürüp, ulardin burun u yərgə berip yiqlilixti. 34 Əysa kemidin qüxüp, zor bir top adəmni kərüp, ularning padiqisiz köy padisidək bolqanlıqliqə iq aqṛitti. Xunga u ularoqa kəp ixlarnı əgitixkə baxlidi.■

35 Kəq kirip қalqanda, muhlisliri uning yenioqa kelip:

— Bu qel bir jay ikən, kəq kirip kətti. ■

36 Halayıknı yoloqa seliwətkən bolsang, ular ətraptiki kənt-kıxlaklaroqa berip, əzlirigə nan setiwalısun; qünki ularda yegündək nərsə yok, — dedi.

37 Lekin u ularoqa jawabən:

— Ularoqa əzünglar ozuk beringlar, — dedi.

Muhlislar uningdin:

— Ikki yüz kümüx dinaroqa ularoqa nan əkelip

■ 6:30 Luğa 9:10. ■ 6:31 Mar. 3:20. ■ 6:32 Mat. 14:13;

Luğa 9:10; Yħ. 6:1. ■ 6:34 Yər. 23:1; Əz. 34:2; Mat. 9:36; 14:4;

Luğa 9:11. ■ 6:35 Mat. 14:15; Luğa 9:12; Yħ. 6:5.

ularni ozuklanduramduq? — dəp soridi. □

**38** Əysa ularoqa: — Қанqə neninglar bar? Berip қarap bekinqlar, — dedi. Ular қarap baqqandın keyin:

— Bəxi bar ikən, yənə ikki belikmu bar ikən, — deyixti. ■

**39** U ularoqa kixilərni top-top kılıp yexil qiməndə olturoquzuxni buyrudi. **40** Halayık yüzdin, əlliktin səp-səp bolup olturuxti. □ **41** U bəx nan bilən ikki belikni қolioqa elip, asmanoqa қarap *Hudaşa* təxəkkür-mədhijyə eytti, andin nanlarnı oxtup, kəpqilikkə tutup berix üçün muhlislirioqa berip turattı; ikki beliknimü həmməyləngə tarkitip bərdi. ■ **42** Həmməylən yəp toyundi.

**43** *Muhlislar* exip қaloqan nan wə belik parqilirini lik on ikki sewətkə teriwaldi. □ **44** Nanlarnı yegən ərlərning sanila bəx mingqə idi.

### *Dysaning su üstidə mengixi*

*Mat. 14:22-33; Yh. 6:16-21*

**45** Bu ixtin keyinla, u muhlislirioqa əzüm bu halayıkni yoloqa seliweitimən, angolıqə silər kemigə

---

□ **6:37 «ikki yüz kümük dinar»** — bir kümük dinar (grek tilida «dinarius») bir ixqining bir künlük ix həkki idi («Mat.» 20:2ni kərung). ■ **6:38** Mat. 14:17; Luqa 9:13; Yh. 6:9. □ **6:40**

**«Halayık yüzdin, əlliktin səp-səp bolup olturuxti»** — grek tilida «Halayık yüzdin, əlliktin səp-səp bolup yetixti». ■ **6:41**

1Sam. 9:13; Yh. 17:1. □ **6:43 «Muhlislar ...teriwaldi»** — grek tilida «Ular ... teriwaldi». «Ular»ning muhlislar ikənlikli «Mat.» 16:9-10də ispatlinidu. **«on ikki sewət»** — grek tilida «on ikki kol sewət» — demək, bir adəm ikki ķollap ketürələydiqən sewətlər.

olturup, dengizning karxi kiroqikidiki Bəyt-Saida yezisioqa etüp turunqlar, dəp buyrudi. □ ■ 46 Ularni yoloqa seliwətkəndin keyin, u dua-tilawət kılıx üçün taolqa qıktı. ■ 47 Kəq kirgəndə, kemə dengizning otturisiqa yətkənidi, u ezi yalouz kuruklukta idi. ■ 48 U muhlislirining palaknı küqəp uruwatkanlığını kərdi; qunki xamal tətür yenilikxtə qıkkənidi. Keqə tətinqi jesək waktida, u dengizning üstidə mengip, muhlisliri tərəpkə kəldi wə ularning yenidin etüp ketidiqandək kılatti. □ 49 Lekin ular uning dengizning üstidə mengip keliwatkanlığını kərüp, uni alwasti ohxaydu, dəp oylap quşan selixti. 50 Qunki ularning həmmisi uni kərüp sarasimigə qüxti.

Lekin u dərhal ularoqa:

— Yürəklik bolunglar, bu mən, korkmanglar! — dedi.

51 U kemigə, ularning yenioqa qıkkandila, xamal tohtidi. Ular buningdin həoxidin kətküdək dərijidə kattık həyran ələxip, nemini oylaxni

- 
- 6:45 «**Bəyt-Saida yezisioqa etüp...**» — yaki «Bəyt-Saida yezisidin etüp...». ■ 6:45 Mat. 14:22; Yh. 6:17. ■ 6:46 Mat. 14:23; Luğa 6:12. ■ 6:47 Mat. 14:23; Yh. 6:16.
  - 6:48 «**Keqə tətinqi jesək waktida, u dengizning üstidə mengip...**» — bir keqə tət jesəkkə bəlünətti; xunga bu wakit tang atay degən wakit idi. «**u ... ularning yenidin etüp ketidiqandək kılatti**» — yaki «**u ... ularning yenidin etüp kətməkqi boldi**». Bu intayın kızılk ix. Mumkingılıki barkı, (1) Əysanining «etüp ketix»i — Muhlislaroqa Pərwərdigarning Pərixtisining Israillarnı Misirdin kütküzux üçün «Ularning (Israillarning) yenidin etüp ketix»ini əslətməkqi, yaki (2) u ularning **əzlikidin** əzini kemigə qılıp həmrəh boluxça təklip kılıxını halaytti.

bilməytti; **52** qünki ular nan berix *məjizisini* tehiqə qüxənmigənidi, ularning kəlbi bihud haləttə turattı.

**53** Ular dengizning қарxi təripigə etüp, Ginnisarət degən yurtta *kuruqlukça* qikip, kemini baçlap կoydi. ■ **54** Ular kemidin qübüxi bilənla, *halayı'k* uni dərhal tonuwelip, **55** ətraptiki həmmə jaylaroqa yügürüxüp bardı wə «U palanqi yərgə qübüptü» dəp anglixı bilənla, bimarlarni zəmbilgə selip, xu yərgə *uning aldioja* elip berixti.

**56** U məyli yeza, məyli xəhər yaki kixlaqlarоja barsun, həlk aqrıqlarni bazarlarоja elip qikip yatkuzatti; ular uningdin aqrıqlar həq bolmioqanda sening yepinqangning pexigə bolsimu қolini təgküzüwalsak dəp etündi. Uningoqa қolini təgküzgənlərning həmmisi sakaydi.

## 7

*Insanni nemə napak kılıdu?*

*Mat. 15:1-20*

**1** Bu qaoqda, Pərisiyər wə Təwrat ustazliridin bəziliri Yerusalemın kelip uning aldioqa yişildi; ■ **2-5** xu Pərisiyər wə Təwrat ustazliri uning muhlisliridin bəzilirining tamakni қolini yumay, yəni «napak» һalda yəwatkanlığını körüp, uningdin:

■ **6:53** Mat. 14:3. ■ **7:1** Mat. 15:1.

— Muhlisliring nemixķa ata-bowilirimizning ən'ənilirigə riayə kilmay, bəlki yuyulmioqan қolliri bilən tamak yəydu? — dəp soraxti (qünki Pərisiyələr wə pütün Yəhudiylar ata-bowiliri təripidin қaldurulqan ən'ənini qing tutkaqqa, awwal қollirini əstayidillik bilən yumisa, tamak yeməydu. Xuningdək bazardın kaytip kəlgəndimu, ular kol yumay birnərsə yeməydu. Uningdin baxķa, piyalə-kədəh, das-qəgün wə mis ķaqlar wə diwanlarnı yuyux toqrisida tapxurulqan nuroqunlioqan ən'ənilərdimu qing turidu). □

**6** U ularoqa jawab berip mundak dedi:

— Yəxaya pəyəqəmbər silər sahtipəzlər toqlanglarda aldin'ala toptooqra bexarət bərgən! *uning* yazmisida pütülgəndək: — «Muxu həlk aqzida Meni hərmətligini bilən, Bırak կəlbı Məndin yirak; ■

**7** Ular Manga bihudə ibadət ķildi.

Ularning əgətkən təlimliri pəkət insanlardın qıkkən pətiwalarla, halas». □ ■

**8** Qünki silər Hudanıng əmrini taxlap կoyup, insanlarning ən'ənisini qing tutiwalidikənsilər — das-qəgün, piyalə-kədəh'lərni yuyux wə xuningoğa ohxap ketidiqan nuroqan baxķa ixlarnı

□ **7:2-5 «əstayidillik bilən yumisa...»** — baxķa birhil tərjimisi «beqiqiqliqə yumisa...» yaki «muxt bilən yumisa...». ■ **7:6**

Yəx. 29:13; Əz. 33:31. □ **7:7 «Muxu həlk aqzida Meni hərmətligini bilən, bırak կəlbı Məndin yirak; ular Manga bihudə ibadət ķildi; ularning əgətkən təlimliri pəkət insanlardın qıkkən pətiwalarla, halas»** — «Yəx.» 29:13.

■ **7:7 Mat. 15:9; Kol. 2:18,20; Tit. 1:14.**

ən'ənə kılıp yürisilər. □

**9** U ularqa yənə mundak dedi:

— Silər əzliringlarning ən'ənisini qing tutımız dəp Hudanıng əmrini əpqillik bilən bir qətkə կayrip կոydunglar! <sup>10</sup> Qünki Musa *pəyəqəmbər*: «Ata-anangni hərmət kıl» wə «Atisi yaki anisini həkərətligənlər əlümgə məhkum kılınsun» dəp əmr kılqan. ■ <sup>11</sup> Lekin silər: — Birsi «Atisi yaki anisiə: — Mən silərgə yardım bərgüdək nərsilərni allikəqan «ķurban kılıp» Hudaqa atiwəttim — desila, □ <sup>12</sup> xu kixinining ata-anisining ҳalidin həwər elixə bolmaydu, dəp əgitisilər. <sup>13</sup> Xundak kılıp, silər *əwlədliringlarə* tapxuroqan ən'ənəenglərni dəp Hudanıng əmrini yokka qikiriwəttinglar, wə xuningə oħxax kəp

**7:8 «qünki silər Hudanıng əmrini taxlap köyup, insanlarning ən'ənisini qing tutiwalidikənsilər — das-qəgün, piyalə-ķədəhlərni yuyux wə xuningoqa ohxap ketidioqan nuroqan baxqa ixlarnı ən'ənə kılıp yürisilər»** — bəzi kona keçürmilərdə: «das-qəgün, piyalə-ķədəhlərni yuyux wə xuningoqa ohxap ketidioqan nuroqan baxqa ixlarnı ən'ənə kılıp yürisilər» degən sözlər tepilmaydu. ■ **7:10 Mis. 20:12; 21:17; Law. 20:9; Kan. 5:16; 27:16; Pənd. 20:20; Əf. 6:2.** □ **7:11 «Mən silərgə yardım bərgüdək nərsilərni allikəqan «kurban kılıp» Hudaqa atiwəttim»** — «kurban» muxu yerdə biwasitə ibariniy tilidin elinoqan bolup, «sədikə kılınoqan» yaki «Hudaqa atap kılınoqan» degən mənini bildürirdi.

ixlarni қılısilər. □ ■

### *Insanni nemə napak kılıdu?*

**14** Andin halayıqni yənə yenioqa qakırıp, ularoqa:  
— Həmminglar manga կulak selinglar wə  
xuni qüxininglarki, ■ **15** insanning sırtidin  
iqigə kiridiqan nərsilərning həqkandığı uni  
napak kılmaydu, bəlki əz iqidin qikidiqan  
nərsilər bolsa, ular insanni napak kılıdu. ■

**16** Angloqıdək կulukı barlar buni anglisun! —  
dedi.

**17** U halayıqtin ayrılip əygə kirgəndə, muhlisliri  
uningdin bu təmsil həkkidə soridi. ■ **18** U  
ularoqa:

— Silərmu tehiqə qüxənməy yürüwatamsılər?!  
Sirttin insanning iqigə kiridiqan hərkəndək  
nərsining uni napak kılalmaydiqanlığını tonup

---

□ **7:13 «Xundak կilip, silər əwladliringlaroqa tapxuroqan ən'ənənglərni dəp Hudanıng əmrini yokça qikiriwəttinglar»** — Məsihning səzигə կarioqanda «Hudaoja atioqan təəllükatlar» tehi atioquqi kixinin qolida turoqanda,  
ulardin paydiliniwərsə bolatti. Xu kixi bəlkim Təwrrat ustazlirining կollxi bilən «dunyadin kətkinimdin keyin...» yaki  
«məlum bir məzgildin keyin...» «ibadəthanıqa tapxurimən» dəp  
kəsəm կiloqan bolsa kerək. Yəhudiylarning tarixiy hatiriliridə  
xuningə oħxax kəpligə misallar tepilidu. Pəriysilər eğətən  
xu hıylə-mikir: «Mal-mülküngni Hudaoja ataloqan («kurban  
kiloqan») kiloqan bolsang, ata-anangdin həwər almisang bolidu»  
əməs, bəlki «(xundak կiloqan bolsang) **həwər elixingoqa  
bolmaydu**» degəndək. Ular xübhisizki ahirida bu ixtin məlum  
bir payda kəridü, əlwəttə. ■ **7:13** Mat. 15:6; 1Tim. 4:3; 2Tim.  
3:2. ■ **7:14** Mat. 15:10. ■ **7:15** Ros. 10:15; Rim. 14:17,20;  
Tit. 1:15. ■ **7:17** Mat. 15:15.

yətməywatmamsılər? **19** *Sirttin kirgən nərsə insanning kəlbigə əməs, axkaziniqa kiridu, andin u yərdin tərət bolup taxlinidu, — dedi (u bu gəpni deyix bilən, həmmə yeməkliklərni halal kılıwətti).*

**20** U yənə səz kılıp mundak dedi:

— Insanning iqidin qikidioqinila, insanni napak kılıdu. **21-22** Qünki xular — yaman niyətlər, zinahorluk, jinsiy buzukluklar, ətəllilik, oqrılık, aqkəzlük, rəzilliliklər, aldamqılık, xəhwaniyilik, həsəuthorluk, til-ahənət, təkəbburluk wə hamaqətliklər insanning iqidin, yəni uning kəlbidin qikidu □ ■ **23** — bu rəzil ixlarning həmmisi insanning iqidin qikip, əzini napak kılıdu.

### *Yat əllik bir ayalning etikədi*

*Mat. 15:21-28*

**24** U ornidin turup u yərdin ayrılip, Tur wə Zidon ətrapidiki rayonlarqa bardı wə bir əygə kirdi. Gərqə u buni heqkim bilmisun degən bolsimu, lekin yoxurup ədalətmidi. □ ■ **25** Dərwəkə, napak roh qaplaxkan kiqik bir əziznən anisi uning toqrisidiki həwərni angloqan həman yetip kəlip, uning ayioqioqa yıķıldı **26** (ayal Yunanlıq bolup,

---

□ **7:21-22** «**həsəuthorluk**» — buning baxka birhil tərjemisi: «yaman kəz». ■ **7:21-22** Yar. 6:5; 8:21; Pənd. 6:14; Yər. 17:9. □ **7:24** «**u yərdin ayrılip, Tur wə Zidon ətrapidiki rayonlarqa bardı**» — u yər «qətəlliliklər» turuwatkan rayon bolup, Məsihning xu yərgə berixtiki məksiti, əz həlkidin bir wəkət ayrılip aram elixtin ibarət bolsa kerək. ■ **7:24** Mat. 15:21.

Suriyə əlkisidiki Fənikiy millitidin idi). U uningdin kizidin jinni həydiwetixni ətündi. □

**27** Lekin Əysa uningoşa:

— Aldı bilən balilar əksikini toyoquzsun; qünki balilarning nenini kiçik itlarqa taxlap berix toqra əməs, — dedi. □

**28** Lekin u buningoşa jawabən:

— Durus, i Rəb, birak hətta itlarmu üstəl astida turup balilardin qüvkən nan uwaklırını yəydiqə, — dedi.

**29** Əysa uningoşa:

— Sening muxu səzüng tüpəylidin yolungoşa կayt, jin կizingdin qikip kətti, — dedi.

**30** Ayal eyigə կaytip kəlgəndə, mana կız kariwatta yatatti, jin uningdin qikip kətkənidi.

### *Əysanın bir gas-gaqa adəmni sakayıtxı*

**31** Əysa yənə Tur wə Zidon xəhirining ətrapidiki rayonlardın qikip, «On xəhər» rayoni otturisidin etüp, yənə Galiliyə dengizioşa kəldi. ■

**32** Halayık uning aldiqə tili eçir, gas bir adəmni elip kelip, uning uqisioşa կolungni təgküzüp կoysang, dəp etünüxti. ■ **33** U u adəmni

---

□ **7:26 «ayal... Fənikiy millitidin idi»** — yaki «ayal... Fənikilik idi» yaki «ayal... Fənikə rayonılık idi». U Yəhudiylər əməs, əlwəttə. U əslidə butpərəs boluxi mumkin. □ **7:27**

**«Aldı bilən balilar əksikini toyoquzsun; qünki balilarning nenini kiçik itlarqa taxlap berix toqra əməs»** — Məsih Əysa bu yerdə ezninq dəsləpkı wəzipisini Yəhudiylarqa hux həwərni yətküzüx, dəp təkitləydy. «Kiçik itlar» bəlkim həkarətlik səz bolmay, əydiki arzuluk pistilirini kərsitudu. Muxu ayalning etikədi toqrisida «Matta»diki «köxumqə səz»imizni kərung. ■ **7:31** Mat. 15:29. ■ **7:32** Mat. 9:32; Luk. 11:14.

halayıkta ayrip bir qətkə tartip, barmaklirini uning қulaklıriqa tıktı, tükürüp, *barmikini* uning tiliqa təgküzdi. □ 34 Andin u asmanoqa karap uň tartip horsinoqandan keyin, u adəmğə: «Əffata» (mənisi «eqil») dedi. 35 U adəmning қulaklıri dərhal eqilip, tilimu eqilip rawan gəp kılıxka baxlidi. □

36 Əysa ularoqa buni həqkimə eytmaslıknı tapılıdi. Lekin ularoqa hərkənqə tapılıqan bolsimu, bu həwərni yenila xunqə kəng tarkitiwətti.

37 Halayık *bu ixşa* mutlək həyran kəlixip:  
— U həmmə ixlarnı қaltıs kılıdıkən! Hətta gaslarnı anglaydioqan, gaqılarnı səzləydiqan kılıdıkən, — deyixti. ■

## 8

*Dysanıng tət ming kixini toyduruxi*

*Mat. 15:32-39*

1 Xu künlərdə, yənə zor bir top halayık yiojiloqanidi. Ularning yegüdək həqnemisi bolmioqka, u muhlislirini yeniqa qakırıp: ■

2 — Bu halayıkka iqim aqriydu. Qünki ular mening yenimda turoqli üq kün boldı, ularda yegüdək həqnərsimu қalmidi. 3 Ularnı əylirigə

□ 7:33 «U... barmaklirini uning қulaklıriqa tıktı, tükürüp, **barmikini uning tiliqa təgküzdi**» — tərjimimiz boyıqə Məsih bəlkim eż barmikə üstigə tekürgən boluxi mumkin, bolmisa u yərgə tekürgən bolsa kerək. □ 7:35

«...tilimu eqilip rawan gəp kılıxka baxlidi» — grek tilida «...tilining tanisi yexilip, rawan gəp kılıxka baxlidi» ■ 7:37

Yar. 1:31. ■ 8:1 Mat. 15:32.

aq қорсак қаятурсам, yolda һалидин ketixi mumkin. Qünki bəziliri yiraktin kəlgənikən, — dedi.

**4** Muhlisliri buningə jaوابən:

— Bundak hilwət bir jayda bu kixilərni toydurqıdək nanni nədin tapkılı bolsun? — deyixti.

**5** — Kanqə neninglar bar? — dəp soridi u.

Yəttə, — deyixti ular.

**6** Buning bilən u həlkni yerdə olturuxka buyrudi. Andin yəttə nanni қolioqa aldi wə *Hudaşa* təxəkkür-mədhijə eytip oxtup, kəpqilikkə tutuxka muhislirioqa bərdi. Ular halayılkə üləxtürüp bərdi. **7** *Muhislarda* yənə birkanqə kiqik belikmu bar idi. U *Hudaşa* təxəkkür eytip ularni bərikətləp, muhislirioqa üləxtürüp berixni eytti. **8** Halayık toyoluqə yedi; ular exip қalqan parqılarnı yəttə sewətkə teriwaldi. □

**9** Yegənlər tət mingqə kixi idi. U ularni yoloqa saldı, **10** andin muhisliri bilən billə dərhal kemigə qüxüp, Dalmanuta tərəplirigə bardı. ■

*Pərisiyələrning məjizilik alamətni kərüxni tələp ķılıxi*

*Mat. 16:1-4*

**11** Pərisiyələr qıkıp, uni sinax məksitidə uningdin bizgə asmandın bir məjizilik alamət kərsətsəng,

---

□ **8:8 «ular exip қalqan parqılarnı ... teriwaldi»** — «ular» — muhislər yəki pütkül halayıknı kərsitudu. «**yəttə sewət...**» — «sewət» grek tilida bu söz bək qong bir hil sewətni kərsitudu.

■ **8:10 Mat. 15:39.**

dəp tələp ķilixip, uning bilən munaziriləxkili turdi. □ ■ 12 U iqidə bir uluoq-kiqik tinip:

— Bu dəwr nemixka bir «məjizilik alamət»ni istəp yürüdu? Xuni silərgə bərhək eytip կoyayki, bu dəwrgə həqkandaq məjizilik alamət kərsitilməydu, — dedi. □ ■

13 Andin ulardin ayrılip, yənə kemigə qıkıp, dengizning u qetigə ətüp kətti.

### *Sahtipəzlik «eqitku» sidin saklinix*

*Mat. 16:5-12*

14 Muhlislar nan elip kelixni untuqan bolup, kemidə bir tal nandin baxka yəydiqini yok idi.

15 U ularni agahlandurup:

— Ehtiyyat ķilinglar, Pərisiyərning eqitküsi wə Herodning eqitküsidin həzi bolunglar, — dedi. □ ■ 16 Muhlislar əzara mulahızılıxip:

— Uning bundak deyixi nan əkəlmigənlikimizdin bolsa kerək, — deyixti.

17 Əysa ularning nemə *deyixiwatkanlığını* bilip:

— Nemixka nan yokluğın tooprısida mulahızə kılısilər? Silər tehiqə pəm-parasət yaki

□ 8:11 «Pərisiyər qıkıp, uni sinax məksitidə uningdin bizgə asmandin bir məjizilik alamət kərsətsəng...» — Pərisiyər tələp ķılqan «məjizilik alamət» Əysanıq həkikiyi Məsih ikənlikini ispatlaydiqan bir karamətni kərsitudu, əlwəttə.

■ 8:11 Mat. 12:38; 16:1; Lukə 11:29; Yh. 6:30. □ 8:12 «u iqidə bir uluoq-kiqik tinip...» — grek tilida «U rohında bir uluoq-kiqik tinip...». «Roh» muxu yərdə uning əzininq (insaniy) rohını bildürudu. ■ 8:12 Mat. 16:4. □ 8:15 «Ehtiyyat ķilinglar, Pərisiyərning eqitküsi wə Herodning eqitküsidin həzi bolunglar» — «Mat.» 16:1-12nimü kərüng. ■ 8:15 Mat. 16:6; Lukə 12:1.

qüxənqigə igə bolmidinglarmu? Kəlbliringlar tehimu bihudlixip ketiwatamdu? ■ 18 Kəzünglar turup kerməywatamsılər? Kulikinglar turup anglimaywatamsılər? Esinglarda yokmu? 19 Bəx ming kixigə bəx nanni oxtuoqinimda, parqilaroqa lik toloqan ənqə kiqik sewətni yioqiwaldinglar? — dedi.

— On ikkini, — jawab bərdi ular.□ ■

20 — Yəttə nanni tət ming kixigə oxtuoqinimda, parqilaroqa lik toloqan ənqə sewətni yioqiwaldinglar? — dedi u.

— Yəttini, — Jawab bərdi ular.■

21 U ularoqa:

— Undakta, ənqə silər tehi qüxənməysilər? — dedi.□

### *Bəyt-Saidadiki bir korning sakaytilixi*

22 Ular Bəyt-Saida yezisioqa kəldi; halayık bir kor adəmni uning aldioqa elip kelip, uningoqa əkolungni təgküzüp əyoysang, dəp etündi. 23 U kor adəmning əkolidin tutup yezining sırtıqə yetiləp bardı; uning kezlirigə tükürüp, üstigə əkollirini təgküzüp:

— Birər nərsə kərūwatamsən? — dəp soridi.■

---

■ 8:17 Mar. 6:52. □ 8:19 «..ənqə kiqik sewət..»

— «sewət» grek tilida «kol sewət». ■ 8:19 Mat. 14:17,20; Mar. 6:38; Luğa 9:13; Yh. 6:9. ■ 8:20 Mat. 15:36,37.

□ 8:21 «Undakta, ənqə silər tehi qüxənməysilər?»

— Məsihning bu soali muhlisliri yioqiwaloqan «on ikki (kiqik) sewət» wə «yəttə (qong) sewət» bilən munasiwətliktur. Kızılık bir ix xuki, Markus əzining Injildiki bayanında Məsihning (elümdin tirlilikin baxşa) jəmiy on tokkuz alahidə məjizisini hatırlayıdu. «Koxumqə səz»imizni kərüng. ■ 8:23 Mar. 7:32.

**24** U bexini kətürüp:

— Kixilərni kərüwatimən; ular huddi mengip yürüwatkan dərəhlərdək kərünüwatidu, — dedi.

**25** Andin u қaytidin қollirini u adəmning kezlirigə təgküzdi. U kezlini egiwidi, kezliyi əsligə kelip, həmmə nərsini enik kərdi. □

**26** Əysa uni əyigə қayturup:

— Yeziqimu kirmə, yaki yezidiki ھeqkimgə bu ixni ukturma, — dəp tapılıdi. □

*Petrusning Əysani Kutkuzojuqi-Məsih dəp tonuxı*

*Mat. 16:13-20; Luğa 9:18-21*

**27** Əysa muhisliri bilən qıkip Kəysəriyə-Filippi rayonıqa қaraxlıq kənt-yezilaroqa bardi. Yolda u muhisliridin:

— Kixilər meni kim dəydu? — dəp soridi. ■

**28** Ular uningoşa:

— Bəzilər seni Qəmüldürgüqi Yəhya, bəzilər İlyas pəyəmbər wə yənə bəzilər ilgiriki pəyəmbərlərdin biri dəp karaydikən, — dəp jawab berixti. ■

**29** U ulardin:

— Əmdi silərqu, silər meni kim dəp bilisilər? — dəp soridi.

□ **8:25 «U kezlini egiwidi..»** — yaki «u bexini kəturiwidi...» yaki «u kezlini yoqan aqtı...». □ **8:26 «Yeziqimu kirmə, yaki yezidiki ھeqkimgə bu ixni ukturma»** — Məsih nemixka xundak tapılıdi? Xübhisizki, Bəyt-Saidadikilər allığaçan uning kəp möjizilirini kərüp turup tehiqə towa kilmioqanidi («Mat.» 11:21ni kerüng). ■ **8:27** Mat. 16:13; Luğa 9:18. ■ **8:28**

Mat. 14:2.

Petrus jawabən: — Sən Məsihdursən, — dedi. □ ■  
**30** U ularoqa ezi toqrluluk həqkimgə tinmaslikni jiddiy tapılıdi.

*Əysanıng əlüp tirilidiojanlığını aldin eytixi  
Mat. 16:21-28; Luğa 9:22-27*

**31** Xuning bilən u İnsan'ooqlining nuroqun azab-okubət tartixi, aksakallar, bax kahinlar wə Təwrat ustazliri təripidin qətkə kekiliyi, əltürülüxi wə üq kündin keyin tirildürülüxi mukərrər ikənlilikini *muhlislirioja* əgitixkə baxlidi. □ ■ **32** U bu ixni oquq-axkara səzləp bərdi. Buning bilən Petrus uni bir qətkə tartip, uni əyibləxkə baxlidi. □ **33** Lekin u burulup muhislirioja қarap, Petrusni əyibləp:  
— Arkaməqa ət, Xəytan! Sening oyliojanlıring Hudanıng ixliri əməs, insanning ixliridur, — dedi. □ ■

- **8:29 «Sən Məsihdursən»** — «Məsih» degən səz toqrluluk «Təbirlər»imizni kərüng. ■ **8:29** Mat. 16:16; Yh. 6:69.
- **8:31 «Insan'ooqlining.... aksakallar, bax kahinlar wə Təwrat ustazliri təripidin qətkə kekiliyi»** — xu qaoqla ikki «bax kahin» bar idi — «Annas» wə uning küy'ooqli «Qayafa».
- **8:31** Mat. 16:21; 17:22; 20:18; Mar. 9:31; 10:33; Luğa 9:22; 18:31; 24:7. □ **8:32 «Buning bilən Petrus uni bir qətkə tartip, uni əyibləxkə baxlidi»** — Petrusning əyibləxi xübhisizki, əzüng uluq padixaq Məsih turup, bexingoşa muxundak dəhəxtlik ixlarnı qüxürməsliking kerək idi, degəndək. «Mat.» 16:22ni kərüng. □ **8:33 «Arkaməqa ət, Xəytan!»** — Əysa bu ayəttə «Xəytan» degən bu səzini birinqidin «düxmən» degən mənidə ixitip, əzining düxmini bolup қalınan Petruska eytidü. İkkinqidin, Xəytan ezi Petrus arkılık əysaqla putlikaxang bolmaqçı idi. ■ **8:33 2Sam. 19:22.**

**34** Andin muhlisliri bilən halayıkñimu qakırıp mundak dedi:

— Kimdəkim manga əgixixni niyət kilsa, əzidin keqip, əzinin krestini kətürüp manga əgəxsun!

□ ■ **35** Qünki kimdəkim əz jenini kutkuzay desə, qokum uningdin məhrum bolidu; lekin kimdəkim mən üçün wə hux həwər üçün əz jenidin məhrum bolsa, uni kutkuzidu. ■

**36** Qünki bir adəm pütkül dunyaoqa igə bolup, jenidin məhrum қalsa, buning nemə paydisi bolsun?! □ **37** U nemisini jenişa tegixsun?!

■ **38** Qünki kimdəkim zinahor wə gunahkar bu dəwr aldida məndin wə menin sezlirimdin nomus kilsa, Insan'ooqlimu atisining xan-xəripi iqidə mukəddəs pərixtilər bilən billə kəlginiidə, uningdin nomus қılıdu. □ ■

## 9

- 
- **8:34 «Kimdəkim manga əgixixni niyət kilsa, əzidin keqip, əzinin krestini kətürüp manga əgəxsun!»** — «Mat.» 10:38ni, xundakla uningdiki izahatnimu kərung. ■ **8:34** Mat. 10:38; 16:24; Luğa 9:23; 14:27. ■ **8:35** Mat. 10:39; 16:25; Luğa 9:24; 17:33; Yh. 12:25. □ **8:36 «...jenidin məhrum қalsa, buning nemə paydisi bolsun?!**» — «jan» muxu yerdə pəkət həyatni əməs, bəlkı adəmning salahiyiti, rohiy dunyasını kersitudu. ■ **8:37** Zəb. 49:6-9 □ **8:38 «zinahor wə gunahkar bu dəwr»** — «zinahor» bəlkim həm jismaniy həm keqmə (Hudaşa wapasızlıq қılouqi, degən) mənidimu ixlitiliidu. **«Insan'ooqli»** — Məsih, əlwəttə. «Təbirlər»nimu kərung. ■ **8:38** Mat. 10:32; Luğa 9:26; 12:8; 2Tim. 2:12; 1Yuha. 2:23.

*Əysanıng julalıqta kərünüxi  
Mat. 17:1-13; Luğa 9:28-36*

**1** U ularoqa yənə:

— Mən silərgə xuni bərhək eytip köyayki, bu yerdə turoqlanlarning arisidin əlümning təmini tetixtin burun jəzmən Hudanıng padixaqliğining küq-küdrət bilən kəlgənlikini kəridioqlanlar bardur. □ ■

*Əysanıng julalıqta kərünüxi*

**2** Wə altə kündin keyin, Əysa Petrus, Yakup wə Yuhannani ayrip elip, egiz bir taoqla qıktı. Ü yerdə uning siyakı ularning kəz al-didila əzgirip, ■ **3** kiyimliri yər yüzidiki həqbir akartkuqimu akartalmıqdək dərijidə parkırap kardək ap'aq boldi. **4** Ularning kəz aldida Musa wə İlyas pəyəqəmbərlər tuyuksız kəründi; ular Əysa bilən səzlixiwatkanıdi. **5** Petrus bu ixşa jawabən Əysa ola:

□ **9:1 «Bu yerdə turoqlanlarning arisidin əlümning təmini tetixtin burun jəzmən Hudanıng padixaqliğining küq-küdrət bilən kəlgənlikini kəridioqlanlar bardur»**

— bizningqə 9:1-ayəttiki səzning mühim mənisi 9:2-13də təswirləngən karamət ixlarnı kərsitidü. Baxka alımlar u: (1) Əysa əltürulgəndin keyin muhlisirioqa կayta kərünüxi bilən; (2) Mukəddəs Roħning kelixi bilən; (3) Məsihning xəripi jamaətə ayan kılınıxi bilən; (4) Əysanıng dunya ola կaytip kelixi bilən əməlgə axuruldi, dəp կaraydu. Yukirik (1), (2), (3)-pikir səl orunluq bolqını bilən, lekin Əysanıng «bu yerdə turoqlanlarning arisidin... kəridioqlanlar bar» deginidin կarioqanda, **bəzi** ro-sullar bu ixni kəridü, xunga mühim əməlgə axuruluxi 9:2-13diki «Əysanıng julalıqta kərünüxi» degen ixtur, dəp կaraymiz.

■ **9:1** Mat. 16:28; Luğa 9:27. ■ **9:2** Mat. 17:1; Luğa 9:28.

— Ustaz, bu yerdə bolqinimiz intayın yahxi boldı! Birini sanga, birini Musaqla, yənə birini Ilyasqa atap bu yərgə üq kəpə yasaylı! — dedi<sup>□</sup>  
<sup>6</sup> (qünki Petrus nemə deyixini bilməy қalqanidi, qünki ular qorkunqka qəmüp kətkənidi).

<sup>7</sup> Tuyuksız bir parqə bulut ularni қaplıwaldı wə buluttin: «Bu Mening səyümlük Oqlumdur; uningoqla қulak selinglar!» degən awaz anglandı.■

<sup>8</sup> Ular lappidə ətrapiqla қarixiwidi, lekin yənə həqkimni kərmidi, əz yenida pəkət Əysanila kərdi.

<sup>9</sup> Ular taqdin qüxüwatqanda, Əysa ularoqla, Insan'oqlı əlümdin tirildürülmigüqə, kərgənlirini həqkimgə eytmaslıknı əmr kılıp tapılıdi. ■ <sup>10</sup> Ular uning bu səzini kəngligə püküp, «əlümdin tirilix» değənning zadi nemə ikənlikli həkkidə əzara mulaqızıləxti.

<sup>11</sup> Ular uningdin yənə:

— Təwrat ustazliri nemə üçün: «İlyas pəyərəmbər Məsih kelixtin awwal կayıtip kelixi kerək» deyixidu? — dəp soraxtı.■

<sup>12</sup> U ularoqla jawabən:

— İlyas pəyərəmbər dərwəkə Məsihtin awwal kelidu, andin həmmə ixni orniqla kəltüridu; əmdi nemixqə muğəddəs yazmilarda Insan'oqlı kəp azab-oğubət qekidu wə horlinidu, dəp

<sup>□ 9:5</sup> «Ustaz» — grek tilida (həm ibraniy tilida) «Rabbi» deyiliidu. «birini sanga, birini Musaqla, yənə birini Ilyasqa atap bu yərgə üq kəpə yasaylı!» — bu sez wə pütün wəkə toqlruluk yənə «Matta»diki «köxumqə sez»imizni kərüng.

■ <sup>9:7</sup> Kan. 18:19; Yəx. 42:1; Mat. 3:17; 17:5; Mar. 1:11; Luk. 3:22; 9:35; Kol. 1:13; 2Pet. 1:17. ■ <sup>9:9</sup> Mat. 17:9; Luk. 9:36.

■ <sup>9:11</sup> Mal. 4:5; Mat. 11:14; Luk. 1:17.

pütülgən? □ ■ 13 Lekin mən silərgə xuni eytayki, Ilyas *pəyələmbər* dərhəkikət kəldi wə dəl mukəddəs yazmilarda u həkkidə pütülgəndək, kixilər uningoşa nemini halisa xundak қildi. □ ■

*Jin qaplaxkan balining azad қilinixi*

*Mat. 17:14-20; Luğa 9:37-43*

14 Ular muhlislarning yenioşa қaytip baroqinida, zor bir top adəmlərning ularning ətrapişa olixıwaloqanlığını, birnəqqə Təwrat ustazlırin-ing ular bilən munazirə қılıxiwatqanlığını kərdi.

15 Uni kərgən pütün halayıq intayın həyran boluxti wə yığırüp kelip uning bilən salamlaxtı.

16 U ulardin:

□ 9:12 «Ilyas pəyələmbər dərwəkə Məsihtin awwal kelidu, andin həmmə ixni ornioşa kəltüridu» — «Ilyasning awwal kelisi» wə uning «həmmmini ornioşa kəltürüxi»ni kərsətkən bexarət wə baxka təpsilatlıri Təwrat, «Mal.» 4:5-6də hatırlınidu. **«Əmdi nemixka mukəddəs yazmilarda iİnsan'oqli kəp azab-okübat qekidu wə horlinidu, dəp pütülgən? »** — «nemixka...?» — Əgər uluoq Ilyas pəyələmbər kelip Məsih, üçün yol təyyarlıqan bolsa, zadi «nemixka» həlk Məsihni köbul kılmayıdu? Yəhya pəyələmbər dərwəkə «Ilyas pəyələmbər»ning rohi wə küqidə kəlgini bilən («Luğa» 1:17) u əltürülgən wə Məsihmu uningoşa ohxax əltürülidu (13-ayətnimu kərung).

■ 9:12 Mal. 4:5; Zəb. 22:6; Yəx. 53:4; Dan. 9:26; Wəh. 11:4-7    □ 9:13 «Lekin mən silərgə xuni eytayki, Ilyas pəyələmbər dərhəkikət kəldi wə dəl mukəddəs yazmilarda u həkkidə pütülgəndək, kixilər uningoşa nemini halisa xundak қildi» — muxu yərdə Məsih Yəhya pəyələmbərni yənə Ilyas pəyələmbərgə ohxitidu. ■ 9:13 Mal. 4:5,6

— Ular bilən nemə toqrluluk munazirə қılıxiwatisilər, — dəp soridi. □ 17 Halayıktn birəylən uningoqa:

— Ustaz, mən oqlumni sening aldingoqa elip kəldim, qunki uningoqa gaqa қılqıqi bir roh qaplixiwalojan. □ ■ 18 Hər ketim roh uni qirmiwsa, uni tartixturup yıkitidu, xuning bilən balining aqzi kəpüklixip, qixliri kirixip ketidu; қakxal bolup қalidu. Muhlisringdin jinni həydiwətkəysilər dəp tilidim, bırak ular қılalmidi, — dedi. □

19 U jawabən: — Əy etikadsız dəwr, silər bilən қaqqanoqıqə turay?! Mən silərgə yənə қaqqanoqıqə səwr қilay? — Balini aldimoqa elip kelinglar — dedi.

20 Ular balini uning aldioqa elip kəldi. Əysani kərүx bilənla roh balining pütün bədinini tartixturuwətti. Bala yıkılıp, aqzidin kəpük qikkan peti yerdə yumilap kətti. ■

21 U balining atisidin:

— Bu ix bexioqa kəlginigə қanqə uzun boldi? — dəp soridi.

□ 9:16 «**U ulardin: — ... dəp soridi**» — «ular» muxu yerdə (1) muhlisirini; (2) halayıkning əzlirini (3) Təwrat ustazirini kərsitixi mumkin. Bizningqə (2) yaki (3) toqra boluxi kerək; halayıktn biri muxu soaloqa jawab beridu. Bəzi kona keqürmiliridə «ular»ning ornidə «Təwrat ustazliri» deyilidü.

□ 9:17 «**mən oqlumni sening aldingoqa elip kəldim**» — bu kixining «sening aldingoqa» degini uning Məsih wə muhlisirini «bir adəmdək» dəp karaytti, dəp bildüridü. Bir tərəptin muxu kezkarax toqridur. ■ 9:17 Mat. 17:14; Luğa 9:37,38. □ 9:18 «**uni tartixturup yıkitidu**» — yaki «uni yərgə yıktiwetidu». «**қakxal bolup қalidu**» — yaki «pütün əzayı ketip қalidu». ■ 9:20 Mar. 1:26.

U: — Kiqikidin tartip xundak, <sup>22</sup> jin uni һalak қılıx üçün көп қетим отқа wə suoqa taxlidi. Әmdi bir amal қılalisang, bizgə iq aօqritip xapaət қılqaysən! — dedi.

<sup>23</sup> Әysa uningəqa: — «Қılalisang!» dəysənoq! Ixənqtə bolğan adəmğə həmmə ix mumkindur! — dedi.■

<sup>24</sup> Balining atisi dərhal: — Mən ixinimən; ixənqsızlikimgə mədət қılqaysən! — dedi yioqlap nida қlip. <sup>25</sup> Әmdi Әysa kəpqilikning yügürüxüp kəlgənlikini körüp, həlikı napak rohka tənbih berip:

— Әy adəmni gas wə gaqa қiloquqi roh! Buyruk қilimənki, uningdin qık, ikkinçi kirgüqi bolma! — dedi.

<sup>26</sup> Xu һaman jin bir qirkiridi-də, balini dəhxətlük tartixturup, uningdin qıkıp kətti. Bala əlüktək yetip қaldı, halayıqning kəpinqisi «U əldi!» deyixti. <sup>27</sup> Lekin Әysa balini қolidin tutup yəliyi, bala ornidin turdi.

<sup>28</sup> Әysa əygə kirgəndin keyin, muhlisliri uning bilən yalçuz қaloqanda uningdin: — Biz nemə üqün jinni həydiwetəlmiduk? — dəp soraxtı.■

<sup>29</sup> U ularoqa: — Bu hil *jin* dua wə rozidin baxğa yol bilən qıkırılmış, — dedi.□

*Әysanıng əlüp tirili diojanlığını yənə aldin eytixi*

*Mat. 17:22-23; Luğa 9:43-45*

---

■ **9:23** Luğa 17:6. ■ **9:28** Mat. 17:19. □ **9:29** «**Bu hil jin dua wə rozidin baxğa yol bilən qıkırılmış**» — bəzi kona kəqürmilərdə «rozidin» degən söz tepilmaydu.

**30** Ular xu yərdin ayrılip, Galiliyədin ətüp ketiwatatti. Bırak u buni həqkimning bilixini halimaytti. ■ **31** Qünki u muhlisliriqa:

— İnsan'oqlı insanlarning қolioqa tapxurulup, ular uni əltüridü. Əltürülüp üç kündin keyin u tirilidü, — degən təlimni beriwatatti. **32** Lekin *muhlislar* bu səzni qüxənmidi həmdə uningdin soraxķimu petinalmidi.

### *Həkikiy uluq kim?*

*Mat. 18:1-5; Luğa 9:46-48*

**33** U KəpərNaħum xəhiringə kəldi. Əygə kirgəndə u ulardin:

— Yolda nemə toqrisida mulahiziləxtinqalar? — dəp soridi. ■ **34** Lekin ular xük turdi, qünki ular yolda ķaysımız əng uluq dəp bir-biri bilən mulahiziləxkənidi.

**35** U olturup, on ikkəylənni yenioqa qakirip, ularoqa:

— Kim birinqi boluxni istigən bolsa, xu həmməylənnenning əng ahirkisi wə həmməylənenning hismətkari bolsun, — dedi.

■ **36** Andin u kiqik bir balini otturida turoquzdi wə uni ķuqikioqa elip turup, ularoqa mundak dedi: ■

**37** — Kim mening namimda muxundak kiqik balini կobul կilsa, meni կobul կiloğan bolidü.

---

■ **9:30** Mat. 16:21; 17:22; 20:18; Mar. 8:31; 10:33; Luğa 9:22; 18:31; 24:7. ■ **9:33** Mat. 18:1; Luğa 9:46; 22:24. ■ **9:35**

Mat. 20:27; Mar. 10:43. ■ **9:36** Mar. 10:16.

Kim meni қобул қылса, у мені әмес, білki meni өwətküqini қобул қіloqan bolidu. □ ■

*Karxi turmaslikning өzi қollioqanlıktur  
Luğa 9:49-50*

**38** Yuhanна uningoqa:

— Ustaz, sening naming bilen jinlarni həyddəwatkan birsini korduk. Lekin u biz bilen birgə sanga əgəxkənlərdin bolmioqaq, uni tostuq, — dedi. ■

**39** Lekin Əysa: — Uni tosmanglar. Qünki mening namim bilen bir mejizə yaratkan birsi arkidinla mening üstümdin yaman gəp қilixi mumkin әməs. ■ **40** Qünki bizgə karxi turmioqanlar bizni қollioqanlardur. **41** Qünki mən silərgə xuni bərhək eytip қoyayki, Məsihkə mənsup bolqanlıkinglar üçün, mening namimda silərgə hətta birər piyalə su bərgən kiximu əz in'amiqə erixməy կalmaydu. ■

*Gunahning ezitkuluki  
Mat. 18:6-9; Luğa 17:1-2*

**42** Lekin manga etikad қilqan bundak kiqiklərdin birini gunahka putlaxtuqan hərkəndək adəmni, u boynioqa yoqan tügmən texi esiloqan һalda dengizoqa taxliwetilgini əwzəl bolatti. ■

- 
- **9:37** «**Kim mening namimda muxundaq kiqik balini қobul қылса...**» — yaki «kim mening namimda muxundaq kiqik balini kütsə...». ■ **9:37** Mat. 18:5; Luğa 9:48; Yh. 13:20.  
**■ 9:38** Luğa 9:49. ■ **9:39** 1Kor. 12:3. ■ **9:41** Mat. 10:42.  
**■ 9:42** Mat. 18:6; Luğa 17:2.

**43** Əgər əmdi kölung seni gunahğa putlaxtursa, uni kesip taxliwət. Qünki ikki kölung bar əhalda dozahğa, yəni əqürülməs otka kirginingdin kərə, qolak əhalda həyatlığğa kirgining əwzəldur. ■ **44** Qünki dozahta xularni *yəydiqan* kurt-kəngərələr əlməydi, yalkunluk ot əqməydi. □ ■

**45** Əgər əmdi putung seni *gunahğa* putlaxtursa, uni kesip taxliwət. Qünki ikki putung bar əhalda dozahğa, yəni əqürülməs otka taxlanıqiningdin kərə, tokur əhalda həyatlığğa kirgining əwzəl. **46** Qünki dozahta xularni *yəydiqan* kurt-kəngərələr əlməydi, yalkunluk ot əqməydi. ■

**47** Əgər kəzüng seni *gunahğa* putlaxtursa, uni oyup taxliwət. İkki kəzüng bar əhalda otluk dozahğa taxlanıqiningdin kərə, singar kezlik bolup Hudanıq padixahlılığıqa kirgining əwzəl. **48** Qünki dozahta xularni *yəydiqan* kurt-kəngərələr əlməydi, yalkunluk ot əqməydi. ■

**49** Həmmə adəm ot bilən tuzlinidu wə hərbir

■ **9:43** Kan. 13:7; Mat. 5:30; 18:8. □ **9:44** «Qünki dozahta xularni *yəydiqan* kurt-kəngərələr əlməydi, yalkunluk ot əqməydi» — bəzi kona keqürənilərdə bu 44- wə 46-ayət tepliməydi. ■ **9:44** Yəx. 66:24. ■ **9:46** Yəx. 66:24 ■ **9:48** Yəx. 66:24

ḳurbanlıq tuz bilən tuzlinidu. □ ■

**50 Tuz yahxi nərsidur. Ḥalbuki, əgər tuz əz tuzlukını yokatsa, uningoqa ḳaytidin tuz təmini ḳandaḳmu kirgüzgili bolidu? Əzünglarda tuz tepilsun wə bir-biringlar bilən inaklıkta etünglar.** □ ■

**□ 9:49 «Həmmə adəm ot bilən tuzlinidu wə hərbir ḳurbanlıq tuz bilən tuzlinidu»** — bu sırlıq jümlə qoḳum «Law.» 2:13, «Qəl.» 31:23, «Əz.» 43:23, «Yəx.» 34:6 wə 66:20 həmdə yukirişi 42-48 ayətlər bilən munasiwətlirkut. Mənisi bəlkim: — (1) gəx-kektatlarnı tuz bilən uzun saklıqılı bolqandək, Məsihgə ixənmigənlər dozahning otida «qirimay, saklinip» mənggü jazalinidu; yaki (2) Məsihgə əgəxkənlər muxu dunyada (tuz yarioqa sepilgəndək) japa-muxəkkət, azab-okubət qekidu; yaki (3) mənisi hər ikki tərəptikidək bolidu — demək, hərbir kixi əzining Əysa Məsihə bolqan munasiwitidə muwapiq japa-muxəkkət, azab-okubət qekidu; etikadqıllar muxu dunyada japa-muxəkkətlər arkılıq tawlinip paklinidu, etikadsızlar dozahta mənggü azab tartidu. Bizningqə 3-mənisi tooqra kelixi mumkin. Rəbbimiz bu yerdə həm etikadqılları həm etikadsızlarını kəzdə tutidu. Bizningqə pəkət etikadqıllar Hudaqə atılıdiqan ḳurbanlıq bolalaydu, xunga ayətning birinqi kisimda həmmə adəm, ikkinqi kisimda etikadqıllar («ḳurbanlıq» süpitidə) kəzdə tutulidu. ■ 9:49

Law. 2:13. □ **9:50 «Tuz yahxi nərsidur. Ḥalbuki, əgər tuz əz tuzlukını yokatsa, uningoqa ḳaytidin tuz təmini ḳandaḳmu kirgüzgili bolidu?»** — tuz bolsa (1) təm beridu; (2) qırıp ketixtin tosidu; (3) zəhim-yarılarnı sakayıtdı. Muhlislarning bu dunyoqə bolqan roli buningqə ohxap ketixi kerək. **«Əzünglarda tuz tepilsun wə bir-biringlar bilən inaklıkta etünglar»** — bu sırlıq jümlining mənisi üçün «Mat.» 5:13, «Əf.» 4:29, «Kol.» 4:6ni kərüng. Etikadqıllar «tuzluk» bolsa əzini pak tutidu, lekin buningdin Ḥali qonglıq kılmayıdu — bəlkı muhəbbiti, hatırjəmliki wə huxallılıkı bilən gunahla tutulqanları Hudaning yolioqa jəlp kiloquqlardur. ■ 9:50

Mat. 5:13; Luğa 14:34; Rim. 12:18; Ibr. 12:14.

# 10

## *Talaq tooqrisidiki təlim Mat. 19:1-12*

**1** U u yərdin կօզօլիլ, Յəհудiyə əlkisi tərəpliridin ətüp, Iordan dəryasining u կետидiki rayonlaroqimu bardı. Top-top adəmlər yənə uning ətrapiqlə olixiwaloqanidi. U aditi boyiqə ularoqə təlim berixkə baxlıdı. ■ **2** Bəzi Pərisiyələr uning yenioqla kelip uni կiltakka qüxürüx məksitidə uningdin:

— Bir adəmning ayalini talak կilixi Təwrat կanuniqla uyğunmu? — dəp soridi. □

**3** Lekin u jawabən: — Musa *pəyələmbər* silərgə nemə dəp buyruqlan? — dedi. **4** Ular: — Musa *pəyələmbər* kixinining ayalini bir parqə talak heti yezipla talak կilixiqla ruhsət կiloqan, — deyixti. ■

**5** Əysə ularoqə:

— Tax yürəkliklərindən u silərgə bu əmrni pütkən; **6** lekin Huda aləm apiridə bolqınida *insanlarni* «Ər wə ayal կilip yaratti». ■ **7** «Xu

■ **10:1** Mat. 19:1. □ **10:2 «կiltakka qüxürüx məksitidə»**

— əslidə Yəhya pəyələmbər Herod padixahə «talak կilsang bolmaydu» dəp tənbih berip, uning qixioqla tegip əltürülgənidir. Xübhisizki, Pərsiyələrning məksətlərinin biri: — Əysamu «talak կiliqxə bolmaydu» desə, Herod padixah uni Yəhyaoqla ohxax əltürüwetətti. □ **10:4 «Musa pəyələmbər kixinining ayalini bir parqə talak heti yezipla talak կilixiqla ruhsət կiloqan»**

— muxu əmrning tooqrisi «Qan.» 24:1də tepilidu. Yənə «köyup berix» («talak կiliqxə») tooqrisidiki bir yəkün üçün «1Kor.»diki «köxumqə sez»nimu (7-bab tooqrluluk) kerüng. ■ **10:4** Qan. 24:1, 3; Yər. 3:1; Mat. 5:31. ■ **10:6** Yar. 1:27, 2:24, 5:2; Mat. 19:4.

səwəbtin ər kixi ata-anisidin ayrılidu, ayali bilən birlixinip■ 8 ikkilisi bir tən bolidu». Xundak ikən, ər-ayal əmdi ikki tən əməs, bəlki bir tən bolidu.□ ■ 9 Xuning üçün, Huda қoxkənni insan ayrimisun, — dedi.■

10 Ular əygə kaytip kelip kirgəndə, muhlisliri uningdin bu həktə soridi. 11 U ularoqa:

— Ayalini talaq kılıp, baxka birini əmrigə aloğan kixi ayalıqa gunah kılıp zina kılqan bolidu. ■

12 Erini қoyuwetip, baxka ərgə təgkən ayalmu zina kılqan bolidu, — dedi.□

### *Əysanıng kiqik balilaroja bəht tilixi*

*Mat. 19:13-15; Luğa 18:15-17*

13 Kolumngni təgküzgəysən dəp, kixilər kiqik balilirini uning aldiqa elip keliwatatti. Bırak muhlislar elip kəlgənlərni əyiblidi. ■ 14 Buni kərgən Əysa aqqiklinip, muhlislirioqa: Balilar aldimoqa kəlsun, ularni tosmanglar. Qünki Hudanıng padixahlılıqi dəl muxun-

---

■ 10:7 Yar. 2:24; 1Kor. 6:16; Əf. 5:31. □ 10:8 «xu səwəbtin ər kixi ata-anisidin ayrılidu, ayali bilən birlixinip ikkilisi bir tən bolidu» — «Yar.» 2:24. ■ 10:8 Yar. 2:24 ■ 10:9 1Kor. 7:10. ■ 10:11 Mat. 5:32; 19:9; Luğa 16:18; 1Kor. 7:10.

□ 10:12 «*Ayal* .... erini қoyuwetip... » — Yəhudiylər jəmiyyitidə bu intayın az kərülidioqan əhwal. Lekin Yəhudiylər əməslər arısında daim yüz berətti. Xunga xübhəsizki, Məsihning muxu yerdə kəzdə tutķını Yəhudiylər əməslərnimə eż iqigə alıdu. Yənə «*köyup berix*» («talak kılıx») tooprısidiki bir yekün üçün «1Kor.»diki «*köxumqə söz*»nimə (7-bab toopruluk) kərüng. ■ 10:13 Mat. 19:13; Luğa 18:15.

daklaroqa təwədur. □ ■ 15 Mən silərgə xuni bərhək eytip կoyayki, Hudanıng padixahlığını səbiy balidək kobul kilmisa, uningoşa hərgiz kirəlməydu, — dedi. 16 Xuning bilən u balilarnı կuqikioşa elip, ularoqa կollirini təgküzüp bəht tilidi. □ ■

*Puldalarlar      Hudanıng      padixahlılığışa  
kirəlməndü?*  
*Mat. 19:16-30; Luğa 18:18-30*

17 U yolqa qılqanda, birsi uning aldiqa yükürüp kelip, uning aldida tizlinip uningdin:  
— I yahxi ustaz, mən կandak կilsam mənggülük  
hayatka miraslik կilimən? — dəp soridi. ■

18 Lekin Əysa uningoşa:  
— Meni nemixka yahxi dəysən? Pəkət biridin,  
yəni Hudadin baxqa həqkim yahxi əməstur.  
19 Sən Təwrattiki «Zina կilma, կatillik կilma,  
oqrılık կilma, yaloqan guwahlıq bərmə, hiyanət  
կilma, ata-anangni hərmət կil» degən pərhiz-  
pərزلerni bilisən, — dedi. □ ■

- 
- 10:14 «**Hudanıng padixahlıkı dəl muxundaklaroqa təwədur**» — yaki «Hudanıng padixahlıkı dəl muxundaklardın tərkib tapkandur». ■ 10:14 Mat. 18:3; 19:14; 1Kor. 14:20; 1Pet. 2:2. □ 10:16 «**Xuning bilən u balilarnı կuqikioşa elip, ularoqa կollirini təgküzüp bəht tilidi**» — bu ayəttiki grek tilioşa կarioqanda, mumkinqliki barki, u bir-birləp կuqaklap, balilaroqa ayrim-ayrim bəht tilidi. ■ 10:16 Mat. 19:15; Mar. 9:36. ■ 10:17 Mat. 19:16; Luğa 18:18. □ 10:19 «**Zina կilma, կatillik կilma, oqrılık կilma, yaloqan guwahlıq bərmə, hiyanət կilma, ata-anangni hərmət կil**» — muxu əmrler «Mis.» 20:12-16, «Kan.» 5:16-20 wə 24:14də tepildi. ■ 10:19 Mis. 20:12-16; 21:12; Kan. 5:16-20; Kan. 24:14; Rim. 13:9.

**20** U adəm jawabən: — Ustaz, bularning həmmisigə kiqikimdin tartip əməl kılıp keliwətimən, — dedi.

**21** Əysanıng uningoşa қarap muhəbbiti қozqaldı wə uningoşa:

— Səndə yənə bir ix kəm. Berip pütün mal-mülkingni setip, pulini yoksullarqa bərgin wə xundak kilsang, ərxtə həzinəng bolidu; andin kelip krestni kətürüp manga əgəxkin! — dedi. □ ■

**22** Lekin muxu səzni anglap, uning qirayi tutulup, қaydqoşa qəmüp u yərdin kətti. Qunki uning mal-dunyasi naħayiti kəp idi.

**23** Andin Əysa qərisigə səpselip қarap, muhlislirioşa:

— Mal-dunyasi kəplərning Hudanıng padixahlıkioşa kirixi nemidegən təsliktə boliduhə! — dedi. ■

**24** Muhlislar uning səzlirigə intayın həyran boluxti, lekin Əysa ularoşa yənə jawabən:

— Balilirim, mal-mülükə tayanəşənlər üçün Hudanıng padixahlıkioşa kirix nemidegən təs-

□ **10:21 «...Andin kelip krestni kətürüp manga əgəxkin!»**

— bəzi kona kəqürmilərdə muxu yerdə «krest ketürüp» degən səz teplimaydu. «Krest ketürük» degən uğum toqrisida «Mat.» 10:38diki izahat wə baxka izahatlarnı körüng. «Əysanıng uningoşa қarap muhəbbiti қozqaldı» degen səzигə қarioqanda, mumkinqliki barkı, mənggülük həyatni izdigən yax bay yigit dəl Markusning əzi idi. Bu yigit Markus bolmisa, «Əysanıng muhəbbiti» toqrluluq қandakmu həwər tapalaydu? ■ **10:21**

Mat. 6:19; Luğa 12:33; 1Tim. 6:17. ■ **10:23** Pənd. 11:28; Mat. 19:23; Luğa 18:24.

hə! □ 25 Təgining yingnining kəzidin ətüxi bay adəmning Hudanıng padixahlıkıqa kirixidin asandur! — dedi.

26 Ular buni anglap intayın bək həyran boluxup, bir-biridin:

Undakta, kim nijatka erixələydu? — dəp soraxti.

27 Əysa ularoqa қarap:

— Bu ix insan bilən wujudka qikixi mumkin əməs, lekin Huda üçün mumkin əməs bolmaydu; qünki Hudaqə nisbətən həmmə ix mumkin bolidu, — dedi. □ ■

28 Buning bilən Petrus uningoqa:

— Mana, biz bolsak, həmməni taxlap sanga əgəxtük!? — degili turdi. ■

29 Əysa uningoqa jawabən mundak dedi:

— Mən silərgə bərhək xuni eytip կoyayki, mən üçün wə hux həwər üçün əyi, aka-ukiliri, aqa-singilliri, atisi, anisi, ayali, baliliri yaki yər-zeminlidin waz kəqkənlərning həmmisi 30 bu zamanda bularning yüz həssisigə, yəni əy, aka-uka, aqa-singil, ana, balilar wə yər-zeminlar oqa (ziyankəxliklər կoxulqan halda) tuyəssər bolmay կalmaydu wə kelidioqan zamandimu mənggülük һayatka erixməy կalmaydu.

31 Lekin xu qəođda nuroqun aldida turoqanlar arkıqə etidi, nuroqun arkıda turoqanlar aldiqə

---

□ 10:24 «**mal-mülükkə tayanəqanlar üçün Hudanıng padixahlıkıqa kirix nemidegən təs-hə!**» — bəzi kona kəqürmilərdə muxu yerdə «mal-mülüklərgə tayanəqanlar üçün» degən söz tepilməydi. □ 10:27 «**qünki Hudaqə nisbətən həmmə ix mumkin bolidu**» — grek tilida: «qünki Huda bilən həmmə ix mumkin bolidu». ■ 10:27 Ayup 42:2; Yer. 32:17; Zək. 8:6; Luğa 1:37. ■ 10:28 Mat. 4:20; 19:27; Luğa 5:11; 18:28.

ətidu.■

*Əysanıng əlüp tirili dioqanlığını yənə aldın eytixi*

*Mat. 20:17-19; Luğa 18:31-34*

32 Ular Yerusalemoqa qıkıdioqan yolda idi, Əysa həmmining aldida ketiwatatti. *Muhlisliri* bək həyran idi həmdə uningoqa əgəxkənlərmü korkunq iqidə ketiwatatti. Əysa on ikkəylənni yənə əz yenioqa tartip, ularoqa əz bexioqa qüxicidioqanlırını ukturuxka baxlap:□ ■

33 — Mana biz hazır Yerusalemoqa qıkıp ketiwatımız. İnsan'oqlı bax kahinlar wə Təwrat ustazlırioqa tapxurulidi. Ular uni əlümğə məhkum kılıdu wə yat əlliklərgə tapxuridi. 34 Ular bolsa uni məshirə kılıp, қamqılap, uning üstigə təküridü wə uni əltüridi. Lekin üq kündin keyin u қayta tirilidu, — dedi.□

■ **10:31** Mat. 19:30; 20:16; Luğa 13:30. □ **10:32 «muhlisliri»** — Muxu yerdə grek tilida «ular» bilən bildürülidi. «**Muhlisliri bək həyran idi həmdə uningoqa əgəxkənlərmü korkunq iqidə ketiwatatti**» — ularning həyran əlix yaki korkunqta boluxning səwəbi: (1) u adəttikidək ular bilən billə mangmay, bəlkim naməlum səwəbtin aldida yaloquz mangattı; (2) u hətər yüz berix mumkinqliki bolqan xu xəhərgə aldirap ketiwatidu.

■ **10:32** Mat. 16:21; 17:22; 20:18; Mar. 8:31; 9:31; Luğa 9:22; 18:31; 24:7. □ **10:34 «ular bolsa uni məshirə kılıp, қamqılap...»** — Rim imperiyasidə jaza қamqılırları birnəqqə tasmılık bolup, hərbir tasmioqa қoquxun wə ustihan parqılırları baqlanoqan bolidu. Қamqilioqan waktida jazalanquqi yalingaqlinip, yərgə tizlandurulup, ikki yenida turoqan ləxkər uni қamqılaytti. Jazalanquqi bəzi waqtılarda hətta muxu қamqılastın olətti.

*Yakup bilən Yuhaninaning təlipi*

*Mat. 20:20-28*

35 Zəbədiyning oqlulları Yakup bilən Yuhananna uning aldiqə kelip:

— Ustaz, səndin nemə tilisək orundap bərsəng, dəp ətünimiz, — deyixti. ■

36 U ularoqa: — Silərgə nemə ķilip beriximni halaysılər? — dedi.

37 — Sən xan-xəripingdə bolqiningda, birimizni ong yeningda, birimizni sol yeningda olturoquzoqaysən, — deyixti ular.

38 Əysə ularoqa jawabən: — Nemə tələp kılqanlıqlarını bilməywatisılər. Mən iqidiqan kədəhni iqələmsilər? Mən kobul kılıdiqan qəmüldürüxni silərmə kobul kılalamsılər? □ ■

39 — Kılalaymız, — deyixti ular.

Əysə ularoqa:

— Dərwəkə, mən iqidiqan kədəhimni silərmə iqisilər wə mən kobul kılıdiqan qəmüldürülük bilən qəmüldürüləsilər. 40 Bırak ong yaki sol yenimdə olturuxka nesip bolux menin ilikimdə əməs; bəlki kimlərgə təyyarlanıq bolsa, xularoqa berilidu, — dedi. ■

41 Buningdin həwər tapşan *kaloran* on *muhlis*

■ 10:35 Mat. 20:20.

□ 10:38 «Mən iqidiqan

**kədəhni iqələmsilər?»** — bu ayəttiki «kədəh» degən söz, Əysanın tartidiqan azab-okubiti wə kresttiki əlümin kezdə tutidu.

**«Mən kobul kılıdiqan qəmüldürüxni silərmə kobul kılalamsılər?»** — Məsih kərsətkən bu «qəmüldürüx» xübhisizki, ezbək əlümidur. «Əfəsusluklaroqa»diki «köxumqə söz»imizdə yazılan «qəmüldürüx» toqrluluk izahatımızı kərung. ■ 10:38 Mat. 20:22; Luğa 12:49,50. ■ 10:40 Mat. 25:34.

Yaқup bilən Yuхannadin hapa boluxka baxlidi.

■ 42 Lekin Өysa ularni yenioqa qakirip, mundak dedi:

— Silergə məlumki, yat əllər üstdikı həkümran dəp hesablanqanlar kol astidiki həlk üstdin buyrukwazlıq kılıp hakimiyət yürgüzidu, wə hökükdarları ularni hojayinlarqə idarə kılıdu.

□ ■ 43 Birak silərning aranglarda bundak ix bolmaydu; bəlki silərdin kim mərtiwilik boluxni halisa, u silərning hizmitinglarda bolsun; ■ 44 wə kim aranglarda birinqi boluxni istisə, u həmmə adəmning kuli bolsun. 45 Qünki İnsan'oqlimu dərwəkə xu yolda kəpqilik mening hizmitimdə bolsun deməy, bəlki kəpqilikning hizmitidə bolay wə jenimni pida kılıx bədiligə nuroqun adəmlərni hərlükkə qikiray dəp kəldi. □ ■

### *Karioqu Bartimayning kəzining saqaytilixi*

*Mat. 20:29-34; Luка 18:35-43*

46 Ular Yeriho xəhiringə kəldi. Өysa muhlisliyi wə zor bir top adəmlər bilən billə Yerihodin qıkqan wakitta, Timayning Bartimay isim-

---

■ 10:41 Mat. 20:24. □ 10:42 «yat əllər üstdikı həkümran dəp hesablanqanlar kol astidiki həlk üstdin buyrukwazlıq kılıp hakimiyət yürgüzidu, wə hökükdarları ularni hojayinlarqə idarə kılıdu» — «yat əllər» muxu sez adəttə Yəhudiyy əməslərni kərsitudu. Lekin muxu yerdə etikadsız, Hudani tonumaydiojan dunyadiki əllərni təkitləydi.

■ 10:42 Mat. 20:25; Luка 22:25. ■ 10:43 1Pet. 5:3.

□ 10:45 «İsan'oqlimu... jenimni pida kılıx bədiligə nuroqun adəmlərni hərlükkə qikiray dəp kəldi» — nemidin «azad kılıx»? — gunahın azad kılıxtur. ■ 10:45 Yh. 13:14; Əf. 1:7; Fil. 2:7; Kol. 1:14; 1Tim. 2:6; Tit. 2:14.

lik қароңу оғли yol boyida olturup, tiləmqilik қiliwatatti. □ ■ 47 U «Nasarətlik Əysa»ning u yərdə ikənlikini anglap:

— I Dawutning oғli Əysa, manga rəhim kılqaysən! — dəp tow laxka baxlidi. □

48 Nuroqun adəmlər uni «Ün qıckarma» dəp əyiblidi. Lekin u:

— I Dawutning oғli, manga rəhim kılqaysən, — dəp tehimu ünlük towlidi.

49 Əysa tohtap:

Uni qakiringlar, — dedi. Xuning bilən ular қarioğunu qakirip uningoşa:

— Yürəklik bol! Ornundin tur, u seni qakiriwatidu! — deyixti. 50 U adəm qapinini selip taxlap, ornidin dəs turup Əysanıng aldiqla kəldi.

51 Əysa jawabən uningdin:

— Sən meni nemə kıl dəysən? — dəp soridi.

Қarioğu:

— I igəm, kayta kəridiqan bolsam'idi! — dedi. □

52 Əysa uningoşa:

— Yolungoşa կaytsang bolidu, etikadıng seni sakayıtti, — dewidi, u xuan kərələydiqan boldi

□ 10:46 «Timayning Bartimay isimlik қarioğu oғlı» — «қarioğu» grek tilida «heliki қarioğu» deyildi — demək, Bartimay jamaətlər iqidə kəp adəmlərgə tonux idi. ■ 10:46 Mat. 20:29; Lukə 18:35. □ 10:47 «i Dawutning oғlı Əysa...!»

— Təwrattiki pəyərəmbərlərning bexarətlik yazmiliri boyiqə Məsih Dawut padixahının əwladlıridin boluxi kerək idi. Xunga «Dawutning oғlı» Məsihning yənə bir atılıxi idi. □ 10:51 «I igəm, kayta kəridiqan bolsam'idi!» — «igəm» muxu yərdə grek tilida intayın qongkur hərmətni ipadıləydiqan «Rabboni» degən söz bilən ipadilinidu.

wə yol boyi Əysaṭa əgixip mangdi.■

## 11

*Əysaning Yerusaleməqə təntənilik kirixi  
Mat. 21:1-11; Luğa 19:28-40; Yh. 12:12-19*

**1-2** Ular Yerusaleməqə yekinlixip, Zəytun teqininq etikidiki Bəyt-Fagi wə Bəyt-Aniya yeziliriqə yekin kəlginiidə, u ikki muhlisiqə aldin mangdurup ularoqa:

— Silər udulunglardiki yeziqə beringlar. Yeziqə kiripla, adəm balisi minip bakmioqan, baqlaklıq bir təhəyni kərisilər. Uni yexip bu yərgə yetiləp kelinglar. ■ 3 Əgər birsi silərdin: «Nemixkə bundak kılısilər?» dəp sorap կalsə, «Rəbning buningqə hajiti qüxti wə u ھelila uni bu yərgə əwətip beridu» — dənglar, — dəp tapildi. ■

**4** Ular ketip aqa yol üstidiki eyning dərwazisi sirtida baqlaqlıq turqan bir təhəyni kərdi. Ular tanini yəxti. ■ 5 U yerdə turqanlardın bəzilər:

---

■ **10:52** Mat. 9:22; Mar. 5:34. □ **11:1-2 «adəm balisining tehi** minip bakmioqan bir təhəy» — mundak ulaqka hatirjəm minixi adəttə mumkin əməs, əlwətta. ■ **11:1-2** Mat. 21:1; Luğa 19:29. □ **11:3 «u ھelila uni bu yərgə əwətip beridu»** — baxka birhil tərjimisi «u dərhal silərgə yetilitip կoyidu». □ **11:4 «Ular ketip aqa yol üstidiki eyning dərwazisi sirtida baqlaqlıq turqan bir təhəyni kərdi»** — adəttə koqilar intayin tar bolqaqka, mal-qarwilar koqida baqlap կoyulmaytti. Təhəyning «aqa yol»da baqlaqlıq boluxi Hudanıng iradisining ularning uni elip mengixi oqırılıkqə ix bolmisun degənlikini ispatlaydu.

— Тәхәyni yexip nemə kılısilər? — deyixti. <sup>6</sup> Muhlislar Əysanıng buyruqınıdək jawab bərdi, həlikı kixilər ularqa yol köydi.

<sup>7</sup> Muhlislar təhəyni Əysanıng aldioğa yetiləp kelip, üstigə ez yepinqa-qapanlırını taxlidi; u üstigə mindi. ■ <sup>8</sup> Əmdi nuroqun kixilər yepinqa-qapanlırını yoloqa payandaz kılıp saldı; baxkılırı dərəhlərdin xah-xumbılarnı kesip yoloqa yaydı. □

<sup>9</sup> Aldida mangıjan wə kəynidin əgəxkənlər:

«Hosanna! Pərwərdigarning namida kəlgüqigə mubarək bolsun! ■ <sup>10</sup> Atımız Dawutning kelidiqan padixahlıkiqa mubarək bolsun! Ərxıəlada təxəkkür-hosannalar okulsun!» — dəp warkırixatti. □

<sup>11</sup> U Yerusalemıq berip ibadəthana höyliliriqa kirdi; wə ətrapidiki həmmmini kəzdin kəqürgəndin keyin, wakıt bir yərgə berip қaloqaqka, on ikkəylən bilən billə yənə Bəyt-

■ **11:7** 2Pad. 9:13; Yh. 12:14. □ **11:8** «...baxkılırı dərəhlərdin xah-xumbılarnı kesip yoloqa yaydı» — bəzi kona kəqürmilərdə «baxkılırı etizlardin kəskən xah-xumbılarnı yoloqa payandaz kılıp saldı» dəp okulidu. ■ **11:9** Zəb. 118:26. □ **11:10** «Hosanna! Pərwərdigarning namida kəlgüqigə mubarək bolsun! Atımız Dawutning kelidiqan padixahlıkiqa mubarək bolsun! Ərxıəlada təxəkkür-hosannalar okulsun!» — bu sezlər «Zəb.» 118:25-26diki bexarəttin elinəqan. «Hosanna» degən sez «Kütküzəysən, i Pərwərdigar» degən mənidə. Injil dəwrigə kəlgəndə mənisi «Hudaqa təxəkkür-mədhiyə»mu bolup қaloqanidi. «Zəbur» 118-küyidiki izahatlarnimu kərüng. Okurmənlərning esidə barkı, «mubarək» degən səzning «bəht-bərikət kərsun!» yaki «bəht-bərikətlik bolsun!» degən tüp mənisi bar.

Aniyaşa qıkçı. □ ■

*Mewisiz ənjür dərihining lənətkə kelixi  
Mat. 21:18-19*

12 Ətisi, ular Bəyt-Aniyadın qıkkanda, uning қorsıki eqip kətkənidi. ■ 13 Yıraktiki yopurmaklıq bir tüp ənjür dərihini baykap, uningdin birər mewə tapalarmənmikin dəp yenioşa bardi; lekin tüwigə kəlgəndə yopurmakṭın baxka həq nərsə tapalmidi. Qünki bu ənjür pixidioğan pəsil əməs idi. □ 14 U dərəhkə söz kılip:  
— Buningdin keyin mənggү həqkim səndin mewə yemigəy! — dedi. Muhlislirimu buni anglidi.

*Əysanıng ibadəthanını tərtipkə selixi  
Mat. 21:12-17; Luğa 19:45-48; Yh. 2:13-22*

15 Ular Yerusalemoşa kəldi; u ibadəthana həylilirioşa kirip, u yerdə elim-setim kiliwatkanlarnı həydəxkə baxlıdi wə pul tegixküqilərning xırəlirini, pahtək-kəptər

- 
- 11:11 «U Yerusalemoşa berip ibadəthana həylilirioşa kirdi» — Yerusalemdiki bu qong ibadəthana toqrluluk «Təbirlər» wə «Hagay»diki «köxumqə söz»imizni kərung.
  - 11:11 Mat. 21:12,14; Luğa 19:45; Yh. 2:14. ■ 11:12 Mat. 21:18. □ 11:13 «Yıraktiki yopurmaklıq bir tüp ənjür dərihini baykap, uningdin birər mewə tapalarmənmikin dəp yenioşa bardi» — Qanaan (Pələstin)diki ənjür dərəhliridə yopurmaq bolsa, mewimu boluxi kerək. Bu ənjür dərihidə kərungən karamət məjizə rohiy bir həkikətni sürətləp beridu, əlwəttə.

satķuqilarining orunduklirini ərüwətti; □ ■  
**16** wə həqkimning həqkandak mal-buyumlarni ibadəthana həyliliridin kötürüp etüxigə yol koymidi. **17** U həlkə: —

— Muqəddəs yazmilarda: «Mening əyüm barlıq əllər üçün dua-tilawəthana dəp atılıdu» dəp pütülgən əməsmu? Lekin silər uni bulangqilarning uwisiqə aylanduruwəttinglar! — dəp təlim baxlıdi. □ ■

**18** Bax kahinlar wə Təwrat ustazliri buni anglap, uni yokitixning qarisini izdəxkə baxlıdi; pütkül halayık uning təlimigə təəjjuplinip қalqaqka,

---

□ **11:15 «u ibadəthana həylilirioqa kirip...»** — ibadəthana toqlaruk: əyni qaođda, Yəhudiylarning nuroqun ibadəthaniliri (sinagoglar) bolup, bu Yəhudiylarning əng kəp yioqılıp ibadət kılıdiqan jayı idi. Hudanıng əmri boyiqə, pəkət Yerusalemidiki bu mərkiziy ibadəthanidila կurbanlıq kilsə toqlra bolatti. **«u yərdə elim-setim kiliwatqanlarnı həydəxkə baxlıdi wə pul tegixküqilərning xırəlirini, pahtək-kəptər satķuqilarning orunduklirini ərüwətti»** — ibadəthana həylilirida setiləqan haywan wə uqar-kanatlar həlkning կurbanlıq kılıxi üçün idi. Ibadəthaniqə sədiqə bərgüqilər pulini yərlik pulqa tegixkəndin keyin berixi kerək idi. ■ **11:15** Mal.3:1-5; Mat. 21:12; Lukə 19:45; Yə. 2:14. □ **11:17 «Mening əyüm barlıq əllər üçün dua-tilawəthana dəp atılıdu»... silər uni bulangqilarning uwisiqə aylanduruwəttinglar!»** — «Yəx.» 56:7 wə «Yər.» 7:11ni körüng. Əysanıng «bulangqilarning uwisi» degən səzi ikki bislik bolup, bir tərəptin bax kahinlarning sodigərlərgə կurbanlıqlarını setix həkükini setip bərgənlilikini kərsitudu; ikkin-qidin, bu kahinlarning həlkning Hudanıng həkikətinə anglaş pursitini bulap, uning orniqə əzlirining mərtiwişini yüksəri kötürüdiqan hər türlük կaidə-yosunları ularning boynioqa artıp қoyoqanlığını kərsitudu. ■ **11:17** 1Pad. 8:29; Yəx. 56:7; Yər. 7:11; Mat. 21:13; Lukə 19:46.

ular uningdin қорқатти. ■

**19** Кәqқурун, у muhlisliri bilən xəhərning sırtıqası qılıp kətti. □

### *Ənjür dərihidin elinidiojan ibrət*

**20** Ətisi səhərdə, ular ənjür dərihining yenidin etüp ketiwetip, dərəhning yiltizidin կurup kətkənlikini bayqaxtı. □ **21** Dərəhni həlitini esigə kəltürgən Petrus:

— Ustaz, qara, sən қaroliojan ənjür dərihi կurup ketiptu! — dedi. □

**22** Əysa ularoja jawabən mundak dedi:

— Hudanıng ixənqidə bolunglar. □ **23** Mən silərgə xuni bərhək eytip կoyayki, kimdəkim bu təoqlə: Bu yərdin kətürülüp dengizə taxlan!» desə wə xundakla kəlbidə həq guman kılmay, bəlki eytkinining əməlgə exixioja ixənq bar bolsa, u eytkan ix uning üçün əməlgə axidu.

■ **24** Xu səwəbtin mən silərgə xuni eytimənki, dua bilən tiligən hərbir nərsə bolsa, xuningəq

■ **11:18** Yəx.49:7; Mat.21:46. □ **11:19** «**Кәqқурун, у muhlisliri bilən xəhərning sırtıqası qılıp kətti**» — grek tilida «Кәqқурун, ular xəhərning sırtıqası qılıp kətti». Baxka birhil tərjimisi: «Кәqқурunlari, Əysa bilən muhlisliri xəhərning sırtıqası qılıp ketətti». Ixlar dərwəkə hər künü xundaq bolatti.

□ **11:20** «**dərəhning yiltizidin կurup kətkən...**» — bu karamət möjizə rohiy bir həkikətni sürətləp beridu, əlwəttə.

□ **11:21** «**Ustaz**» — grek tilida «Rabbi». □ **11:22** «**Hudanıng ixənqidə bolunglar**» — grek tilida «Hudanıng ixənqigə igə bolunglar». ■ **11:23** Mat. 17:20; 21:21; Luqə 17:6.

erixtim, dəp ixininglar. Xunda, tiligininglar əməlgə axidu. ■

**25** Wə ornunglardın turup dua қiloqininglarda, birərsigə oquminglar bolsa, uni kəqürünglar. Xuning bilən ərxtiki Atanglarmu silərning gunahlıringlarnı kəqürüm kılıdu. ■ **26** Lekin silər baxkılarnı kəqürüm kilmisanglar, ərxtiki Atanglarmu silərning gunahlıringlarnı kəqürüm kılmaydu. □ ■

*Əysanıng höküğining sürüxtürülüxi  
Mat. 21:23-27; Luğa 20:1-8*

**27** Ular Yerusalemoqa kaytidin kirdi. U ibadəthana höylilirida aylinip yürgəndə, bax kahınlar, Təwrat ustazliri wə aksakallar uning yenioqa kelip: ■

**28** — Sən kiliwatkan bu ixlarnı kaysı hökükkə tayinip kiliwatisən? Sanga bu ixlarnı kiliix hökükini kim bərgən? — dəp soridi. ■

**29** Əysa ularoqa jawabən:

— Mənmu silərdin bir soal soray. Silər uningoqa jawab bərsənglər, mənmu bu ixlarnı kaysı hökükkə tayinip kiliwatkanlıkimni eytip berimən: **30** — Yəhəya yürgüzgən qəmüldürүx

■ **11:24** Yər. 29:12; Mat. 7:7; Luğa 11:9; Yh. 14:13; 15:7; 16:24; Yak. 1:5, 6; 1Yuh. 3:22; 5:14. ■ **11:25** Mat. 6:14; Kol. 3:13.

□ **11:26** «Lekin silər baxkılarnı kəqürüm kilmisanglar, ərxtiki Atanglarmu silərning gunahlıringlarnı kəqürüm kılmaydu» — bəzi kona kəqürəmilərdə muxu -26-ayət tepilməydi. Nemila bolmisun, bu ayət həqikəttur. «Mat.» 6:15ni kərüng. ■ **11:26** Mat. 18:35. ■ **11:27** Mat. 21:23; Luğa 20:1. ■ **11:28** Mis. 2:14; Ros. 4:7; 7:27.

bolsa, ərxtinmu, yaki insanlardinmu? Manga jawab bərsənglarqu!

**31** Ular əzara mullahızə kılıxip:

— Əgər «Ərxtin kəlgən» desək, u bizgə: «Undakta, silər nemə üçün Yəhyaqa ixənmidinglar?» dəydu. □

**32** Əgər: «Insanlardin kəlgən» desək,... bolmaydu! — deyixti (qünki barlıq həlk Yəhyani pəyəmber dəp kariqaqka, ular həlkətin korkətti). ■

**33** Buning bilən, ular Əysaqa:

— Bilməymiz, — dəp jawab berixti.

— Undakta, mənmu bu ixlarnı կaysi hökükkə tayinip kiliwatkanlıkimni eytmaymən, — dedi u ularoğa.

## 12

*Rəzil ijərikəxlər həkəqidiki təmsil  
Mat. 21:33-46; Luğa 20:9-19*

**1** Andin, u ularoğa təmsillər bilən səzləxkə baxlıdi:

— Bir kixi bir üzümzarlık bərpa kılıp, ətrapini qitlaptu; u bir xarab kəlqiki keziptu wə bir

---

□ **11:31** «Ular əzara mullahızə kılıxip: — Əgər «Ərxtin kəlgən» desək, u bizgə: «Undakta, silər nemə üçün Yəhyaqa ixənmidinglar?» dəydu» — muxu diniy ərbablarning həmmisi əslidə Yəhya pəyəmberning yətküzgən həwirigə jawabən: «Bizgə towa kılıx kerək əməs» degən wə Yəhya «mening kəynimdə kelidiqan» dəp kərsətkən Məsihning keliçigə ixənməy, uning qəmüldürükini rət kılıqanidi, əlwəttə.

■ **11:32** Mat. 14:5; Mar. 6:20.

kəzət munarini yasaptu. Andin u üzümzarlıknı baqwənlərgə ijarigə berip, əzi yakə yurtka ketiptu.■ <sup>2</sup> Üzüm pəsli kəlgəndə, baqwənlərdin üzümzarlıktiki mewilərdin *tegixlikini* əkelix üçün bir կulini ularning yenoşa əwətiptu.

<sup>3</sup> Lekin ular uni tutuwelip dumbalap, կuruk kol կayturuptu. <sup>4</sup> Hojayin yənə bir կulni ularning yenoşa əwətiptu. Uni bolsa ular qalma-kesək kılıp, bax-kəzini yerip, həkarətləp կayturuptu. <sup>5</sup> Hojayin yənə birsini əwətiptu. Lekin uni ular əltürüptu. U yənə tola կullarnı əwətiptu, lekin ular bəzilirini dumbalap, bəzilirini əltürüptu. <sup>6</sup> Hojayinning yenida pəkət uning səyümlük bir oqlila կaloqaqka, ular oqlumnioqu hərmət kilar dəp, u uni əng ahiri bolup baqwənlərning yenoşa əwətiptu. <sup>7</sup> Lekin xu baqwənlər əzara: «Bu bolsa mirashor; kelinglar, uni əltürüwetəyli, xuning bilən mirasi bizningki bolidu!» deyixiptu.■ <sup>8</sup> Xunga ular uni tutup əltürüp, üzümzarlıknıg sirtioşa taxliwetiptu. <sup>9</sup> Əmdi üzümzarlıknıg hojayini կandağ kılıdu? U əzi kelip baqwənlərni əltüridu wə üzümzarlıknı baxkilaroşa beridu. <sup>10</sup> Əmdi silər mukəddəs yazmilardın munu ayətni okup bakmioşanmusilər? —

«Tamqilar taxliwətkən tax bolsa,

---

■ **12:1** Zəb. 80:8-9; Yəx. 5:1; Yər. 2:21; 12:10; Mat. 21:33; Luğa 20:9. ■ **12:7** Yar. 37:18; Zəb. 2:8; Mat. 26:3; Yh. 11:53

Burjək texi bolup tikləndi. □ ■

**11** Bu ix Pərwərdigardindur,  
Kəzimiz aldida karamət bir ixtur»□ ■

**12** Ular uning bu təmsilni əzlirigə қaritip  
eytkaňlıkini qüxəndi; xunga ular uni tutux  
yolını izdəxti; һalbuki, halayıktın қorkuxup, uni  
taxlap ketip қaldı.

*«Kəysərgə baj tapxuramduq?» degən kiltak  
Mat. 22:15-22; Luğa 20:20-26*

**13** Xuningdin keyin, ular birnəqqə Pərisiy wə  
Herodning tərəpdarlarını uni əz səzi bilən  
kiltakka qüxürük məksitidə uning aldiqə  
əwətti. □ ■ **14** Ular kelip uningoja: — Ustaz, silini  
səmimiyy adəm, adəmlərgə kət'iy yüz-hatirə  
kilmaydu, həqkimgə yan basmaydu, bəlkı  
kixilərgə Hudanıng yolını sadıklik bilən əgitip

---

□ **12:10 «Tamqılar taxliwətkən tax bolsa, burjək texi bolup tikləndi»** — «burjək texi» bolsa hərkəndək imarətning  
ulidiki əng muhim uyultax bolup, ul selinoğanda birinqi bolup  
köyulidioqan taxtur. Yəhudiylar kattiwaxlar «rohiy կայատ»ning  
burjək texi bolovan Məsihni taxliwətməkqi idi, wə dərwəkə  
taxliwətti. ■ **12:10** Zəb. 118:22-23; Yəx. 28:16; Mat. 21:42;  
Luğa 20:17; Ros. 4:11; Rim. 9:33; 1Pet. 2:6. □ **12:11 «... Bu ix Pərwərdigardindur, kezimiz aldida karamət bir ixtur»**  
— toluk bexarət (10-11) «Zəb.» 118:22-23də tepilidu. ■ **12:11**  
Zəb. 118:22,23 □ **12:13 «Hərod padixaһning tərəpdarları»**  
— Hərod padixaһ Rim imperiyəsi təripidin təyinləngən bolup, u  
Yəhudiylar bolmioqaqka Yəhudiylarning kəpinqisi uningoja intayın  
əq idi. Xundak bolojını bilən əz mənpreitini kəzləydiqan, uni  
köllaydioqan «Hərod tərəpdarları» bar idi. «Hərodlar» toqluruluk  
«Matta»diki «koxumqə səz»imizni kərung. ■ **12:13** Mat.  
22:15; Luğa 20:20.

keliyatidu, dəp bilimiz. *Siliqə, Rim imperatori* Kəysərgə baj-selik tapxurux Təwrat қanuniqa uyğunmu-yok? □ 15 Zadi baj tapxuramduq-tapxurmamduq? — deyixti.

Lekin u ularning sahtipəzlikini bilip ularoqa:

— Nemixka meni sinimakqisilər? Manga bir «dinar» pulni əkelinglar, mən körüp bağay, — dedi. □

16 Ular pulni elip kəldi, u ulardin:

— Buning üstidiki sürət wə nam-isim kimning?  
— dəp soridi.

— Kəysərning, — deyixti ular.

17 Əysa ularoqa jawabən: — *Undak bolsa,* Kəysərning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaοla tapxurunglar, — dedi. Xuning

□ 12:14 «**Kəysərgə baj-selik tapxurux...**» — Rimning hərbir imperatorioqa «Kəysər» degən nam-unwan berilətti; məsilen Kəysər Awqustus, Kəysər Julius, Kəysər Tiberius կatarlıklar. **«Kəysərgə baj-selik tapxurux Təwrat қanuniqa uyğunmu-yok?»** — əyni waqtta, Yəhudiylar rimliklarning zulmi astida yaxawatkanidi. Əgər əysa: «Rim imperatorioqa baj tapxurux toqla» desə, bu gəptin azadlıknı istigən Yəhudiylar uni «Mana taza bir yalakqi, hain ikən» dəp tillixatti. «Baj tapxurmaslıq kerək» degən bolsa, u Rim imperiyəsigə karxi qılkən bolatti; andin ular uni Rim waliyisiqa ərz kılən bolatti. Ular muxundak soallarni sorax arkılık əysani gepidin tutuwelip, rimliklarning қoliqa tapxurup, uningənə ziyankəxlik kilməkqi boluxkan. □ 12:15 «**Manga bir «dinar» pulni əkelinglar, mən körüp bağay**» — «dinar» yaki «dinaris» degən Rim imperiyəsidiki birhil pul birliki bolup, üstigə Kəysərning süriti besilənən, əlwəttə. Bir «dinaris» təhminən bir adəmning künlük həkkə bolatti («Mat.» 20:2ni kərüng).

bilən ular uningoşa intayın həyran kəlixti. □ ■

*Tirilixkə munasiwətlik məsilə  
Mat. 22:23-33; Luğa 20:27-40*

18 Andin «Əlgənlər tirilməydu» dəydiqan Saduqiylar uning aldiqə kelip ķistap soal қoysi: □ ■

19 — Ustaz, Musa *pəyəqəmbər* Təwratta bizgə: «Bir kixi əlüp ketip, ayali tul kelip, pərzənt kərmigən bolsa, uning aka yaki inisi tul қaloqan yənggisini əmrigə elip, kərindixi üçün nəsil қalduruxi lazım» dəp yazıqan. □ ■

20 Burun yəttə aka-uka bar idi. Qongi əylinip pərzənt қaldurmayla əldi. 21 Ikkinçi kərindixi yənggisini əmrigə elip, umu pərzənt kərməy əldi. Üqinqisining əhwalimu uningkigə ohxax boldi. 22 Xu tərikidə yəttisi ohxaxla uni elip pərzənt kərməy kətti. Ahirda, u ayalmu aləmdin etti. 23 Əmdi tirilix künidə ular tirilgəndə, bu

□ 12:17 «**Kəysərning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaqa tapxurunglar**» — demək, «Kəysərgə Kəysərning həkkini (uning sürüti qüxürülgən nərsə)ni tapxurunglar» — Kəysərgə baj tələx kerək. Əmma qandaq nərsə üstidə «Hudanıng sürüti» bar? Insan ezi «Hudanıng sürüti» bolup, biz pütünimizni Hudaqa tapxuriximiz kerəktur («Yar.» 1:26-27ni kərüng). ■ 12:17 Mat. 17:25; 22:21; Rim. 13:7. □ 12:18

«**Saduqiylar**» — bu məzħəpdikilər tooqruluk «Mat.» 16:1diki izahatni wə «Təbirlər»ni kərüng. ■ 12:18 Mat. 22:23; Luğa 20:27; Ros. 23:8. □ 12:19 «**Bir kixi əlüp ketip...**» — grek tilida «birsnıng akisi yaki ukisi əlsə,...». «uning aka yaki inisi tul қaloqan yənggisini əmrigə elip, kərindixi üçün nəsil қalduruxi lazım» — «Qan.» 25:5. ■ 12:19 Yar. 38:8; Qan. 25:5, 6.

ayal կայսисining ayali bolidu? Qünki yəttisining həmmisi uni hotunlukka aloqan-də! — deyixti.

**24** Əysa ularoqa mundak jawab bərdi:

— Silər nə mukəddəs yazmilarnı nə Hudanıng կudritini bilmigənlikinglar səwəbidin muxundak azoqan əməssmusilər? **25** Qünki elümdin tirilgəndə insanlar əylənməydu, ərgə təgməydu, bəlki ərxtiki pərixtılərgə ohxax bolidu.■

**26** Əmdi əlgənlərning tirilixi məsilisi həkkidə *Təwratta*, yəni Musaoqa qüxürülgən kitabtiki «tikənlik» wəkəsidə, Hudanıng uningoqa կandak eytkinini, yəni: «Mən İbrahimning Hudasi, İshakıning Hudasi wə Yakupning Hudasidurmən!» deginini okumidinglarmu?

□ ■ **27** U əlüklərning Hudasi əməs, bəlki tiriklərning Hudasidur! Xunga silər կattik ezip kətkənsilər! □

### *Əng muhim əmr*

*Mat. 22:34-40; Luğa 10:25-28*

**28** Ուրոգa yekin kəlgən, munaziriləxkənlərini anglioqan wə Əysanıng ularoqa yahxi jawab bərgənlikini kərgən bir Təwrat ustazi uningdin:  
— Pütün əmrlərning iqidə əng muhimi կaysi?  
— dəp soridi.■

**29** Əysa mundak jawab bərdi:

- 
- |  |   |  |
|--|---|--|
| <b>■ 12:25</b> Mat. 22:30; 1Yuha. 3:2. | <b>□ 12:26</b> «Mən İbrahimning Hudasi, İshakıning Hudasi wə Yakupning Hudasidurmən!» — «Mis.» 3:6. <b>■ 12:26</b> Mis. 3:6,15; Mat. 22:31,32; Ros. 7:32; Ibr. 11:16. | <b>□ 12:27</b> «U əlüklərning Hudasi əməs, bəlki tiriklərning Hudasidur!» — Əysanıng bu sözü toopluluq «Matta»diki «köxumqə söz»imizdə tohtilimiz. |
|--|---|--|
- 12:28** Mat. 22:34; Luğa 10:25.

— Əng muhim əmr xuki, «Anglioqin, əy Israil! Pərwərdigar Hudayimiz bolqan Rəb birdur. ■ <sup>30</sup> Pərwərdigar Hudayingni pütün kəlbing, pütün jening, pütün zehning wə pütün küqüng bilən səygin». Mana bu əng muhim əmr. <sup>31</sup> Uningoqa ohxaydiqan ikkinqi əmr bolsa: — «Koxnangni əzüngni səygəndək səy». Heqkandak əmr bulardin üstün turmaydu.■

<sup>32</sup> Təwrat ustazi uningo: — Toqlra eyttingiz, ustaz, həkikət boyiqə səzlidinqiz; qunki U birdur, Uningdin baxkisi yoktur; □ <sup>33</sup> insanning Uni pütün kəlbi, pütün əkli, pütün jeni wə pütün küqi bilən səyüxi həm koxnisinimu əzini səygəndək səyüxi barlıq kəydürmə kurbanlıqlar həm baxka kurbanlıq-hədiyələrdinmu artukтур. <sup>34</sup> Əysa uning aqılanılık bilən jawab bərginini kərüp:

— Sən Hudaning padixahlıqidin yiraq əməssən,  
— dedi.

Xuningdin keyin, həqkim uningdin soal soraxka petinalmidi.■

*Kutkuzoquqi-Məsih — Dawutning ooqli həm Rəbbi*

*Mat. 22:41-46; Luğa 20:41-44*

<sup>35</sup> Ibadəthana höylilirida təlim bərgəndə, Əysa bularoqa jawabən mundak soalni otturiqə köydi:

---

■ **12:29** Kan. 4:35; 6:4-5; 10:12; Luğa 10:27. ■ **12:31** Law. 19:18; Mat. 22:39; Rim. 13:9; Gal. 5:14; Yak. 2:8. □ **12:32** «Qunki u birdur, uningdin baxkisi yoktur» — «U» Hudani kərsitudu, əlwəttə. ■ **12:34** Kan. 4:35; 6:4-5; Yəx. 45:21

Təwrat ustazlirining Məsihni «Dawutning oqlı» deginini қандак qüxinisilər? □ ■ 36 Qünki Dawut əzi Muğəddəs Rohta mundak degənələr:

— «Pərwərdigar mening Rəbbimgə eyttiki: — «Mən sening düxmənliringni təhtipəring kılouqə,

Mening ong yenimda olturoqin!». □ ■

37 Dawut Məsihni xundak «Rəbbim» dəp atioqan tursa, əmdi Məsih қandağmu Dawutning oqlı bolidu?

U yərdiki top-top həlk uning səzini hursənlik bilən anglaytti. □

*Əysanıng Təwrat ustazlirını əyiblixı  
Mat. 23:1-36; Luğa 20:45-47*

38 U ularoqa təlim bərginidə mundak dedi:

— Təwrat ustazliridin həxyar bolunglar. Ular uzun tonlarnı kiyiwalıqan əhalda kerilip yürüxkə, bazarlarda kixilərning ularoqa bolğan

- 12:35 «bularoqa jawabən mundak soalni otturioqa köydi» — grek tilida «mundak jawab bərdi: —». «**Dawutning oqlı**» — muxu yerdə «Dawutning əwlədi»ni kərsitudu, əlwəttə.
- 12:35 Mat. 22:41; Luğa 20:41. □ 12:36 «Pərwərdigar mening Rəbbimgə eyttiki: — «Mən sening düxmənliringni təhtipəring kılouqə, mening ong yenimda olturoqin!» — Zəb.» 110:1. ■ 12:36 Zəb. 110:1; Ros. 2:34; 1Kor. 15:25; Ibr. 1:13; 10:13. □ 12:37 «**Dawut Məsihni xundak «Rəbbim» dəp atioqan tursa, əmdi Məsih** қandağmu Dawutning oqlı bolidu?» — demək, Kütəuzuqı-Məsih padixağı Dawutning əwlədi bolsimu, lekin padixağı Dawut Məsihni «Rəbbim» degən yerdə Məsih Dawuttin uluq bolidu, həm tuquluxtin burunla «Rəb» süpitidə idi.

*uzun salamlirioqa, □ ■ 39 sinagoglarda aldinkı orunlarda, ziyapətlərdə tərdə olturuxka amrak kelidu.* **40** Ular tul ayallarning barlik əybesatlırını yəwalidu wə kəz-kəz kılıp yaloqandin uzundin-uzun dualar kılıdu. Ularning tartidiqan jazasi tehimu eçir bolidu!■

*Tul ayalning ianisi  
Luğa 21:1-4*

**41** U ibadəthanidiki sədikə sandukining udulida olturup, uningoqa pullirini taxlawatkan halayikka қarap turatti. Nuroqun baylar uningoqa heli kəp pul taxlaxti. **42** Namrat bir tul ayalmu kılıp, tiyinning təttin biri kimmitidiki ikki ləptonni taxlidi.□

**43** U muhlislirini yenioqa qakirip, ularoqa mundak dedi:

— Mən silərgə bərhək xuni eytip կoyayki, bu namrat tul ayalning ianə sandukioqa taxlioqini baxķilarning həmmisining taxlioqlanlıridin

□ **12:38 «Təwrat ustazliri... bazarlarda kixilərnin ularoqa bolqan uzun salamlirioqa... amrak kelidu»** — «uzun» degən sez grekqə tekistə yok; tarih tətkiqatlıriona asasən ularoqa kılıqan «salamlar»ni intayın uzun wə murəkkəp dəp bilimiz.

■ **12:38** Mat. 23:5, 6; Luğa 11:43; 20:46. ■ **12:40** Mat. 23:14; Luğa 20:47; 2Tim. 3:6; Tit. 1:11. □ **12:41 «sədikə sanduksi»** — grek tilida bu söz adətə «həzinə»ni kərsitidu. Lekin muxu yərdə ibadəthanidiki həzinə üçün sədikilər yiqilidioqan jay, bəlkim qong bir sandukni kərsətsə kerək. ■ **12:41** 2Pad. 12:10; Luğa 21:1. □ **12:42 «ikki ləpton»** — «ləpton» degən bu pul «denarius»ning 1/128i bolup, bir ixləmqining «altı minut»luq həkkigə toqra kelətti.

keptur. ■ 44 Qünki baxkilar əzlirining exip taxşanlıridin sədikə қıldı; lekin bu ayal namrat turupmu, əzining bar-yokını — tirikqılık қılıdiqinining həmmisini sədikə қılıp taxlidi.

## 13

*Ibadəthanining wəyran kılınixidin bexarət; ahirkı zamanlardıki əlamətlər*

*Mat. 24:1-44; Luğa 21:5-33*

<sup>1</sup> U ibadəthanidin qikiwatkanda, muhlislıridin biri uningoqa:

— Ustaz, қara, bu nemidegən həywətlik taxlar wə imarətlər-hə! — dedi.■

<sup>2</sup> Əysə uningoqa jawabən:

— Sən bu həywətlik imarətlərni kərdüngmu? Bir tal taxmu tax üstidə қalmaydu, həmmisi қaldurulmay gumran kılınıdu, — dedi.■

<sup>3</sup> U Zəytun teoqida, yəni ibadəthanining udulida olturoqanda, Petrus, Yakup, Yuhanınna wə Andriyaslar uningdin astioqina:■

<sup>4</sup> — Bizgə eytkinqə, bu ixlər қaşan yüz beridu? Bu barlıq wəkələrning yüz beridioqanlığını kərsitidioqan nemə əlamət bolidu? — dəp soraxtı.■

<sup>5</sup> Əysə ularoqa jawabən söz baxlap mundak dedi:

— Həzi bolunglarki, həeqkim silərni azdurup kətmisun.■ <sup>6</sup> Qünki nuroqun kixilər mening

■ 12:43 2Kor. 8:12. ■ 13:1 Mat. 24:1; Luğa 21:5. ■ 13:2

1Pad. 9:7, 8; Mik. 3:12; Luğa 19:44. ■ 13:3 Mat. 24:3; Luğa 21:7. ■ 13:4 Ros. 1:6. ■ 13:5 Yər. 29:8; Əf. 5:6; 2Tes. 2:2,

3; 1Yuha. 4:1.

namimda kelip: «Mana əzüm xudurmən!» dəp, kəp adəmlərni azduridu. □ ■ 7 Silər urux həwərliri wə urux xəpilirini angloqininglarda, bulardin alakzadə bolup kətmənglər; qünki bu ixlarning yüz berixi mukərrər. Lekin bu zaman ahiri yetip kəlgənlik əməs. 8 Qünki bir millət yənə bir millət bilən uruxka qikidu, bir padixahlıq yənə bir padixahlıq bilən uruxka qikidu. Jay-jaylarda yər təwrəxlər yüz beridu, aqarqılıqlar wə қalaymikənqılıqlar bolidu. Mana bu ixlarning yüz berixi «tuqutning toloqikining baxlinixi» bolidu, halas. □ ■

9 Silər bolsanglar, əzüngalarqa pəhəs bolunglar; qünki kixilər silərni tutkun kılıp sot məhkəmiliğə tapxurup beridu, sinagoglarda kamqılınisilər. Silər mening səwəbimdin əmirlər wə padixahlar aldioqa elip berilip, ular üçün bir guwahlıq bolsun dəp sorakka tartisilər. □ ■ 10 Lekin bulardin awwal hux həwər

□ 13:6 «**Mana əzüm xudurmən**» — «Mana əzüm Məsihdurmən» degən mənini bildüridu. ■ 13:6 Yər. 14:14; 23:21.

□ 13:8 «**bir millət yənə bir millət bilən uruxka qikidu, bir padixahlıq yənə bir padixahlıq bilən uruxka qikidu**» — ibraniy tilida (xundakla grek tilida) bu ibarə dunya boyiqə kengəyən uruxlarnı kərsitixi mumkin («Yəx.» 19:2, «2Tar.» 15:3-6də bu turaklıq ibarə toqrluluk misallar bar. **«Mana bu ixlarning yüz berixi «tuqutning toloqikining baxlinixi» bolidu, halas»** — Əysə Məsih կaysi ixning «tuqulidu» qənəqlişini biwasitə deməydi. Təwəndiki səzlirigə қarioqanda, buni yengi dəvrning tuquluxi dəp kəramyzı. ■ 13:8 Yəx. 19:2. □ 13:9 «**sot məhkəmiliyi**» — grek tilida «sanhedrinlar». Yəhudiylarning məhkəmilişini wə bəlkim baxka hərhil sorakhanıları kərsitidu. ■ 13:9 Mat. 10:17; 24:9; Luğa 21:12; Yh. 15:19; 16:2; Wəh. 2:10.

pütkül əllərgə jakarlinixi kerək. □ 11 Əmdi ular silərni apirip *sorakka* tapxuroqanda, nemə deyix həkkidə nə əndixə nə mulahizə kilmanglar, bəlki xu wakit-saitidə silərgə կaysi gəp berilsə, xuni eytinglar; qünki səzligüqi silər əməs, Mükəddəs Rohtur. ■ 12 Kərindax կerindixiçə, ata balisioqa hainlik əlip əlümgə tutup beridu. Balıarmu ata-anisi bilən zitlixip, ularni əlümgə məhkum kilduridu. ■ 13 Xundakla silər mening namim tüpəylidin həmmə adəmning nəpritigə uqraysilər, lekin ahiroqıqə bərdaxlıq bərgənlər kutkuzulidu. ■

*Yerusalemdə wəyran kılouqi «yirginqlik nomussizlik» pəyda bolidu; «dəhəxətlik azab-oğubat»*  
 14 «Wəyran kılouqi yirginqlik nomussizlik»ning əzi turuxka tegixlik bolmioqan yerdə turoqinini kərgininglarda, (kitabhan bu səzning mənisini qüxəngəy) Yəhudiyə əlkisidə turuwatkanlar taqlarəq қaqsun. □ ■ 15 Əgzidə turoqan kixi əyigə qüxməy yaki əyidiki birər nemini aloqlı iqiqə kirməy қaqsun. 16 Etizlarda turuwatkan

---

□ 13:10 «bulardin awwal hux həwər pütkül əllərgə jakarlinixi kerək» — «awwal» degən sezgə կarioqanda, hux həwərning hər jayqa jakarlinixi zamanning ahiridin awwal, xundakla bəlkim 9-ayəttə eytiloqan nahayiti eojır ziyankəxliktin awwal boluxi mumkin («Mat.» 24:14ni kərung). ■ 13:11 Mat. 10:19; Luğa 12:11; 21:4. ■ 13:12 Əz. 38:21; Mik. 7:6. ■ 13:13 Mat. 10:22; 24:13; Luğa 21:19; Wəh. 2:7,10. □ 13:14 «Wəyran kılouqi yirginqlik nomussizlik» — buning toqrisida Təwrat «Dan.» 9:24-27ni wə u toqrluluk izahatlarnı kərung. ■ 13:14 Dan. 9:27; Mat. 24:15; Luğa 21:20,21; 2Tes. 2:4

kixi bolsa qapinini aloqli aloqili əyigə yanmisun. **17** U künlderdə һamilidar ayallar wə bala emitiwatkanlarning һалиqa way! □ **18** *Kaqidiojan* waktinglarning kixka toogra kelip қalmaslikı üçün dua қilinglar. □ **19** Qunki u qaoqda Huda yaratkan dunyaning apiride қilinoqandan buyan muxu qaoqkiqə kərülüp bakmioqan həm kəlgüsidi mu kərülməydiqan zor azab-okubət bolidu. ■ **20** Əgər Pərwərdigar u künlerni azaytmisa, heqkandak ət igisi կutulalmaydu. Lekin U Əz tallioqanliri üçün u künlerni azaytidu. □ **21** Əgər u qaoqda birsi silərgə: «Kəranglar, bu yerdə Məsih bar!» yaki «Kəranglar, u ənə u yerdə!» desə, ixənmənglar. □ ■ **22** Qunki sahta məsihlər wə sahta pəyəqəmbərlər məydanoşa qılıdı, məjizilik alamətlər wə karamətlərni kərsitudu; xuning bilən əgər mumkin bolidiqan

- 
- **13:17** «**u künlderdə һamilidar ayallar wə bala emitiwatkanlarning һалиqa way!**» — undak kixilergə կeqix əpsiz bolidu, əlwattə. □ **13:18** «**Kaqidiojan waktinglarning kixka toogra kelip қalmaslikı üçün dua қilinglar**» — Yəhudi diniy ərbablarning Təwrat қanuniqa bolovan qüxənqisiga asasən, Yəhudiylar adəttə xabat (dəm elix) künidə xəhər dərvazisi wə dukanlarni takixi kerək. Bu kuni səpər kılıx mən'i қilinoqan bolqaqka, Pəlestində turoqanlarqa nisbətən yeməklik setiwelix wə baxka yərlergə կeqix intayın կulaysız bolidu. «Kix»ta Yəhudiyyədə dərya-wadılarda su pat-pat texip turoqaqka, kixtimu կeqix intayın təs bolidu. ■ **13:19** Mat. 24:21 □ **13:20** «**U Əz tallioqanlar üçün**» — grek tilida «U tallioqan tallioqanliri üçün» degənlik bilən ipadilinidu — Huda Əzinin tallioqanlıriqa baqlıoqan muhəbbitini alahidə təkitləydi. □ **13:21** ««**Kəranglar, bu yerdə Məsih bar!**» yaki «**Kəranglar, u ənə u yerdə!**» desə, ixənmənglar» — «u» — Məsihi kərsitudu. ■ **13:21** Mat. 24:23; Luğa 21:8.

bolsa, ular hətta *Huda* tallıqanlarnı həm azduridu. ■ <sup>23</sup> Xuning üçün, silər һoxyar bolunglar. Mana, mən bu ixlarning həmmisini silərgə aldin'ala ukturup կoydum.

### *Insan'oqlining kelixi*

<sup>24</sup> Əmdi xu künlərdə, xu azab-oğubət etüp kətkən haman, kuyax қariyidu, ay yoruklukını bərməydi, ■ <sup>25</sup> yultuzlar asmandin təkülüp qüxicidu, asmandiki küqlər lərzigə kelidu. □ ■

<sup>26</sup> Andin kixilər Insan'oqlining uluq küq-küdrət wə xan-xərəp bilən bulutlar iqidə keliwatkanlığını kəridu. □ ■ <sup>27</sup> U ez pərixtilixirini əwətidu, ular uning tallıqanlırını dunyaning tət təripidin, zeminning qətliridin asmannıng qətlirigiqə yioqip jəm kılıdu. □

### *Ənjür dərihidin sawak elix*

<sup>28</sup> — Ənjür dərihidin mundak təmsilni biliwelinglar: — Uning xahliri kəkirip

---

■ **13:22** Kan. 13:2; 2Tes. 2:11. ■ **13:24** Yəx. 13:10; Əz. 32:7; Yo. 2:10,31; 3:15; Mat. 24:29; Lukə 21:25; Wəh. 6:12.

□ **13:25** «**yultuzlar asmandin təkülüp qüxicidu, asmandiki küqlər lərzigə kelidu**» — «Yəx.» 13:10, 34:4, «Yo.» 2:10ni kərüng. «Asmandiki küqlər» bəlkim barlıq jin-xəytanlarnı kərsitudu; «lərzigə kelidu» bəlkim ularning küqtin kəlixini kərsitudu. ■ **13:25** Yəx. 13:10; 34:4. □ **13:26** «**Andin kixilər insan'oqlining uluq küq-küdrət wə xan-xərəp bilən bulutlar iqida keliwatkanlığını kəridu**» — «Dan.» 7:13ni kərüng. ■ **13:26** Dan. 7:10; Mat. 16:27; 24:30; Mar. 14:62; Lukə 21:27; Ros. 1:11; 1Tes. 4:16; 2Tes. 1:10; Wəh. 1:7. □ **13:27** «**dunyaning tət təripidin**» — grek tilida «tət xamaldin» bilən ipadilinidu.

yopurmak qıqaroqanda, yazning yekinlap қалоqanlıkını bilisilər. ■ <sup>29</sup> Huddi xuningdək, *mən baya degənlirimning* yüz beriwatqanlıkını kərgininglarda, uning yekinlap қалoqanlıkını, hətta ixik aldida turuwatqanlıkını biliwelinglər. □

<sup>30</sup> Mən silərgə bərhək xuni eytip կoyayki, bu alamətlərning həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydu. □ <sup>31</sup> Asman-zemin yokılıdu, birak menin səzlirim hərgiz yokalmaydu. ■

### *Hoxyar bolunglar*

<sup>32</sup> Lekin xu künü yaki waqit-saiti toqlruluk həwərni həqkim bilməydu — hətta nə ərxtiki pərixtilərmə bilməydu, nə oqlul bilməydu, uni

---

■ **13:28** Mat. 24:32; Lukə 21:29. □ **13:29** «*mən baya degənlirimning* yüz beriwatqanlıkını kərgininglarda, uning yekinlap қaloqanlıkını, hətta ixik aldida turuwatqanlıkını biliwelinglər» — bu tekistiki «uning (yekinlap қaloqanlığı)» yaki insan'oqlining əzini, yaki kelidiqan künini, yaki Hudanıng padixahlıkını kərsitudu («Lukə» 21:31).

□ **13:30** «*bu alamətlərning həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydu*» — əgər tiləqə elinoqan alamət Yerusalemning wəyrən boluxıqə (miladiyə 70-yili) (13:2) қaritiloqan bolsa, undakta «dəwr» degən səz təbiyi (1) Əysanıng dəwridə yaxap etkən adəmlərni kərsitudu. Əgər Məsihning dunyaqa käytip kelixigə (13:26) қaritiloqan bolsa, «dəwr» degən səz bəlkim (2) pütün Yəhudiyyə həlkini (3) bu ayətlərdə eytiloqan «dəhəxətlik azab-okubət»tiki wəkələrning baxlinix dəwridə yaxiqanlarnı kərsitudu. Xunga barlıq wəkələr xu dəwr iqidə yüz beridu, degənlik bolidu. Bizningqə (3)-xərəh aldi-kəyni ayətlərgə əng bap kelidu. ■ **13:31** Zəb. 102:25-27; Yəx. 40:8; 51:6; Ibr. 1:11.

pəkət Atila bilidu. ■ 33 Hoxyar bolunglar, səgək bolup dua kilinglar, qünki u wakıt-saetning қақан kelidiqanlığını bilməysilər. ■ 34 Bu huddi yakə yurtka qıkmakçı bolğan adəmning əhwaliqa ohxaydu. Yolqa qıkıldıqan qaşda, u қullirioqa eż hökükini bekitip, hərbirigə eż wəzipisini tapxuridu wə dərwaziwənningmu səgək boluxini tapilaydu. 35 Xuningdək, silərmə səgək bolunglar; qünki əyning igisining կayıtip kelidiqan waktining — kəqkurunmu, tün yerimimu, horaz qillioqan wakitmu yaki səhər waktimu — uni biləlməysilər; 36 u tuyuksız kəlgəndə, silərning uhlawatķininglarning üstigə qüxmisun! 37 Silərgə eytkinimni mən həmməyləngə eytimən: Səgək turunglar!

## 14

*Rəhbərlərning suykəst қılıxi  
Mat. 26:1-5; Luğa 22:1-2; Yh. 11:45-53*

1 «Ətüp ketix» həyti wə «petir nan həyti»qa ikki kün қalоqanidi. Bax kahınlar wə Təwrat ustazlırları uni hıylə-nəyrəng bilən tutup əltürütüning qarısını izdəyti. □ ■ 2 Qünki ular:

- 
- 13:32 Mat. 24:36; Ros. 1:7. ■ 13:33 Mat. 24:42; 25:13; Lukə 12:40; 21:36; 1Tes. 5:6. □ 14:1 ««Ətüp ketix» həyti wə «petir nan həyti»qa ikki kün қalоqanidi» — bu ikki həytning təpsilatları üçün «Mis.» 12-bab, «Law.» 23-babnı wə «Təbirlər»ni kerüng. Ibraniy tilida «Pesak», yaki «Pasha» həyti dəp atılıdu. ■ 14:1 Mat. 26:2; Luğa 22:1; Yh. 11:55; 13:1.

— Bu ix heyt-ayəm künliri қilinmisun. Bolmisa, həlkə arisida malimanqılık qıqxı mumkin, — deyixətti.

*Ihlasmən ayalning Əysani ətirlixi*

*Mat. 26:6-13; Yh. 12:1-8*

**3** Əmdi u Bəyt-Aniya yezisida, «Simon mahaw»ning əyidə dastihanda olturoqanda, ak қaxtexi xixidə nahayiti kimmətlik sap sumbul ətirni ketürüp kəlgən bir ayal uning yenioqa kirdi. Ayal ak қaxtexi xexini qekip, ətirni Əysanıng bexioqa կuydi. □ ■

**4** Lekin bəzilər buningoqa hapa boluxup, bir-birigə:

— Bu ətir nemə dəp xundak israp қilinidu?

**5** Qünki bu ətirni üq yüz dinardin artuk puloqa satkılı bolatti, puli kəmbəqəllərgə sədikə қilinsa bolmamti! — deyixti. Ular ayaloqa xundak tapatənə қılqılı turdi. □

**6** Lekin Əysa ularoqa:

— Uning ihtiariəma қoyunglar, nemə dəp uning keenglini aqritisilər? U mening üstümgə yahxi ix қildi. **7** Qünki kəmbəqəllər daim aranglarda bolidu, halioqan wakitinglarda

□ **14:3 «Simon mahaw»** — yəni «Mahaw kesili» deyilidioqan Simon — Simon bəlkim ilgiri mahaw kesiligə giritpar bolqanidi. Bizningqə bu ix wə «Yuh.» 12:1-11də hatirləngən wəkə bir ixtur.

■ **14:3 Mat. 26:6; Lukə 7:37; Yh. 11:2; 12:3. □ 14:5 «bu ətirni üq yüz dinardin artuk puloqa satkılı bolatti»** — «dinar» yaki «dinarius» degən Rim imperiyəsidi ki birhil pul birliki bolup, bir «dinarius» təhminən bir adəmning bir künlük həkkəi bolatti. «Mat.» 20:2ni kərüng.

ularoqa həyr-sahawət kərsitələysilər; lekin mening aranglarda boluxum silərgə daim nesip boliwərməydu!■ 8 Ayal qamining yetixiqə қildi; u mening bədinimning dəpnə қilinixiəla aldin'ala təyyarlıq kılıp, uningoqa ətir-may կuyup koydi.□ 9 Mən silərgə bərhək xuni eytip koyayki, bu hux həwər pütkül dunyaning қəyeridə jakarlansa, bu ayal əslinip, uning қılqan bu ixi təriplinidu, — dedi.

*Yəhūdaning Əysəoja satğunluğ kılıxi*

*Mat. 26:14-16; Luğa 22:3-6*

10 Xu wakitta, on ikkiyləndin biri bolən Yəhūda Ixkariyot uni ularoqa tutup berix məksitidə bax kaһinlarning aldiqə bardı. ■

11 Ular buni anglap huxal bolup kətti wə uningoqa pul berixkə wədə қilixti. Yəhūda uni tutup berixkə muwapiq pursət izdəp yürətti.

*Ətüp ketix həytining kəqlik tamikj*

*Mat. 26:17-25; Luğa 22:7-14, 21-23; Yh. 13:21-*

*30*

12 Petir nan həytining birinqi küni, yəni ətüp ketix həytining kurbanlıq қozisi soyulidiən küni, muhlislar uningdin:

---

■ 14:7 Қан. 15:11. □ 14:8 «ungoqa ətir-may կuyup koydi» — yaki «ungoqa məsih қildi». ■ 14:10 Mat. 26:14; Luğa 22:4.

— Өтүп ketix həytining *tamikini* yeyixing üçün bizning kəyərgə berip təyyarliximizni halaysən?  
— dəp soridi. □ ■

**13** U muhlisliridin ikkiylənni aldin mangoluzup ularoqa:

— Xəhərgə kiringlar, u yerdə kozida su kətürüwaloqan bir ər kixi silərgə uqraydu. Uning kəynidin menginglar. □ **14** U adəm nəgə kirsə xu əyni igisigə: «Ustaz: Muhlislim bilən ətüp ketix həytining tamikini yəydiqan mehmanhana kəyərdə? — dəp sorawatidu» — dənglar. **15** U silərni baxlap üstünki kəwəttiki rətləngən sərəmjanlaxturuloqan qong bir eñiz əyni kərsitudu. Mana xu yerdə bizgə təyyarlıq kılıp turunglar, — dedi.

**16** Muhlislar yoloqa qıkıp xəhərgə kirip, yolukkan ixlarning həmmisi u eytkandək boldi. Xu yerdə ular ətüp ketix həytining tamikini təyyarlaxtı.

**17** Kəq kırğəndə, u on ikkəylən bilən əygə kəldi.

■ **18** Ular dastihanda olturup ojizalanoqanda əysa:

- 
- **14:12** «**petir nan həytining birinqi künü, yəni ətüp ketix həytining kurbanlıq kozisi soyuludioqan künü**» — «petir nan hətti» yəttə kün bolidu, birinqi künü «ətüp ketix» həytimu təng bolidu. Bu künü, Yəhudiyalar əyliridə ķoza soyup, petir nan bilən yəydu. **«Ətüp ketix həytining tamikı»** — buning muhim kismi «ətüp ketix kurbanlıq kozisi» idi («Mis.» 12:3-11, «Law.» 23:5, «Qel.» 28:16, «Kan.» 16:1-7ni kərüng). ■ **14:12** Mis. 12:17; Mat. 26:17; Luğa 22:7. □ **14:13** «**Xəhərgə kiringlar**» — «xəhər» — Yerusalem xəhərigə, demək. **«u yerdə kozida su kətürüwaloqan bir ər kixi silərgə uqraydu»** — Qanaanda (Pələstində) ər kixilər bügüngə ķedər adəttə su kətürməydu. ■ **14:17** Mat. 26:20; Luğa 22:14.

— Mən silərgə bərhək xuni eytip կoyayki, aranglardiki birəylən, mən bilən billə qızaliniwatkan birsi manga satkunluk қılıdu,  
— dedi. □ ■

**19** Ular *bu sezdin* կayoqoqa qəmüp, bir-birləp uningdin:

— Mən əməsttimən? — dəp soridi. Yənə birsi: — Mən əməsttimən? — dedi.

**20** Lekin u ularoqa:

— *Xu kixi* on ikkəylənniñ biri, yəni қolidiki nanni mən bilən təng tawakka təğürgüçi bolidu.

**21** Insan'ooqlı dərwəkə өzi toqrisida *mukəddəs yazmilarda* pütülgəndək aləmdin ketidu; biraq Insan'ooqlining tutup berilixigə wasitiqi bolovan adəmning һaliqa way! U adəm tuqulmiqan bolsa uningoqa yahsi bolatti! — dedi. □

### «Rəbning ziyapiti»

*Mat. 26:26-30; Luğa 22:15-20; 1Kor. 11:23-25*

**22** Ular oqızaliniwatkanda, Əysə bir nanni қoliqa elip təxəkkür eytkandin keyin, uni oxtup, muhlislirioqa üləxtürüp bərdi wə:

---

□ **14:18 «dastihanda oltrup oqızalanəqanda...»** — grek tilida «dastihanda yetip oqızalanəqanda...». ■ **14:18** Zəb. 41:9; Ros. 1:17. □ **14:21 «... biraq Insan'ooqlining tutup berilixigə wasitiqi bolovan adəmning һaliqa way! U adəm tuqulmiqan bolsa uningoqa yahsi bolatti!»** — Yəhuda bu sezni angloqandan keyin dərhal qıkıp bax kahinlarning yenioqa baroqan bolsa kerək. «Markus», «Luğa», «Yuhanna»diki ««ötüp ketix» həytining kəqlik tamik» toqrisidiki bayanlarnı körüng.

— Elinglar, bu mening tenim, — dedi. □ ■

**23** Andin u қолиңа jamni elip *Hudaosa* təxəkkür eytkandin keyin, uni muhlislirioğla sundi. Ularning həmmisi uningdin iqixti.

**24** U ularoğa: — Bu mening ənim, nuroqun adəmlər üçün təkülidioğan, yengi əhdini tüzidioğan ənimdir. □ **25** Mən silərgə bərhək xuni eytip կoyayki, Hudanıng padixaḥlıkıda yengidin xarabtin iqidiqan küngiqə, üzüm telining xərbətini hərgiz iqməymən, — dedi.

**26** Ular bir mədhiyə kuyunu eytkandin keyin talaoşa qıkip, Zəytun teojoğla қarap ketixti.

### *Muhlislarning Əysani taxlap ketixi*

*Mat. 26:31-35; Luğa 22:31-34; Yh. 13:36-38*

**27** Andin Əysa ularoğa:

Silər həmmiməklər tandurulup putlixisilər, qünki *mukəddəs yazmilarda*:

«Mən padığını uruwetimən,  
Köylər patiparak bolup tarkitiwetiliđu» dəp pütülgən. □ ■

---

□ **14:22 «Əysa bir nanni koliğə elip təxəkkür eytkandin keyin»** — yaki «Əysa nanni koliğə elip (uni) bərikətligəndin keyin,...». ■ **14:22** Mat. 26:26; Luğa 22:19; 1Kor. 11:23.

□ **14:24 «Bu mening ənim, nuroqun adəmlər üçün təkülidioğan, yengi əhdini tüzidioğan ənimdir»** — «yengi əhdə» Təwrat, «Yər.» 31:31-34, «Luğa» 22:20ni, «Ibr.» 13:20ni kərüng. Bəzi kona kəqürmılərdə pəkət «əhdə» deyildi.

□ **14:27 «Mən padığını uruwetimən, köylər patiparak bolup tarkitiwetiliđu»** — «Zək.» 13:7. Muxu bexarəttə səzligüqi Hudanıng ezi, əlwəttə. ■ **14:27** Zək. 13:7; Mat. 26:31; Yh. 16:32.

**28** Lekin mən tirilgəndin keyin Galiliyəgə silərdin burun barımən, — dedi. ■ **29** Lekin Petrus uningoşa:

— Həmməylən tandurulup putlaxsimu, mən hərgiz putlaxmaymən, dedi.

**30** Əysə uningoşa: — Mən sanga bərhək xuni eytip köyayki, bugün, yəni bugün keqə horaz ikki ketim qilliqulqə, sən məndin üç ketim tanisən, — dedi. ■

**31** Lekin Petrus tehimu kət'iylilik bilən uningoşa:

— Sən bilən billə əlidioğan ix kerək bolsimu, səndin hərgiz tanmaymən, — dedi. Əhalən həmmisimu xundak deyixti. ■

*Əysəning Getsimanə bəəqisidiki dua-tilawiti  
Mat. 26:36-46; Luğa 22:39-46*

**32** Andin ular Getsimanə degən bir jayoşa kəldi. U muhlislaroşa: — Mən dua-tilawət kılıp kəlgüqə, muxu yerdə olturup turunglar, dedi. ■

**33** U Petrus, Yakup wə Yuhananni birgə elip mangdi wə sür besip, roh-kəlbidə tolimu pərixtan boluxka baxlıdı. □ **34** U ularoşa:

— Jenim əlidioğandək bəkmə azablanmakta. Silər bu yerdə kəlip, oyqaq turunglar, — dedi.

■ **35** U səl nerirak berip, əzini yərgə etip düm

---

■ **14:28** Mat. 26:32; 28:10; Mar. 16:7. ■ **14:30** Mat. 26:34; Luğa 22:34; Yh. 13:38. ■ **14:31** Yh. 13:37. ■ **14:32** Mat. 26:36; Luğa 22:39; Yh. 18:1. □ **14:33** «*Əysə ... roh-kəlbidə tolimu pərixtan boluxka baxlıdı*» — grek tilida «*u ... roh-ta tolimu pərixtan boluxka baxlıdi*». ■ **14:34** Yh. 12:27.

yatti wə mumkin bolsa, u dəkikining əz bexioqa qüxməy etüp ketixi üçün dua kılıp: □ ■

**36 — I Abba Ata, Sanga həmmə ix mumkindur; bu kədəhni məndin ətküzüwətkəysən!** Lekin bu ix mən halıqandək əməs, sən halıqandək bolsun, — dedi. □ ■

**37 U üqəylənninq** yenioqa kaytip kəlginiidə, ularning uhlap қaloqanlığını körüp, Petruska:

— Əy Simon, uhlawatamsən?! Bir saətmu oyoqak turalmidingmu?! ■ **38 Eziketuruluxtin saklinix** üçün, oyoqak turup dua қilinglar. Roh pidakar bolsimu, lekin kixinining ətliri ajizdur, — dedi. □ ■

**39 Andin u yənə berip, ohxax səzlər bilən** kaytidin dua қildi. **40 U ularning** yenioqa kaytip kəlginiidə, ularning yənə uhlap қaloqanlığını kərdi, qünki ularning kəzliri uyķuoqa ilinəqanidi. Ular uningoqa nemə deyixini bilməy կaldı. **41 U** üçinqi kətim ularning yenioqa kaytip ularoqa:

□ **14:35 «u dəkikining əz bexioqa qüxməy etüp ketixi üçün ...»** — grek tilida «xu saətning əz bexioqa qüxməy etüp ketixi üçün...». ■ **14:35** Lukə 22:41. □ **14:36 «I Abba Ata, Sanga həmmə ix mumkindur»** — ibranıly tilida «abba» degən səz oqulning atisioqa bolоqan yekinqilikini bildüridu. Uyoqurqidiki «səyümlük ata» degəngə yekin kelidu. Bu səz həm muhəbbət həm qongkur hərmətnimə bildüridu. **«bu kədəhni məndin ətküzüwətkəysən!»** — «bu kədəh» uning alidda turidioqan azab-okubətlərni kərsitudu. Təwratning kəp yərliridə «kədəh» dəl xu mənidə ixlitlidü (məsilən «Zəb.» 75:8, «Yəx.» 51:17, 22, «Yər.» 25:15də). ■ **14:36** Yh. 6:38. ■ **14:37** Mat. 26:40; Lukə 22:45. □ **14:38 «Roh pidakar bolsimu, lekin kixinining ətliri ajizdu»** — «kixinining ətliri» grek tilida «ət». Injilda «ət» yəki «ət-tən» daim degüdək adəmning əz teni təripidin azduruludioqan, gunahkar təbiitini kərsitudu. «Rim.»diki «kirix sez»imizni kərüng. ■ **14:38** Gal. 5:17.

— Silər tehiqə uhlawatamsilər, tehiqə dəm eli-watamsilər? Əmdi boldi bəs! Waqt-saiti kəldi; mana, İnsan'ooqli gunahkarlarning қoliqə tapxuruldi! □ 42 Kopunglar, ketəyli; mana, manga satkunluk қılıdioqan kixi yekin kəldi! — dedi.

*Əysanıng tutkun қilinixi*

*Mat. 26:47-56; Luğa 22:47-53; Yh. 18:3-12*

43 Wə xu dəkikidə, uning səzi tehi tügiməyla, mana, on ikkəyləndin biri bolqan Yəhuda kəldi; uning yenida bax kahinlar, Təwrat ustazlıri wə aksakallar təripidin əwətilgən қiliq-toqmaklarnı kətürgən zor bir top adəm bar idi. ■ 44 Uningoqa satkunluk қiloquqi ular bilən alliburun ixarətni bekitip: «Mən kimni səysəm, u dəl xudur. Silər uni tutup, yalap elip ketinglar» dəp kelixkənidi. 45 U kelip udul Əysanıng aldiqə berip:

— Ustaz, ustaz! — dəp uni səyüp kətti. □ ■

46 Ular uningoqa kol selip, uni tutkun қildi. 47 Wə uning yenida turqanlardın birəylən қiliqini suqurup, bax kahinning qakirioqa uruwidi, uning қulikini xilip qüxürüwətti.

48 Əysa jawabən ularoqa:

□ 14:41 «**Silər tehiqə uhlawatamsilər, tehiqə dəm eli-watamsilər?**» — yaki bolmisa: «Əmdi uhlawerisilər, dəm eli-werisilər!» (demək, kinayilik gəp) yaki pəkət: «Əmdi uhanglar, dəm elinglər!». ■ 14:43 Mat. 26:47; Luğa 22:47; Yh. 18:3.

□ 14:45 «**Ustaz, ustaz**» — «Ustaz»ibraniy tilida «Rabbi» deyildi. Ibraniylar arisida adəmning ismini ikki ketim qakirix adəttə inatayın qongkur hessiyat, alahidə amraqlıqliki bildüridi.

■ 14:45 2Sam. 20:9.

— Bir қаракқини tutidioqandək kiliq-toқmaklarni kөтүрүп meni tutkılı kәpsiləroqу? <sup>49</sup> Mən hər kün ibadəthana һоylilirida silər bilən billə bolup təlim berəttim, lekin silər u qaoqda meni tutmidinglar. Lekin bu ixlarning yüz berixi mukəddəs yazmilarda aldin pütülgənlərning əməlgə axuruluxi üçün boldi, — dedi.■

<sup>50</sup> Bu qaoqda, həmməylən uni taxlap keletal ketixti. ■ <sup>51</sup> Pəkət uqisişa kanap rəht yepinqaqlıwaloqan bir yigit uning kəynidin əgixip mangdi. Yax əskərlər uni tutuweliwidi, <sup>52</sup> lekin u kanap rəhttin boxinip, yalingaq peti ulardin keletal kətti.□

### *Aliy kengəxmidə sotlinix*

*Mat. 26:57-68; Luğa 22:54-55, 63-71; Yh. 18:13-14, 19-24*

<sup>53</sup> Əmdi ular Əysani bax kaһinning aldiqja elip berixti. Bax kaһinlar, barlik aksakallar bilən Təwrat ustazlirim u yərgə uning yenioqa yiqildi. □ ■ <sup>54</sup> Petrus uningoqa taki bax

---

■ **14:49** 1Sam. 24:14-15; Zəb. 22:6-7; 69:9; Luğa 24:25 ■ **14:50** Ayup 19:13; Zəb. 88:8, 18; Zək.13:7 □ **14:52** «...uqisişa kanap rəht yepinqaqlıwaloqan bir yigit... lekin u kanap rəhttin boxinip, yalingaq peti ulardin keletal kəcip kətti» — birnəqqə xərhqilər bu «məlum yax yigit»ni Markusning əzi ikən, dəp կարaydu. Bizmu koxulimiz. U muxu yerdə əzini «muhlis» dəp atimaydu. Bəlkim u muxu yerdə **barlik kixilərning Əysadin waz keqip uni taxliqanlığını təkitliməkqi** bolidu. □ **14:53** **«Bax kaһinlar, barlik aksakallar bilən Təwrat ustazlirim u yərgə uning yenioqa yiqildi»** — «uning yenioqa» bax kaһin Kayafaning yenioqa, demək. ■ **14:53** Mat. 26:57; Luğa 22:54; Yh. 18:13,24.

kahınınning sarayıdiki höylining iqigiçə yiraktin əgixip kəldi; u қarawullar bilən billə otning nurida otsinip olturdi. **55** Bax kahinlar wə pütün aliy kengəxmə əzaliri Əysani elümğə məhkum қılıx üçün, guwah-qılıq bərgən bolsimu, ularning guwahlıkları bir-birigə udul kəlməyti. **57** Bəzi adəmlər ornidin turup, uning üstidin ərz қılıp yalqan guwahlıq berip:

**58** — Biz uning: «Insan қoli bilən yasaloqan bu ibadəthanini buzup taxlap, insan қoli bilən yasalmıqan baxka bir ibadəthanini üç kün iqidə yasap qıkimən» degənlikini angliduk, — dedi. **59** Hətta ularning bu həktiki guwahlıklarımı bir-birigə mas kəlmidi.

**60** Andin bax kahin həmməylənni aldida ornidin turup, Əysadin:

— Keni, jawab bərməmsən? Bular sening üstüngdin zadi կandak guwahlıklarnı beriwatidu? — dəp soridi. **61** Lekin Əysa xük turup, heqkandak jawab bərmidi. Bax kahin uni kıstap yənə uningdin:

— Sən Mubarək Bolquqining Oqli

□ **14:55** «**aliy kengəxmə**» — ibraniy tilida «Sanhedrin»)  
**■ 14:55** Mat. 26:59; Ros. 6:13. □ **14:58** «**Insan қoli bilən yasaloqan bu ibadəthanini buzup taxlap, insan қoli bilən yasalmıqan baxka bir ibadəthanini üç kün iqidə yasap qıkimən**» — «Yuh.» 2:19ni körüng. Ular Məsiləning sezini burmilioqanidi. **■ 14:58** Mar. 15:29; Yh. 2:19. **■ 14:60** Mat. 26:62.

Məsihmusən? — dəp soridi. □ ■

**62** Xundak, mən əzüm, — dedi Əysa, — wə silər keyin Insan'oqlining Kudrət Igisining ong yenida olturidioqanlığını wə asmandiki bulutlar bilən kelidioqanlığını kərisilər. □ ■

**63** Xuning bilən bax kahin tonlirini yırtıp taxlap:

— Əmdi baxka hərkəndək guwahqining nemə hajiti? □ **64** Əzüngalar bu kupurlukni anglid-inglar! Əmdi buningə nemə dəysilər? — dedi.

Ularning həmmisi u əlüm jazasiqa buyrulsun, dəp həküm qıkırıxtı. **65** Andin bəziliri uningoşa tükürükə baxladı, yənə uning kəzlərini tengip, muxtlap: «Keni, pəyoqəmbərqilik kılıp bexarət berə!» deyixti. Қarawullarmu uni xapılıq bilən

- 
- **14:61 «Sən Mubarək Boloquning Oqlı Məsihmusən?»** — «Mubarək Boloquqi» — Huda Əzidur. ■ **14:61** Yəx. 53:7; Ros. 8:32. □ **14:62 «silər keyin Insan'oqlining Kudrət Igisining ong yenida olturidioqanlığını wə asmandiki bulutlar bilən kelidioqanlığını kərisilər»** — Təwrat, «Dan.» 7:13ni kərung. ■ **14:62** Dan. 7:13; Mat. 16:27; 24:30; 25:31; Lukə 21:27; Ros. 1:11; 1Tes. 4:16; 2Tes. 1:10; Wəh. 1:7. □ **14:63 «Xuning bilən bax kahin tonlirini yırtıp taxlap...»** — bax kahin Əysani «kupurluk kıldı» dəp karap, əzinin buningə bolovan qəqüxi wə qəzipini ipadıləx üçün kiyimlirini yırtıkan. Əysanın əzinin Məsih ikənlikini etirap kılıxi, uning Hudağı has hökük wə xəhrət məandidur, degənlikidur. Yənə xuni eytimizki, bax kahının tonlirini yırtıxnı əzi Təwrat қanuniyə hilap idi («Law.» 10:6, 21:10).

kaqatlidi. □ ■

### *Petrusning Əysadin tenixi*

*Mat. 26:69-75; Luğa 22:56-62; Yh. 18:15-18,  
25-27*

<sup>66</sup> Petrus sarayning təwənki höylisida turoqanda, bax kağınnıng dedəkliridin biri kelip, ■ <sup>67</sup> issinip olturoqan Petrusni körüp, uningoşa tikilip қarap: — Sənmu Nasarətlik Əysa bilən billə idingölə, — dedi.

<sup>68</sup> Lekin u tenip:

— Sening nemə dəwatkanlıqını bilmidim həm qüxənmidim, — dedi-də, taxkiriqa, dərwazining aywaniqa qikip turdi. Xu əsnada horaz bir qillidi.

<sup>69</sup> Uni yənə kərgən həlikə dedək yənə u yərdə turoqanlarqa:

— Bu ulardin biri, — degili turdi. ■ <sup>70</sup> Petrus yənə inkar kıldı.

Bir'azdin keyin, u yərdə turoqanlar Petruska yənə:

□ **14:65 «bəziliri uningoşa tükürükə baxlidi, yənə uning kezlirini tengip, muxtlap:** «*keni, pəyələmbərqılık ķılıp bexarət berə!*» — «Mat.» 26:68də muxu kixilərning: «*Keni bexarət berə, seni kim urdi?*» deyixkənlikimu hatırılıdu. «**Karawullarmu uni xapılak bilən kaqatlidi**» — yaki «*Karawullarmu uni arisioşa eliwelip kaqatlidi*». ■ **14:65** Ayup 16:10; Yəx. 50:6; Yh. 19:3. ■ **14:66** Mat. 26:58,69; Luğa 22:55; Yh. 18:16,17. ■ **14:69** Mat. 26:71; Luğa 22:58; Yh. 18:25.

— Бәрһәк, сән ularning birisən. Qünki sənmu Galiliyəlik ikənsənoqۇ?! — deyixti.□

**71** Lekin u қattık қароjaxlar bilən կəsəm қılıp:

— Silər dəwatqan həlikı adəmni tonumaymən!

— dedi.

**72** Dəl xu qaoqda horaz ikkinçi ketim qillidi.

Petrus Əysanıng əzигə: «Horaz ikki ketim qilloqquqə, sən məndin üç ketim tanisən» degən səzini esigə aldı; wə bularnı oylap yiqlap kətti.□ ■

## 15

*Əysanıng Pilatusning aldida sotlinixi*

*Mat. 27:1-2, 11-14; Luğa 23:1-5; Yh. 18:28-38*

**1** Ətisi tang etixi bilənla, bax kahinlar aksakallar, Təwrat ustazliri wə pütkül aliy kengəxmidikilər bilən məslihətlixip, Əysani baqlap apirip, *waliy* Pilatuska tapxurup bərdi.■

**2** Pilatus uningdin:

— Sən Yəhudiylarning padixahimu? — dəp soridi.

---

□ **14:70** «**Бәрһәк, сән ularning birisən. Qünki sənmu Galiliyəlik ikənsənoqۇ?!**» — ularning degənliri Petrusning tələppuzıqa asasən bolsa kerək. «Mat.» 26:72-73ni kərüng.

□ **14:72** «...wə bularnı oylap yiqlap kətti» — baxqa birhil tərjimisi: — «... wə kengli buzulup yiqlap kətti». ■ **14:72**

Mat. 26:34,75; Luğa 22:61; Yh. 13:38; 18:27. ■ **15:1** Zəb. 2:2;

Mat. 27:1; Luğa 22:66; 23:1; Yh. 18:28; Ros. 3:13.

U jawabən: — Eytķiningdək, — dedi. □ ■

<sup>3</sup> Bax kahinlar uning üstidin қayta-қaytidin ərz-xikayətlərni kılıxtı. <sup>4</sup> Pilatus uningdin yənə: — Jawab bərməmsən? Kara, ular üstüngdin xunqiwala xikayət kiliwatidu!? — dəp soridi. ■  
<sup>5</sup> Bırak Əysa yənilə həq jawab bərmidi; Pilatus buningdə intayın həyran կaldı. ■

### *Əysa wə Barabbas*

*Mat. 27:15-31; Luğa 23:13-25; Yh. 18:39-40;  
 19:1-16*

<sup>6</sup> Hər ketimlik ətüp ketix həytida, halayık қaysıbir məhbusni tələp kılsa, waliy uni կոյуп berətti. ■ <sup>7</sup> Əyni wakitta, zindanda Barabbas isimlik bir məhbus bar idi. U əzi bilən billə topilang kətürgən həmdə topilangda կatillik կılçan nəqqəylən bilən təng solanoqlanıdi. ■

<sup>8</sup> Halayık quşan-sürən selip waliyдин burun həmixə ularoqa կılçanidək yənə xundak kılıxini tiləxti. □

<sup>9</sup> Pilatus ularoqa:

— Silər Yəhudiylarning padixahını կոյуп berix-imni halamsılər? — dedi <sup>10</sup> (qünki u bax kahinlarning həsəthorluğunu tutup bərgənlikini bilətti). <sup>11</sup> Lekin bax kahinlar

□ **15:2 «U jawabən: — Eytķiningdək, — dedi»** — Əysanıng «Əytķiningdək» degən jawabining grek tilida «Xundak, lekin əhwal dal sening oylioqiningdək əməs» degən puriki qılıdu.

■ **15:2** Mat. 27:11; Luğa 23:3; Yh. 18:33. ■ **15:4** Mat. 27:13; Yh. 19:10. ■ **15:5** Yəx. 53:7 ■ **15:6** Mat. 27:15; Luğa 23:17; Yh. 18:39. ■ **15:7** Mat. 27:16; Luğa 23:19; Yh. 18:40.

□ **15:8 «Halayık quşan-sürən selip...»** — baxka birhil tərjimisi: «Halayık (waliyning) aldiqa kelip...»

halayıkni: «Buning ornişa, Barabbasni қоюп бәр» дәп тәләп қиlixқа küxkürtti. ■

**12** Pilatus jawabən ulardin yənə:

— Undak bolsa, silər «Yəhudiylarning padixaһı» dәp atioqan kixini қandaқ bir tərəp kıl dəwatisilər? — dedi.

**13** — Ular yənə awazini kətürüp: — Uni krestligin! — dәp warkirixatti.

**14** Pilatus ularoqa: — Nemixka? U nemə rəzillik etküzüptü? — dedi.

Bırak ular tehimu ojaljirlixip:

— Uni krestligin! — dәp warkiraxti. **15** Xunga Pilatus, halayıkni razi қılmaқqi bolup, Barabbasni ularoqa qıkırıp bərdi. Əysani bolsa қamqılatkandin keyin, krestləx üçün ləxkərlirigə tapxurdi. □ ■

### *Ləxkərlərning Əysani məshirə қılıxi*

**16** Andin ləxkərlər Əysani waliy ordisidiki səynəoqa elip kirip, pütün ləxkərlər topini bu yərgə jəm boluxka qakirdi. □ ■ **17** Ular uning uqisişa səsün rənglik ton kiydürüxti, andin ular tikənlik xahqılardın tokuoqan bir tajni

■ **15:11** Mat. 27:20; Luğa 23:18; Yh. 18:40; Ros. 3:14.

□ **15:15** «Əysani bolsa қamqılatkandin keyin...»

— Rim imperiyəsidə jaza қamqılıri birnəqqə tasmılık bolup, hərbir tasmisoqa қooquxun wə ustihan parqılıri baqlanıqan bolidu. Қamqılıqan waqtida jazaqə tartılıq uqıqı Yalingaqlıni, yərgə tizlandurulup, ikki yenida turoqan ləxkər uni қamqılaytti.

■ **15:15** Mat. 27:26; Yh. 19:1. □ **15:16** «waliy ordisidiki səyna» — grek (latin) tilida «praytorium». «ləxkərlər topı» — (grek tilida «kohort») 500-600 kixidin tərkib tapşan. ■ **15:16**

Mat. 27:27; Yh. 19:2.

bexioqa kiygüzdi. □ 18 Andin uni mubarəkləp: «Yaxiqlayla, i Yəhudiylarning padixahı!» deyixti. 19 Andin bexioqa komux bilən hədəp urup, uningoqa қarap tükürüxti wə uning aldida tiz püküp, səjdə kılıxtı. □

20 Ular uni xundak mazak kılolandın keyin, uningdin səsün tonni salduruwetip, uqisioqa əz kiyimlirini kiydürdi; andin ular uni krestləx üçün elip qikixti.

### *Uning krestlinixi*

*Mat. 27:32-44; Lukə 23:26-39; Yh. 19:17-19*

21 Kurini xəhəridin bolqan, Simon isimlik bir kixi yezidin kelip, u yərdin ətüp ketiwatatti (bu kixi Iskəndər bilən Rufusning atisi idi). *Ləxkərlər* uni tutup kelip, *Əysanıng* krestini uningoqa məjburiy kətürgüzdi. □ ■ 22 Ular Əysani Golgota (tərjimisi, «bax səngək») degən yərgə elip kəldi; ■ 23 andin ular uningoqa iqix üçün murməkkii

- 
- 15:17 «**Ular uning uqisioqa səsün rənglik ton kiydürüxti**» — «səsün rəng» xu qəoqla xahanə kiyimning rənggi xundak idi («Mat.» 27:28, «Yuh.» 19:2ni körüng). Ular xu «xahanə ton» arkılık Əysani «sən padixahmu?!» dəp mazak kılmaqçı.
  - 15:19 «**andin bexioqa komux bilən hədəp urup...**» — yaki «andin bexioqa ħasa bilən hədəp urup...». □ 15:21 «**Ləxkərlər uni tutup kelip, Əysanıng krestini uningoqa məjburiy kətürgüzdi**» — «Əysanıng kresti» toqrluluk: Əysa əzini jazalaydioqlan կoral bolqan xu krest (qapras yaqlaq)ni yüdüp mengixi kerək idi. U xundak կattik կamqılanoqanki, ħalsırap yüdüp mangalmisa kerək. ■ 15:21 Mat. 27:32; Lukə 23:26. ■ 15:22 Mat. 27:33; Lukə 23:33; Yh. 19:17.

arilaxturuloğan aqqık xarab bərdi; lekin u uni қobul қilmidi. □

**24** Ular uni krestligəndin keyin, kiyimlirini əzara bəlüxüwelix üçün, hərkəysisining ülüxini bekitixkə hərbir kiyimning üstigə qək taxlidi. □ ■

**25** Uni krestligən wakit künning üqinqi saiti idi. □

**26** Uni əyibligən xikayətnamidə «Yəhudiylarning padixahı» dəp pütülgənidi. □ ■

**27** Ular uning bilən təng ikki қarakqinimu krestlidi, biri ong təripidə, yənə biri sol təripidə idi. **28** Xundak қılıp, mukəddəs yazmilardiki: «U jinayətqılərning қatarida sanaldi» degən səz əməlgə axurului. □ ■ **29** U yərdin ətkənlər baxlırını qaykışip, uni həkarətləp:

— Uhey, sən ibadəthanini buzup taxlap, üq kün iqidə kaytidin yasap qikidiqan adəm, ■ **30** əmdi əzüngni կutkuzup kresttin qüxüp bakķına! — deyixti.

- **15:23** «... ular uningoşa iqix üçün murməkki arilaxturuloğan aqqık xarab bərdi; lekin u uni қobul қilmidi» — krestkə mihnidioğanlarqa aqrıknı pəsəytix məksitidə dora arilaxturuloğan xarab berilidikən. Bırak Əysə rət қıldı. □ **15:24** «hərkəysisining ülüxini bekitixkə hərbir kiyimning üstigə qək taxlidi» — yaki «hərkəysisining ülüxini bekitixkə kimiylli üçün qək taxlidi». ■ **15:24** Zəb. 22:18; Mat. 27:35; Luğa 23:34; Yh. 19:23. □ **15:25** «künning üqinqi saiti» — hazırlı wakit bolsa, ətigən saat tokkuz idi. □ **15:26** «Uni əyibligən xikayətnamidə «Yəhudiylarning padixahı» dəp pütülgənidi» — bu xikayətnamə uning bexining yüksiri təripigə bekitilgənidi («Mat.» 27:37). ■ **15:26** Mat. 27:37; Luğa 23:38; Yh. 19:19. □ **15:28** «U jinayətqılərning қatarida sanaldi» — «Yəx.» 53:12. ■ **15:28** Yəx. 53:12; Luğa 22:37. ■ **15:29** Zəb. 22:7-8; 69:19-22; 109:25; Mat. 27:39; Luğa 23:35; Yh. 2:19.

**31** Bax kahinlar bilən Təwrat ustazlirimu əzara xundak məshirə kılıp:

— U baxkıllarnı kutkuzuptikən, əzini kutkuzalmayıdu. **32** Israilning padixahı bolğan Məsih əmdi kresttin qüxüp baksunqu, xuni kərsəkla uningoşa etikad kılımiz! — deyixti. Uning bilən təng krestləngənlərmu uni xundak haqarətləxti.

### *Əysanın ölümü*

*Mat. 27:45-56; Luğa 23:44-49; Yh. 19:28-30*

**33** Əmdi *künning* altınqı saiti kəlgəndə, pütkül zeminni қarangoqluł қaplidi wə tokķuzinqı saitigiqə dawam kıldı. □ ■ **34** Tokķuzinqı saettə Əysa yukarı awaz bilən: «Eloi, Eloi, lama xawaktani?», mənisi: — «Hudayim, Hudayim, meni nemixka taxliwətting?» dəp կattik nida kıldı. □ ■

**35** U yerdə turuwatkanlarning bəziliri buni anglap:

— Mana, u İlyas pəyojəmbərgə nida kiliwatidu, — deyixti. **36** Ulardin birəylən yüksürüp berip, bir parqə bulutni aqqık xarabka qilap, կomuxning uqioşa selip uningoşa iqküzüp:

□ **15:33** «*künning* altınqı saiti kəlgəndə, pütkül zeminni қarangoqluł қaplidi wə tokķuzinqı saitigiqə dawam kıldı» — hazırkı wakit sistemisi boyiqə muxu halət qüx waqtidin (saet on ikkiddin) baxlap saet üqkiqə dawam kıldı.

■ **15:33** Mat. 27:45; Luğa 23:44. □ **15:34** «*Tokķuzinqı saettə*» — hazırkı wakit bolsa saet üqlərdə. «Eloi, Eloi, lama xawaktani?», mənisi: — «Hudayim, Hudayim, meni nemixka taxliwətting?» — «Zəb.» «1:22»ni kərüng. ■ **15:34**

Zəb. 22:1-2; Mat. 27:46.

— Tohtap turunglar! Қарап бақayli, ilyas *pəyələmbər* uni qüxürgili kelermikin? — dedi. ■

**37** Əysa қattık warkiridi-də, rohini қoyuwətti. □

**38** Wə xu əsnada ibadəthanining ieqkiri pərdisi yüksiridin təwəngə ikki parqə bəlüp yırtıldı. □ ■

**39** Əmdi uning udulida turoqan yüzbexi uning қandak nida kılıp rohini қoyuwətkənlikini kərüp:

— Bu adəm həkikətən Hudanıng oqlı ikən! — dedi. ■

**40** U yerdə yənə bu ixlaroqa yıraktin қarap turuwatkan birnəqqə ayallarmu bar idi. Ularning arisida Magdallik Məryəm, kiçik Yakup bilən Yosəning anisi Məryəm wə Salomilar bar idi. □ ■ **41** Ular əslidə Əysa Galiliyə əlkisidə turoqan wakitta uningoqa əgixip, uning hizmitidə bolqanlar idi; bulardin baxka uning bilən Yerusalem oqa birgə kəlgən yənə nuroqun aylarmu *uning əhwalıqə* қarap turatti. ■

■ **15:36** Zəb. 69:21; Yh. 19:29. □ **15:37** «Əysa... rohini қoyuwətti» — «rohini қoyuwətti» debynning baxka birhil tərjimisi «Əysa... tiniğini tohtattı». □ **15:38** «... xu əsnada ibadəthanining ieqkiri pərdisi yüksiridin təwəngə ikki parqə bəlüp yırtıldı» — bu pərdə ibadəthanidiki əng mukəddəs jayni mukəddəs jaydin ayriydioqan pərdə bolup, uning yırtılıxi insanların Hudanıng aldioqa baridioqan yolining Əysanıng əlümü bilən eqilojanlığını bildürirdi (ibadəthanidiki «mukəddəs jay»ni sırtkı höylidin ayriydioqan yənə bir «sırtkı pərdə» bar idi, lekin buni kərsitix üçün adəttə baxka ataloqu ixlitilidu). ■ **15:38** 2Tar. 3:14; Mat. 27:51; Luğa 23:45.

■ **15:39** Mat. 27:54; Luğa 23:47. □ **15:40** «Yosəning anisi Məryəm» — «Mat.» 27:56də «Yüsüpning anisi Məryəm».

■ **15:40** Mat. 27:55; Luğa 23:49. ■ **15:41** Luğa 8:2, 3.

*Əysanıng dəpnə kılınıxi**Mat. 27:57-61; Luğa 23:50-56; Yh. 19:38-42*

**42** Kəqkuron kirip қалоqanda («təyyarlax künü», yəni xabat künining aldinkı künü bolqaqqa), □ ■ **43** aliy kengəxmining tolimu mətiwər əzasi, Arimatiyalıq Yusüp bar idi. Umu Hudaning padixahlıqını kütüwatqan bolup, jür'ət kılıp *waliy* Pilatusning aldiqə kirip, uningdin Əysanıng jəsitini berixni tələp kıldı. **44** Pilatus Əysanıng allıqاقan elgənlikigə həyran boldi; u yüzbexini qakırıp, uningdin Əysanıng əlginigə heli wakit boldimu, dəp soridi. **45** Yüz bexidin əhwalni ukkandin keyin, Yusüpka jəsətni bərdi. **46** Yusüp esil kanap rəht setiwelip, jəsətni *kresttin* qüxürüp kanap rəhttə kepənlidi wə uni kıyada oyuloqan bir kəbrigə köydi; andin kəbrining aqzıqə bir taxni domilitip köydi. ■ **47** Wə Magdallık Məryəm bilən Yosəning anisi Məryəm uning köyuloqan yerini kərūwaldı.

**16***Əysa əlümdin tirilidu**Mat. 28:1-8; Luğa 24:1-12; Yh. 20:1-10*

□ **15:42 «təyyarlax künü»** — adəttə xabat künining aldinkı künini kərsitudu. Xabat künidə hərkəndək ixləx (məsilən otun terix, ot yekşix, hemir yuqurux қatarlıqlar) mən'i kılınoqqa, xabat künidiki barlıq tamaklarnı andinkı künü, yəni jümə künidə təyyarlax kerək idi. Uning üstigə, kaidə boyiqə, eltürülgənlərning jəsiti xabat künidə kresttə қalsala bolmayıttı («Qan.» 21:23ni kərüng). ■ **15:42** Mat. 27:57; Luğa 23:50; Yh. 19:38. ■ **15:46** Mat. 12:40; 26:12; 27:60; Luğa 23:53.

**1** Xabat künü өтүxi bilənla, Magdallık Məryəm, Yakupning anisi Məryəm wə Salomilar berip Əysanıng jəsitigə sürüx üqün huxpuraklıq buyumlarnı setiwaldı. □ ■ **2** Həptining birinqi künü ular bək baldur, tang səhərdə ornidin turup, kün qikixi bilən kəbrigə bardı. □ **3** Ular əzara: «Bizgə kəbrining aqzidiki taxni kim domilitixip berər?» deyixti. **4** Lekin ular baxlırını kətürüp қariwidi, taxning bir yanqa domiliwitilginini kərdi — əslidə u tax nahayiti yoqan idi. **5** Ular kəbrigə kirgəndə, ong tərəptə olturoqan, ak ton kiygən, yax bir adəmni kərdi, wə қattık dəkkə-dükkigə qüxti. ■

**6** Lekin u ularoqa:

— Dəkkə-dükkigə qüxmənglar. Silər krestləngüqi Nasarətlik Əysani izdəwatisilər. Utirildi, u bu yerdə əməs. Mana ular uni կoyqan jay! ■ **7** Lekin beringlar, uning muhlislirioqa wə Petruska: «U Galiliyəgə silərdin awwal baridikən; u silərgə eytkinidək, silər uni xu

□ **16:1 «Xabat künü өтүxi bilənla»** — xabat künü xənbə künü kəqtə kün petixi bilən baxlinatti. «... Əysanıng jəsitigə sürüx üqün huxpuraklıq buyumlarnı setiwaldı» — yəki «Əysanıng jəsitigə sürüx üqün huxpuraklıq buyumlarnı setiwaloqanıdi». Bu ixqa қarioqanda, ayallar uning əlümdin tirilidioqanlığını həq oylap bakmioqanıdi! ■ **16:1** Mat. 28:1; Luğa 24:1; Yh. 20:1.

□ **16:2 «həptining birinqi künü»** — yəni yəkxənbə künü. ■ **16:5** Mat. 28:2; Yh. 20:12. ■ **16:6** Mat. 28:5; Luğa 24:5.

yerdə kəridikənsilər» dənglar, — dedi. □ ■

<sup>8</sup> Ular ķebridin qikipla bədər қaqtı. Ularnı titrək besip ҳoxini yokitay degənidi; bək ķorkup kətkəqkə, həqkimgə ҳeqnemini eytmidi. □ ■

*Əysa həptining birinqi künü tang səhərdə tirilgəndin keyin, awwal Magdallik Məryəmgə kəründi.*

*Mat. 28:9-10; Yh. 20:11-18; Luğa 24:13-35*

<sup>9</sup> Əysa həptining birinqi künü tang səhərdə tirilgəndin keyin, awwal Magdallik Məryəmgə kəründi. U əslidə uningdin yəttə jinni həydiwətkənidi. □ ■ <sup>10</sup> Məryəm qıkıp, matəm tutup yiqlixip turoğan, burun uning bilən billə boloğanlaroqa həwər bərdi. <sup>11</sup> Uning tirik ikənlikini wə Məryəmgə kərüngənlilikini angiçanda, ular ixənmidi.

□ **16:7** «..beringlar, uning muhlislirioqa wə Petruska: «U Galiliyəgə silərdin awwal baridikən; u silərgə eytキンidək, silər uni xu yarda kəridikənsilər» dənglar» — Markus biwasitə demigini bilən həmmimiz bu səzligüqi «yax adəm»ni pərixtə dəp bilimiz (5-ayətni kərüng). ■ **16:7** Mat. 26:32; 28:10; Mar. 14:28; Ros. 1:3; 13:31; 1Kor. 15:5. □ **16:8**

**«həqkimgə ҳeqnemini eytmidi»** — mənisi, bəlkim muhlisliridin baxka həqkimgə eytmidi (məsilən, «Mat.» 28:8, 10ni kərüng). ■ **16:8** Mat. 28:8; Luğa 24:9; Yh. 20:18. □ **16:9**

**«Əysa həptining birinqi künü tang səhərdə tirilgəndin keyin, awwal magdallik Məryəmgə kəründi. U əslidə uningdin yəttə jinni həydiwətkənidi...»** — 9-20-ayətlər ikki ķədimiy keqürmidin baxka, həmmə keqürmilərdin tepilidu. Biz ularning «Markus»ning həqiqiy bir kismi ikənlikigə həq gumanımız yok; bırak muxu yerdə səhiplə qəklimisidin toluk ispat kəltürəlməymiz. Inglizqə bilidioğan okurmənlərning «Den Burgon»ning ««Markus»ning ahirkı on ikki ayətliri» degen kitabını Internettin tapalayıqlıqlıqoja ixinimiz. ■ **16:9** Luğa 8:2; Yh. 20:14,16.

*Əysanıng ikki muhlisioja kərünüxi*

12 Bu ixlardin keyin, u ularning iqidiki yeziqə ketiwatkan ikkiyləngə baxqa siyakta kəründi.

■ 13 Bularmu қaloqanlarning yenioja կaytip, ularoja həwər қiloqan bolsimu, lekin ular bularоjimu ixənmidi.

*Əysanıng on bir muhlisioja kərünüxi*

Mat. 28:16-20; Luğa 24:36-49; Yh. 20:19-23;

Ros. 1:6-8

14 Andin on birəylən dastihanda olturup qızaliniwatkanda, u ularoja kəründi wə ularning etikədsizlikə wə tax yürəkliliq üçün ularni tənbih berip əyiblidi; qunki ular əzininig tirilginini kərgənlərgə ixənmigənidi. ■

15 U ularoja mundak dedi:

— Pütkül jaħanoja berip, yaritiloquqilar ning hərbirigə hux həwərnı jakarlanglar. ■

16 Etikəd қılıp, qəmüldürükni қobul қiloqanlar kutkuzulidu. Etikəd қilmioqanlar bolsa gunahka bekitilidu. ■

17 Etikəd қiloqanlarning izliriqə muxundak möjizilik alamətlər əgixip həmrəh bolidu: — ular Mening namim bilən jinlarnı həydiwetidu; ular yengi tillarda sezləydu, □ ■ 18 ular yilanlarnı қollırıda tutidu, hərkəndək zəhərlik nərsini iqsimu, ularoja zərər yətküzməydu;

■ 16:12 Luğa 24:13. ■ 16:14 Luğa 24:36; Yh. 20:19; 1Kor. 15:5. ■ 16:15 Mat. 28:19; Yh. 15:16. ■ 16:16 Yh.

3:18; 12:48. □ 16:17 «yengi tillar» — demək ezi əgənmigən tillar. «Ros.» 2:4-11ni, «1Kor.» 12-, 14-babni wə munasiwətlik izahatlarnı kərüng. ■ 16:17 Luğa 10:17; Ros. 2:4; 5:16; 8:7; 10:46; 16:18; 19:6,12.

ķollirini bimarlarqa təgküzüp қoysa, kesəlliri sakiyip ketidu. □ ■

*Əysanıng asmanoja kətürüllüxi*

*Luğa 24:50-53; Ros. 1:9-11*

**19** Xunga Rəb ularoqa bu səzlərni kılıp bolqandanın keyin, asmanoja kətürüldi, Hudanıng ong yenida olturdi. □ ■ **20** Muhlislar qikip, hər yərgə berip hux həwərni jakarlap yürdi. Rəb ular bilən təng ixləp, səz-kalamioja həmrah bolup əgəxkən məjizilik alamətlər bilən uningoja ispat bərdi. □ ■

- 
- **16:18 «ular yılanlarnı ķollırıda tutıdu...»** — məsilən, «Ros.» 28:3-6ni kərung. **«Etikad ķiloqanlarning izlirioja muxundak məjizilik alamətlər əgixip həmrah bolidu... ... ķollirini bimarlarqa təgküzüp қoysa, kesəlliri sakiyip ketidu»** — eniqli, etikad ķiloquqlar üçün «məjizilik alamətlər» Məsihka iman-ixənq kəltürgəndin **keyinla** kelidu («muxundak məjizilik alamətlər **əgixip** həmrah bolidu» (17-ayət)). «Alamətlərni kərsəm, **andin** ixinimən» degüqilər hərdaim kəp, əlwəttə. ■ **16:18** Luğa 10:19; Ros. 28:5, 8. □ **16:19 «Xunga Rəb ularoqa bu səzlərni kılıp bolqandanın keyin, asmanoja kətürüldi, Hudanıng ong yenida olturdi»** — «xunga» — Rəb wədə ķiloqan «məjizilik alamətlər» pəkət Mukəddəs Roh arkılık bolatti; u ərxkə kətürülmigən bolsa, Mukəddəs Roh keləlməyti. **Xunga** (Əz səz-kalaminı isxpatlaydiqan məjizilik alamətlərni mumkin ķılıx üçün) u ərxkə kətürülmisə bolmayıtti. ■ **16:19** Luğa 24:50,51; Ros. 1:9. □ **16:20 «Rəb ular bilən təng ixləp...»** — bəzi kona kəqürmilərdə «Rəb Əysa ular bilən təng ixləp...» deyilidu. ■ **16:20** Ros. 1:2; 14:3; 1Tim. 3:16; Ibr. 2:4.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5